

Fənn : 3023 Tariflər sistemi

1 Elektrik enerjisinin topdansıq qiymətləri nə qədərdir? (1 kv/saat üçün (əDV ilə)

- ☐ 3,8; 2,7; 4,0 qəpik;
- ☒ 4,1; 2,5; 4,5 qəpik;
- ☐ 4,0; 2,3; 4,2 qəpik;
- ☐ 3,9; 2,6; 4,4 qəpik;
- ☐ 4,0; 2,8; 4,7 qəpik

2 Elektrik enerjisinin tranzit ötürülmə tarifləri nə qədərdir?

- ☐ 0,7 qəpik;
- ☐ 0,6 qəpik;
- ☒ 0,2 qəpik;
- ☐ 1,0 qəpik.
- ☐ 0,4 qəpik;

3 Azərbaycan ASC tərəfindən istehsal olunan elektrik enerjisinin enerji şəbəkəsinə ötürülməsi ilə əlaqədar xərclər topdansıq tariflərində:

- ☐ nəzərə alına bilər də, bilməz də
- ☒ nəzərə alınır
- ☐ diqqət cəlb etmir
- ☐ dünya iqtisadiyyatında qəbul olunmuş orta gəlirin risksiz norması (diskont dərəcəsi)
- ☐ nəzərə alınmır

4 Təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə aid deyildir:

- ☐ elektrik enerjisinin ötürülməsi və paylanması xidmətləri
- ☐ təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri
- ☒ maye qazın boru kəmərləri ilə nəqli
- ☐ istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri
- ☐ neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli

5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq olunmuş tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin və xidmətlərin) siyahısına aid deyildir:

- ☒ maye qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri
- ☐ xam neft və neftdən emal olunan əsas məhsullar
- ☐ təbii qaz
- ☐ maye qaz
- ☐ elektrik enerjisi

6 Neft məhsullarına tariflərin formalaşması prinsipi deyildir:

- ☐ fasiləsizlik prinsipi
- ☒ tələb-təklif prinsipi
- ☐ elmililik prinsipi
- ☐ qiymətlərin və tariflərin formalaşmasına nəzarət prinsipi
- ☐ məqsədyönlülük prinsipi

7 Neft məhsullarına tariflər hansı metodlar əsasında formalaşır?

- ☐ gəlirlərin müqayisəsi metodu
- ☐ parametrik metod
- ☐ normativ-parametrik metod
- ☐ cavablar doğru deyildir
- ☒ xərc metodu

8 Neft məhsulu olan AI-93 avtomobil benzinin aksiz vergisi dərəcəsi 1 tona neçə faizdir?

- ☐ 93,0%
- ☐ 105,0%
- ☐ 101,0%
- ☐ 30,0%
- ☒ 92,0%

9 Neft məhsulu olan AI-95 avtomobil benzinin aksiz vergisi dərəcəsi 1 tona neçə faizdir?

- ☐ 92,0%
- ☐ 100,0%
- ☒ 101,0%
- ☐ 24,0%
- ☐ 93,0%

10 Neft məhsullarının pərakəndə satış qiymətlərinin elementi deyildir:

- ☐ təchizat xərcləri (ƏDV ilə)
- ☐ şirkətdaxili qiymətlər
- ☐ aksiz vergisi
- ☒ idxal-ixrac rüsumları
- ☐ topdansatış qiymətləri (təchizat xərcləri və ƏDV ilə)

11 Neft məhsullarının topdansatış qiymətlərinin elementi deyildir:

- ☐ təchizat xərcləri
- ☐ şirkətdaxili qiymətlər
- ☐ aksiz vergisi
- ☒ gömrük tarifləri
- ☐ əlavə dəyər vergisi

12 Azərbaycan Respublikasında neft məhsulu olan AI-95 markalı avto benzinin topdansatış qiymətidir (təchizat xərcləri və əDV ilə 1 ton üçün)

- ☐ 670,0 manat
- ☐ 485,0 manat
- ☒ 736,0 manat
- ☐ cavablar doğru deyildir
- ☐ 472,0 manat

13 Elektrik enerjisinin tranzit ötürülmə tarifi 1 kVt/saat üçün (əDV ilə):

- ☐ 1,0 qəpik
- ☐ 0,5 qəpik
- ☐ 0,8 qəpik
- ☒ cavablar doğru deyildir

☐ 1,5 qəpik

14 Elektrik enerjisinin tranzit ötürülmə tarifi 1 kVt/saat üçün (əDV ilə):

- ☐ cavablar doğru deyildir
- ☐ 1,5 qəpik
- ☒ 0,2 qəpik
- ☐ 0,5 qəpik
- ☐ 1,0 qəpik

15 Elektrik enerjisinin pərakəndə satış tarifi 1 kVt/saat üçün (əDV ilə) 10 qəpikdir:

- ☐ ancaq idarə və müəssisələr üçün
- ☐ ancaq əhali istehlakı qrupu üçün
- ☐ ancaq büdcə təşkilatları üçün
- ☒ cavablar doğru deyildir
- ☐ bütün istehlakçılar üçün

16 Elektrik enerjisinin topdansaş tarifi 1 kVt/saat üçün (əDV ilə) 6 qəpikdir:

- ☐ ancaq idarə və müəssisələr üçün
- ☐ ancaq əhali istehlakı qrupu üçün
- ☐ ancaq büdcə təşkilatları üçün
- ☐ cavablar doğru deyildir
- ☒ bütün istehlakçılar üçün

17 Elektrik enerjisinin topdansaş tarifi 1 kVt/saat üçün (əDV ilə) 4,0 qəpikdir:

- ☐ külək elektrik stansiyalarının istehsalı
- ☐ özəl kiçik su elektrik stansiyalarının istehsalı
- ☐ «Azərenerji» ASC-nin istehsalı
- ☒ cavablar doğru deyildir
- ☐ idxal olunan elektrik enerjisi üçün

18 Təbii qazın pərakəndə satış tarifləri 1000m³ üçün əDV ilə birlikdə 100 manatdır:

- ☐ ancaq özəl müəssisələr üçün
- ☐ ancaq idarə və müəssisələr üçün
- ☐ ancaq əhali istehlakçı qrupu üçün
- ☐ ancaq istixanalar üçün
- ☒ digərləri (mülkiyyət növü və yerləşməsindən asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərə məxsus istixanalar daxil olmaqla)

19 Rabitə xidmətinin yeni növünə aid edilir:

- ☐ şəhərlərarası rabitə
- ☒ mobil rabitə xidməti
- ☐ poçt rabitəsi
- ☐ daimi rabitə xidmətləri
- ☐ beynəlxalq rabitə xidmətləri

20 Rabitə xidmətlərinə güzəştli tariflər tətbiq olunur:

- ☒ əhəlinin sosial təzyiqə məruz qalan kateqoriyaları üçün ayrı-ayrı rabitə xidmətləri növlərinə
- ☐ bütün rabitə xidmətlərinə
- ☐ imkanlı istehlakçılara

- ☐ cavablar doğru deyildir
- ☐ nadirlik xüsusiyyətinə malik olan xidmət növləri

21 Rabitə xidmətlərinə əlavəli tariflər tətbiq olunur:

- ☒ rabitə müəssisələrinin gəlirlərinin həcm məbləği xidmət göstərilməsinə görə müəyyən olunur
- ☐ bütün rabitə xidmətlərinə tətbiq olunur
- ☐ ancaq yeni xidmət növlərinə tətbiq olunur
- ☐ cavablar doğru deyildir
- ☐ ayrı-ayrı rabitə xidmətlərinə tətbiq olunur

22 Rabitə xidmətinə sərbəst tariflər formalaşır:

- ☐ sosial əhəmiyyətlik nəzərə alınır
- ☒ tələb və təklif nisbətində
- ☐ xərclərin səviyyəsi nəzərə alınmır
- ☐ mənfəətin əldə olunması mümkünsüzlüyü
- ☐ ödəniş qabiliyyətli tələbat nəzərə alınmır

23 Rabitə xidmətlərinə formalaşan tariflər təmin edir:

- ☐ rabitə müəssisələrinin işinin rentabelliyyəsinin təmin olunması
- ☐ mənfəətin mümkünlüyü
- ☐ təkrar istehsal prosesinin genişləndirilməsi
- ☒ cavablar doğrudur
- ☐ rabitə müəssisələrinin səmərəli iş həddinin təmini

24 Rentabellik səviyyəsinə görə rabitə xidməti göstərilməsində məqsəd:

- ☐ xidmətin faydalılığının təmin olunması
- ☐ sosial əhəmiyyətli
- ☐ perspektiv inkişaf tələblərini ödəmək
- ☒ cavablar doğrudur
- ☐ rabitə müəssisəsinin səmərəli iş həddi səviyyəsini təmin etmək

25 Rabitə xidmətlərinə qüvvədə olan tarif səviyyəsinin dəyişdirilməsini zəruri edir:

- ☐ rabitə xidmətinin tariflərinin tənzimlənməsi
- ☒ rabitə sisteminin inkişafını stimullaşdırmaq məqsədi
- ☐ rabitə sisteminin formalaşdırılması
- ☐ məcburi hesabların həcmnin artırılması
- ☐ büdcə ödənişlərinin artırılması məqsədi

26 Rabitə xidmətlərinə qüvvədə olan tariflərin dəyişdirilməsi haqda tənzimləyici orqan olaraq qərar qəbul edir:

- ☐ Vergilər Departamenti
- ☐ Maliyyə Nazirliyi
- ☒ Tarif (Qiymət) Şurası
- ☐ Nazirlər Kabineti
- ☐ Gömrük Komitəsi

27 Rabitə xidməti tariflərinin dəyişdirilməsinə yol verilmir:

- ☐ ancaq xərclərin ödənişinə əsaslanmaqla
- ☐ rabitə xidmətinin artırılması məqsədilə

- ☐ ancaq xidmət göstərilənlərin mənfəətlərinin artırılmasına əsaslanmaqla
- ☒ cavablar doğru deyildir
- ☐ rentabelliyyə təmin olunması ilə

28 Yerli səviyyədə hansı rabitə xidmətləri tənzimlənilir?

- ☐ yerli telefon şəbəkəsi üzrə telefon danışqları
- ☐ telefondan istifadəyə görə abonent haqları
- ☐ telefonların quraşdırılması
- ☒ cavablar doğrudur
- ☐ yerli telefon şəbəkəsi üzrə avtomat danışqları

29 Poçt rabitəsi xidmətlərinə aid deyildir:

- ☐ poçt göndərişlərinin saxlanması və daşınması
- ☐ poçt göndərişlərinin qəbulu
- ☐ poçt göndərişlərinin çeşidlənməsi
- ☐ poçt göndərişlərinin göndərilməsi və ünvan sahibinə çatdırılması
- ☒ poçt göndərişlərinin sığortalınması xidmətləri

30 Bütün kateqoriyadan olan (əhali, büdcə və qeyri-büdcə) şəhər və kənd abunəçiləri üçün telefondan aylıq istifadəyə görə müəyyən edilmiş yeni tariflər hansı tarixdən tətbiq edilir:

- ☒ 2007-ci il 01 iyun
- ☐ 2005-ci il 05 may
- ☐ 2006-cı il 07 aprel
- ☐ 2009-cu il 31 mart
- ☐ 2008-ci il 12 aprel

31 Şəhərlərarası və beynəlxalq telefon danışqları üçün (taksofonlar istisna olmaqla) müəyyən olunmuş tariflərə həftənin iş günləri, şənbə, bazar və iş günləri saat 00:00-dan 08:00-dək güzəşt %-i tətbiq olunur:

- ☐ 40%
- ☒ 25%
- ☐ 30%
- ☐ cavablar doğru deyildir
- ☐ 35%

32 Xidmətlərin hansı kateqoriyasına əhali gəlirlərinin artımı zamanı tələb aşağı düşür?

- ☐ dəb-dəbəli predmetlərə
- ☐ ilkin zərurət əmtəələrinə
- ☒ aşağı kateqoriyalı xidmətlərə
- ☐ xidmətlərin bu kateqoriyasından heç birinə
- ☐ vahid elastiklikli tələb əmtəələrinə

33 İstehlak xidmətlərinə tariflərin formalaşmada nəzərə alınmayan məsrəf növü hansıdır?

- ☐ əsəbi-psixi məsrəflər
- ☐ fiziki güc məsrəfləri
- ☐ sensor məsrəflər
- ☒ pul məsrəfləri
- ☐ vaxt məsrəfləri

34 Məişət xidmətlərinə tariflərin differensiasiyası aşağıdakı amillər nəzərə alınmaqla həyata keçirilir:

- ☐ işlərin yerinə yetirilməsi üçün xüsusi şəraitin yaradılması
- ☐ məişət xidməti müəssisəsinin maksimum dərəcədə istehlakçıya yaxınlaşdırılması
- ☐ məişət xidmətlərinin tam çeşidinin əhatə olunması
- ☐ xidmət göstərilmə vaxtı
- ☒ ərazi amili

35 Təmir xidmətlərinə tariflər aşağıdakıların uçotu ilə işlənir:

- ☐ işlərin yerinə yetirilməsi üçün xüsusi şəraitin yaradılması
- ☐ məişət xidməti müəssisələrinin istehlakçılara maksimal yaxınlaşması
- ☐ xidmət çeşidinin tam əhatə olunması
- ☐ yerli xarakteri
- ☒ sifarişçiyə məmulatın təmirə verilməsi onun alınmasından daha sərfəli olması

36 Məişət xidmətinə tariflərin müəyyən olunmasında nəzərə alınır:

- ☐ bu xidmətin bu əhali təbəqəsi üçün mümkünlüyünün təmin olunmasının vacibliyi
- ☐ formalaşan istehsal məsrəfləri
- ☐ ekoloji səmərə
- ☐ istehlakçı gəliri
- ☒ a və b bəndləri

37 Məişət xidməti tarifləri tənzimlənilir:

- ☐ regional idarəetmə orqanları tərəfindən
- ☐ Tarif Şurası tərəfindən
- ☒ yerli idarəetmə orqanları tərəfindən
- ☐ məişət xidməti müəssisəsinin özü tərəfindən
- ☐ Vergilər Departamenti tərəfindən

38 əhaliyə göstərilən məişət xidmətlərinə tariflər strategiyasının əsas prinsipləri sayılır:

- ☐ tələb və təklif nisbəti balansının müəyyən edilməsi
- ☒ b və c bəndləri
- ☐ xidmətlərin göstərilməsi üzrə məsrəflərin tariflərdə ödənməsi
- ☐ dünya xidmətlər bazarında tariflərin səviyyəsinə uyğunluq
- ☐ əhəlinin bütün təbəqələrinə xidmətlərin mümkünlüyü

39 Gömrük tarifləri aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir:

- ☐ xarakterinə və mənşəyinə görə
- ☐ ayırma üsuluna görə
- ☐ tutulma obyektinə görə
- ☒ bütün variantlar doğrudur
- ☐ dərəcə tiplərinə və hesablanma qaydasına görə

40 Qazın nəqli tariflərini müəyyən edən amillər aşağıdakılardır:

- ☐ amortizasiya və daxili mənfəət norması
- ☐ investisiyalar, vergi və yığımlar
- ☐ istismar xərcləri
- ☒ bütün variantlar doğrudur
- ☐ qazın nəqli həcmi

41 Məişət xidmətlərinin göstərilməsinə görə istehlakçı fərqləndirilməsinə aid edilmir:

- ☐ kənd təsərrüfatı istehlakçıları
- ☒ 750 kVt qoşulma gücündən artıq sənaye müəssisələri
- ☐ 750kVt qoşulma gücündə olan və ona bərabər olan sənaye müəssisələri və digər istehlakçılar
- ☐ az gəlirli fiziki istehlakçılar
- ☐ büdcə təşkilatları sferası

42 Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının qərarına əsasən içməli suyun hər 1m³ görə tarif müəyyən olunmuşdur:

- ☒ 30 qəpik
- ☐ 20 qəpik
- ☐ 25 qəpik
- ☐ 15 qəpik
- ☐ 18 qəpik

43 Azərsu Səhmdar Cəmiyyətinin sudan istifadə tarifləri tarif (qiymət) şurası tərəfindən hansı tarixdə təsdiq edilmişdir:

- ☐ 2008-ci il 10 yanvar 09 №-li qərarla
- ☐ 2006-cı il 07 fevral 05 №-li qərarla
- ☒ 2007-ci il 06 yanvar 04 №-li qərarla
- ☐ 2009-cı il 23 dekabr 12 №-li qərarla
- ☐ 2009-cı il 15 mart 09 №-li qərarla

44 Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının qərarına əsasən əhali deyil digər regionlar üzrə içməli suyun hər 1m³ görə tarif müəyyən olunmuşdur:

- ☒ 14 qəpik
- ☐ 15 qəpik
- ☐ 18 qəpik
- ☐ 17 qəpik
- ☐ 20 qəpik

45 Bakı, Sumqayıt və Abşeron rayonu üzrə əhalinin su təchizatı üzrə 1m³ suya tariflər (əDV ilə birlikdə):

- ☐ 20 qəpik
- ☐ 16 qəpik
- ☒ 18 qəpik
- ☐ cavablar doğru deyildir
- ☐ 25 qəpik

46 Bakı, Sumqayıt və Abşeron rayonu üzrə əhalinin tullantı suyunun axıdılması xidməti üzrə 1m³ üçün tariflər (əDV ilə birlikdə):

- ☐ 8 qəpik
- ☒ 6 qəpik
- ☐ 4 qəpik
- ☐ 15 qəpik
- ☐ 10 qəpik

47 Aşağıdakılardan hansı dəmiryol nəqliyyat növlərinə aid edilmir:

- ☒ avtomobil nəqliyyatında sərnişinlərin və yüklərin daşınması tarifləri
- ☐ avtomobil nəqliyyatında sərnişinlərin daşınması tarifləri
- ☐ avtomobil nəqliyyatında baqajların daşınması tarifləri
- ☐ avtomobil nəqliyyatında yük baqajlarının daşınması tarifləri
- ☐ avtomobil nəqliyyatında poçtların daşınması tarifləri

48 Vaxtımızda tariflər haqqında fikirlərdən biri doğrudur:

- ☐ hər saat işə görə tətbiq olunmur
- ☒ daşınma yolunu müəyyən etmək çətin olarsa tətbiq olunmur
- ☐ avtomobilin yük götürməsindən asılı olaraq hər gediş kilometrə görə tətbiq olunmur
- ☐ daşınan yüklərin miqdarını müəyyən etmək çətinlik törədən zaman tətbiq olunmur

49 Verilənlərdən hansı tariflərin kilometrə görə differensiallaşdırılmasına aiddir:

- ☐ əmək haqqının səviyyəsinə görə
- ☒ avtomobilin yük götürməsindən asılı olaraq
- ☐ ölkələrin inkişaf səviyyəsinə görə
- ☐ yolun keyfiyyətindən asılı olaraq

50 Yerli yollarla sərnişinlərin və baqajların su nəqliyyatı ilə və bərələrlə daşınması:

- ☐ yerli icra hakimiyyəti orqanları tərəfindən tənzimlənir
- ☐ dövlət tərəfindən tənzimlənmir
- ☒ dövlət tərəfindən tənzimlənir
- ☐ ictimai tənzimlənir
- ☐ cavablar doğru deyildir

51 Su nəqliyyatında sərnişindaşıma tarifləri sinifləşdirilir:

- ☐ nəqliyyatın növünə görə
- ☒ gəmiçiliyə görə
- ☐ sərnişinlərin sayına görə
- ☐ cavablar doğru deyildir
- ☐ mövsümlüyə görə

52 Su nəqliyyatında sərnişindaşıma tariflərinin sinifləşdirilməsinə aid deyildir:

- ☐ gediş şəraitinə görə
- ☐ göndərmə növlərinə görə
- ☐ yüklərin hərəkət məsafəsinə görə
- ☒ yüklənməsinə görə
- ☐ yerləşdirmə sferasına görə

53 Su nəqliyyatında sərnişinlərin daşınması üzrə tariflər fərqləndirilmir:

- ☐ şəhərlərarası xətlərə
- ☐ yola salma növlərinə görə
- ☐ uzaq məsafəyə görə
- ☐ bərələrə görə
- ☒ dəniz limanlarına görə

54 Su nəqliyyatında məqsədindən asılı olaraq tariflərin bölünməsinə aid deyildir:

- ☐ turist tarifləri
- ☐ çay nəqliyyatı tarifləri

- ☐ dəniz nəqliyyatı tarifləri
- ☐ ekskursiya tarifləri
- ☒ hərəkətin fasiləsizliyi tarifləri

55 Su nəqliyyatında səfərin məqsədindən asılı olaraq tariflərin bölünmə növüdür:

- ☐ dəniz tarifləri
- ☐ su növləri tarifləri
- ☐ cavablar doğru deyildir
- ☐ məqsədyönlü tariflər
- ☒ turist və ekskursiya tarifləri

56 Qiymətlər sırası istifadə olunur:

- ☐ ümumi dünya bazarında orta qiymət indekslərinin hesablanması
- ☐ ayrı-ayrı ölkələrin ümumi qiymət indekslərinin hesablanması
- ☒ ixrac və ya idxal qiymət indekslərinin hesablanması
- ☐ tələb və ya təklif qiymət indekslərinin hesablanması
- ☐ əmtəələrin çeşid və miqdar nomenklaturasının hesablanması

57 konyukturaya təsir edən daimi fəaliyyət göstərməyən qeyri tsiklik amillərə aid deyil:

- ☐ möhtəkirlik amilləri;
- ☐ kortəbii hadisələr;
- ☐ sosial ziddiyyətlər;
- ☐ daxili və beynəlxalq siyasi böhranlar.
- ☒ elmi-texniki tərəqqi;

58 Çay nəqliyyatı ilə yüklərin daşınması tarifləri aşağıdakı yük növlərindən və göndəriş növlərindən biri üzrə differensasiya olunmur:

- ☐ yığma
- ☐ gəmi
- ☐ konteyner
- ☒ müstəsna
- ☐ xırda

59 Dəniz nəqliyyatı ilə yükdaşıma tarifləri aşağıdakı əlamətlər üzrə təsnifatlandırılır:

- ☐ tətbiq sferası üzrə
- ☒ daşınan yüklərin növləri üzrə
- ☐ bütün cavablar doğrudur
- ☐ daşıma növü üzrə
- ☐ üzmə növü üzrə

60 Çay nəqliyyatında yükdaşıma göstəricilərini xarakterizə etmir:

- ☐ daşımaların sürətinin aşağı olması
- ☐ buraxılış qabiliyyətinin yüksək olması
- ☐ daşımaların maya dəyərinin aşağı olması
- ☐ liman terminalının tələb olunmaması
- ☒ daşımaların həcmnin böyük olmaması

61 Hava nəqliyyatının yükdaşıma göstəricilərini xarakterizə etmir:

- ☐ daşımaların çox yüksək sürətliliyi

- ☐ buraxılış qabiliyyətinin aşağı olması
- ☐ daşımların maya dəyərinin yüksək olması
- ☒ daşımların müntəzəmliyinə nəzarət olunması
- ☐ daşımların uzaqlığının qeyri-məhdudluğu

62 Dəniz və çay nəqliyyatında tariflərə təsir edən istismar xüsusiyyəti deyildir:

- ☐ yükün yerləşdirilməsi
- ☐ dedveyt – tam yük qaldıra bilmə
- ☒ yüklənmənin texniki-istismar keyfiyyət norması
- ☐ üzən dəniz və çay nəqliyyatının kənara çıxardığı suyun həcmi
- ☐ gəminin yükdaşıma qabiliyyəti

63 Dəniz nəqliyyatında kabotaj üzmə tarifləri müəyyən olunur:

- ☐ çox dərəcələrlə
- ☐ vahid əsaslarla
- ☐ dəyişkən əsaslarla
- ☐ cavablar doğru deyildir
- ☒ iki dərəcəli əsaslarla

64 Hərəkət əməliyyatları dərəcələri differensiallaşdırılır:

- ☐ maya dəyərinə görə
- ☒ yüklərin növünə görə
- ☐ əmək haqqına görə
- ☐ istismar xərclərinin qeyri-bərabərliyinə görə
- ☐ hərəkətin sürətliliyinə görə

65 Çay nəqliyyatında sərnəşin tarifləri təsnifləşdirilmir:

- ☐ gediş şəraitinə görə
- ☐ göndərmə növünə görə
- ☐ gedişin uzaqlığına görə
- ☒ yükləmə-boşaltma işlərinə görə
- ☐ tətbiq sferasına görə

66 Çay nəqliyyatında sərnəşin tariflərinin təsnifləşdirilməsinə aid edilmir:

- ☐ tətbiq sferasına görə
- ☐ xarici görünüşünə görə
- ☐ düzülüş prinsipinə görə
- ☐ gediş şəraitinə görə
- ☒ limanlarda dayanma əməliyyatlarına görə

67 Fraxt nədir?

- ☐ Avtomobil nəqliyyatında beynəlxalq tariflərdir.
- ☐ Beynəlxalq dəmiryol tariflərinin daha geniş yayılmış formalarıdır;
- ☒ Əsasən qeyri inhisarçı gəmiçilikdə trampovlu gəmi sahibləri tərəfindən daşıma haqqının forması;
- ☐ Heç biri.
- ☐ Hava nəqliyyatında beynəlxalq tarifləri;

68 Beynəlxalq kommersiya terminləri (inkoterms) şərtlərinə hansı ildən tətbiq olunmağa başlamışdır?

- ☐ 1965-ci ildən
- ☒ 1936-cı ildən
- ☐ 1940-cı ildən
- ☐ 2000-ci ildən
- ☐ 1990-cı ildən

69 Verilənlərdən hansı EX Work (...named point) teriminini bildirir?

- ☐ sərbəst gəminin göyərtəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında)
- ☒ franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə)
- ☐ nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə)
- ☐ fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi)
- ☐ sərbəst gəminin göyərtəsinə (... şərtləndirilmiş yüklənmə limanında)

70 CIF-in şərti ilə aşağıdakılardan hansını özündə əks etdirir?

- ☐ Satıcı sığortaedənə sığorta mükafatı ödəyir
- ☐ Satıcı sığorta müqaviləsini bağlayır
- ☒ bütün cavablar doğrudur
- ☐ daşıma zamanı əmtəənin zədələnmələrdən və ya zay olmadan risklərin dəniz sığortalanmasını təmin edir

71 Verilənlərdən hansı sərnəşin daşıma tariflərinə aid edilir?

- ☐ bu tariflər bazar tarazlığını yaradır
- ☐ bu tariflər yükdaşımaların tariflərinin dinamikasını verir
- ☐ bu tariflər inflyasiya vəziyyətini müəyyən edir
- ☐ bu tariflər topdansa satış ticarətə aid edilir
- ☒ bu tariflər pərakəndə ticarətə aid edilir

72 Satıcı tərəfindən müəyyən olunan franko növünə aşağıdakılardan hansı aid edilmir?

- ☐ franko-göndərmə stansiyası
- ☐ franko-anbar istehlakçı bütün nəqlolunma xərclərini təchizatçı ödəyir
- ☐ franko-təyinat stansiyası
- ☒ franko məsrəflər
- ☐ franko-təchizatçının anbarı bütün nəqliyyat xərclərini məhsulun alıcısı ödəyir

73 Aşağıda verilənlərdən hansı doğrudur?

- ☐ Yükdaşıma nəqliyyat tarifləri pərakəndə ticarətə aid edilir
- ☐ Yükdaşıma nəqliyyat tarifləri vasitəçilərin qiymətidir
- ☐ Yükdaşıma nəqliyyat tarifləri istehsalçının qiymətidir
- ☐ Yükdaşıma nəqliyyat tarifləri bazar tarazlığı vəziyyətinə aid edilir
- ☒ Yükdaşıma nəqliyyat tarifləri topdansa satış ticarəti sferasına aid olunur

74 Verilənlərdən hansı yükdaşıma tariflərinin indeksinə aiddir?

- ☐ bu indeksin köməyi ilə bazar tarazlığı hesablanılır
- ☐ bu əsasdan istehlak qiymətləri indeksi hesablanır
- ☒ yükdaşımalarına tariflər indeksi yükdaşımalarına tariflərin dinamikasını verir
- ☐ bu indeks tələbin qiymətini müəyyən edir
- ☐ bu indeks təklifin qiymətini müəyyən edir

75 Aşağıdakılardan hansı bazis şərtlərini xarakterizə edir?

- ☐ məhsulun sığortalanması şərti ilə idxal və ixracı nəzərdə tutulur

- ☒ nəqliyyat, yükləmə, boşaltma, məhsulun sığortalanması və əmtəələrin dövlət sərhəddini keçdiyi zaman gömrük sənədləşdirilməsi xərclərinin qiymətdə əks olunması şərtləri nəzərdə tutulur
- ☐ məhsulların gömrük rüsumları tətbiq edilməsi şərti ilə ixracatı nəzərdə tutulur
- ☐ satışla əlaqədar nəqliyyat və gömrük xərclərinin satıcı tərəfindən ödənilməsidir
- ☐ alışla bağlı bütün xərclərin alıcının öz üzərinə götürməsi şərti başa düşülür

76 Free carrier (... named point) nəyi ifadə edir?

- ☐ fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi)
- ☐ sərbəst gəminin göyertəsi boyunca (... şərtləndirilmiş yükləmə limanında)
- ☐ sərbəst gəminin göyertəsinə (... şərtləndirilmiş yükləmə limanında)
- ☒ nəqliyyat sərbəstliyi (... şərtləndirilmiş məntəqədə)
- ☐ dəyəri, sığortalanma və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi)

77 Free along side ship (... named port of ... shipment) beynəlxalq termini nəyi ifadə edir?

- ☒ sərbəst gəminin göyertəsi boyunca (... şərtləndirilmiş yükləmə limanında)
- ☐ franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə)
- ☐ nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə)
- ☐ sərhəddə kimi ... (şərtləndirilmiş məntəqəyə qədər) çatdırılmışdır
- ☐ daşınma haqqı və sığortalanma... (... sərbəstləndirilmiş təyinat yerinə)...dək ödənilmişdir

78 Aşağıdakılardan hansı məhdudlaşdırılmış bazarda nəqliyyat vasitəsinin dəyərini xarakterizə edir?

- ☒ Açıq bazarda satışı mümkün olmayan və ya NV - nin açıq satışının müraciəti üçün lazım olan xərclərlə müqayisədə əlavə xərclər tələb edən NV - nin dəyəridir. Bu metod konstruktiv və ekoloji meyarlar, xüsusi funksional təyinatına və s. görə uyğun mövcud qanunvericilik aktları ilə istismarı məhdudlaşdırılan və ya qadağan edilən NV - nin qiymətləndirilməsi üçün istifadə edilir.
- ☐ Müəssisənin balansında olan və onun ləğvi prosesində reallaşan NV-nin dəyəridir.
- ☐ NV - nin sığortalanması zamanı sığorta müqaviləsinin bağlanması anında hesablanan bazar dəyəridir.
- ☐ Təmir (bərpa) üzrə ayrı - ayrı işlər apardıqdan sonra NV -nin həndəsi parametrlərinin, konstruksiya materiallarının, fiziki - kimyəvi xassələrinin və iş proseslərinin xarakteristikalarının bərpa olunmaz dəyişməsi ilə müşayiət olunan dəyər itkisinin miqdarıdır.
- ☐ Ehtiyatını işləyən və silinən NV - nin və həmçinin qəzalar, təbii fəlakətlər və digər xarici təsirlər nəticəsində aldığı zədələnmədən sonra bərpa edilməsi mümkün olmayan NV-nin dəyəridir.

79 Aşağıdakılardan hansı mövcud istifadəsinə görə nəqliyyat vasitəsinin dəyərini xarakterizə edir?

- ☐ Təmir (bərpa) üzrə ayrı - ayrı işlər apardıqdan sonra NV -nin həndəsi parametrlərinin, konstruksiya materiallarının, fiziki - kimyəvi xassələrinin və iş proseslərinin xarakteristikalarının bərpa olunmaz dəyişməsi ilə müşayiət olunan dəyər itkisinin miqdarıdır.
- ☒ NV - nin dəyəri onun istifadə edilmə məqsədlərindən və mövcud şəraitdən asılı olaraq təyin edilir.
- ☐ Müəssisənin balansında olan və onun ləğvi prosesində reallaşan NV-nin dəyəridir.
- ☐ Ehtiyatını işləyən və silinən NV - nin və həmçinin qəzalar, təbii fəlakətlər və digər xarici təsirlər nəticəsində aldığı zədələnmədən sonra bərpa edilməsi mümkün olmayan NV-nin dəyəridir
- ☐ NV - nin sığortalanması zamanı sığorta müqaviləsinin bağlanması anında hesablanan bazar dəyəridir

80 FAC və ya FOB ixrac qiymətləri haqqında deyilən fikirlərdən hansı doğrudur?

- ☒ bu qiymətlər üzrə ixracatçı firma əmtəəni həm gəmiyə qədər nəqliyyat xərclərini, həm də gəmiyə yükləmə xərclərini daxil etməklə satır
- ☐ bu qiymətlər üzrə ixracatçı firma əmtəəni gəmiyə yükləmə xərclərini daxil etməklə satır
- ☐ bu qiymətlər özündə sığorta xərclərini dəks etdirir
- ☐ bu qiymətlər üzrə ixracatçı firma əmtəəni gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə satır

81 Nəqliyyat tarif məhsulunun maya dəyəri (c) necə hesablanır? (P 1 ton məhsula başlağıc - son əməliyyat xərcləri, X 1 ton yükün 1 km məsafəyə daşınması xərcləri, D daşınma məsafəsidir)

☐ $C = \frac{PX}{D}$

☐ $C = P + \frac{X}{D}$

☐ $C = \frac{FD}{X}$

☐ $C = P - DX$

☒ $C = P + DX$

82 Nəqliyyat tariflərinin təsnifatı aşağıdakı əlamətlər üzrə aparılır:

- ☐ növlər üzrə
- ☐ dövlət tənzimlənməsi dərəcəsi üzrə
- ☐ iqtisadi mühit üzrə
- ☒ xidmət etdiyi dövriyyəyə görə
- ☐ qurulma forması üzrə

83 Beynəlxalq təcrübədə qəbul olunmuş Free carrier (... named point) nəyi bildirir?

- ☐ fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi)
- ☐ sərbəst gəminin göyartəsi boyunca (... şərtləndirilmiş yükləmə limanında)
- ☐ sərbəst gəminin göyartəsinə (... şərtləndirilmiş yükləmə limanında)
- ☒ nəqliyyat sərbəstliyi (... şərtləndirilmiş məntəqədə)
- ☐ dəyəri, sığortalanma və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi)

84 Yükdəşmə xərcləri ibarətdir:

- ☐ yükləmə və boşaltma işlərinə xərclər
- ☒ ilkin və yekun xərcləri və hərəkət əməliyyatları
- ☐ sərnişinlərin və yüklərin nəql olunma xərcləri
- ☐ yüklərin nəql olunma xərclərindən
- ☐ əməliyyatların ilkin və yekun məsrəflərindən;

85 Nəqliyyatın ayrı-ayrı növlərində tariflərin hansı formalaşmasının hansı oxşar cəhətləri vardır?

- ☐ bu tariflər xərclərin ödənilməsini
- ☐ bu tariflər mənfəəti maksimumlaşdırır
- ☐ bu tariflər vahid nəzəri-metodoloji əsasdan formalaşır
- ☒ yuxarıdakıların hamısı doğrudur
- ☐ ƏDV bu tariflərin tərkib elementi kimi çıxış edir

86 Sərnişin daşıma tariflərinin əsasında nə durur?

- ☐ bu tariflər yükdəşmənin tariflərinin dinamikasını verir
- ☒ bu tariflər pərakəndə ticarətə aid edilir
- ☐ bu tariflər topdansaş ticarətə aid edilir
- ☐ bu tariflər bazar tarazlığını yaradır
- ☐ bu tariflər inflyasiya vəziyyətini müəyyən edir

87 Aşağıdakıların hansı nəqliyyat xidmətləri bazarında nəql etməyə xərclərin uçota alınmasına uyğun olaraq satıcı tərəfindən müəyyən olunan franko növünə aid edilmir?

- ☐ franko-göndərmə stansiyası

- ☐ franko-anbar istehlakçı bütün nəqlolunma xərclərini təchizatçı ödəyir
- ☐ franko-təyinat stansiyası
- ☒ franko məsrəflər
- ☐ franko-təchizatçının anbarı bütün nəqliyyat xərclərini məhsulun alıcısı ödəyir

88 Bazis şərtləri nədir?

- ☐ məhsulların gömrük rüsumları tətbiq edilməsi şərti ilə ixracatı nəzərdə tutulu
- ☐ məhsulun sığortalanması şərti ilə idxal və ixracı nəzərdə tutulur
- ☒ nəqliyyat, yükləmə, boşaltma, məhsulun sığortalanması və əmtəələrin dövlət sərhəddini keçdiyi zaman gömrük sənədləşdirilməsi xərclərinin qiymətdə əks olunması şərtləri nəzərdə tutulur
- ☐ satışla əlaqədar nəqliyyat və gömrük xərclərinin satıcı tərəfindən ödənilməsidir
- ☐ alışla bağlı bütün xərclərin alıcının öz üzərinə götürməsi şərti başa düşülür

89 Bazis şərtlərini nəzərə almaqla qiymətlərin qruplaşdırılması hansı sənədin bazasında tətbiq olunur?

- ☐ bu Azərbaycan Respublikası Prezidentinin fərmanları əsasında tətbiq olunur
- ☐ bu Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası tərəfindən təsdiq olunmuş qərarların bazasında tətbiq olunur
- ☐ bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları əsasında tətbiq olunur
- ☐ bu hüquqi sənədlərin hamısı bazis şərtlərinin nəzərə alınması
- ☒ bu qaydalar «Incoterms 2000» sənədinin bazasında tətbiq olunur

90 Beynəlxalq təcrübədə qəbul olunmuş nəyi EX Work (...named point) bildirir?

- ☐ sərbəst gəminin göyertəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında)
- ☒ franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə)
- ☐ nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə)
- ☐ fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi)
- ☐ sərbəst gəminin göyertəsinə (... şərtləndirilmiş yüklənmə limanında)

91 Beynəlxalq təcrübədə qəbul olunmuş Free along side ship (... named port of ... shipment) nəyi bildirir?

- ☒ sərbəst gəminin göyertəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında)
- ☐ franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə)
- ☐ nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə)
- ☐ sərhəddə kimi ... (şərtləndirilmiş məntəqəyə qədər) çatdırılmışdır
- ☐ daşınma haqqı və sığortalama... (... sərbəstləndirilmiş təyinat yerinə)...dək ödənilmişdir

92 Beynəlxalq kommersiya terminlərinə görə Free on board (... named port of shipment) şərti nəyi bildirir?

- ☐ daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə) ...dək
- ☐ dəyəri, sığortalama və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi)
- ☐ fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi)
- ☒ sərbəst gəminin göyertəsinə (... şərtləndirilmiş yüklənmə limanında)
- ☐ sərbəst gəminin göyertəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında)

93 Beynəlxalq kommersiya terminlərinə görə Cost and Freight (...named port of destination) şərti nəyi bildirir?

- ☐ sərbəst gəminin göyertəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında)
- ☐ franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə)
- ☐ nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə)
- ☒ fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi)

- ☐ sərbəst gəminin göyärtəsinə (... şərtləndirilmiş yüklənmə limanında)

94 Beynəlxalq kommersiya terminlərinə görə Cost, Insurance and Freight (... named port of destination) şərti nəyi bildirir?

- ☒ göndərilən məhsulun dəyəri, sığortalanması və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi) qiymətdə əks olunmuşdur
- ☐ sərbəst gəminin göyärtəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında)
- ☐ fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi)
- ☐ daşınma haqqı və sığortalanma (... sərbəstləndirilmiş təyinat yerinə) dək ödənilmişdir
- ☐ daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə) dək

95 Beynəlxalq kommersiya termini olan rüsumlar ödənilməklə (... şərtləndirilmiş təyinat məntəqəsinə) çatdırılmışdır şərti ilə kontraktlarda hansı qiymət növündən istifadə olunur?

- ☒ DDU qiymətləri
- ☐ FOB qiymətləri
- ☐ FAS qiymətləri
- ☐ DDP qiymətləri
- ☐ DE qiymətləri

96 Beynəlxalq kommersiya termini olan rüsumlar ödənilməklə (... şərtləndirilmiş təyinat məntəqəsinə) çatdırılmışdır şərti ilə idxal-ixrac əməliyyatlarında hansı qiymət (tarif) əmələ gəlir?

- ☐ FOB qiymətləri
- ☐ FCA qiymətləri
- ☒ DDU qiymətləri
- ☐ SIF qiymətləri
- ☐ FAS qiymətləri

97 Inkoterms-2000 şərti olan rüsumlar ödənilməklə körpüyə çatdırılmışdır (... şərtləndirilmiş təyinat məntəqəsinə) hansı tarif (qiymət) növü əmələ gəlir?

- ☒ DEQ qiymətləri
- ☐ DDP qiymətləri
- ☐ EXC qiymətləri
- ☐ DDU qiymətləri
- ☐ DE qiymətləri

98 Beynəlxalq Kommersiya termini olan cəmi ilə (... şərtləndirilmiş təyinat yerinə) çatdırılmışdır şərti ilə idxal-ixrac əməliyyatlarında hansı tarif (qiymət) növü formalaşır?

- ☐ FAS qiymətləri
- ☐ FCA qiymətləri
- ☐ FOB qiymətləri
- ☒ DE qiymətləri
- ☐ DDU qiymətləri

99 Beynəlxalq təcrübədə franko-zavod və yaxud zavoddan (.. şərtləndirilmiş məntəqədə) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növünə aid edilir:

- ☐ çay nəqliyyatı
- ☐ dəniz nəqliyyatı
- ☐ dəmir yolu nəqliyyatı
- ☐ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☒ «E» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü

100 Beynəlxalq təcrübədə franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növünə aid edilmir:

- ☐ çay nəqliyyatı
- ☐ dəniz nəqliyyatı
- ☐ dəmir yolu nəqliyyatı
- ☒ cavabların heç biri doğru deyildir
- ☐ avtomobil nəqliyyatı

101 Beynəlxalq təcrübədə franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə) şərti ilə alqı-satqı kontraktını əsas bazis şərtinin qəbul olunmuş adı:

- ☒ EXW
- ☐ FAS
- ☐ FCA
- ☐ CFR (KAF)
- ☐ FOB

102 Beynəlxalq təcrübədə nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növünə aid edilir:

- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «F» qrupu su nəqliyyatı
- ☐ «C» qrupu su nəqliyyatı
- ☒ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «E» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü

103 Beynəlxalq təcrübədə nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növünə aid edilmir:

- ☐ çay nəqliyyatı
- ☐ hava nəqliyyatı
- ☐ dəniz nəqliyyatı
- ☒ yuxarıdakı cavablar doğru deyildir
- ☐ avtomobil nəqliyyatı

104 Beynəlxalq təcrübədə nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə) şərti ilə alqı-satqı kontraktının əsas bazis şərtinin qəbul olunmuş adı:

- ☒ FCA
- ☐ EXW
- ☐ FAS
- ☐ KAF
- ☐ FOB

105 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərti olan daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə)...dək şərti ilə məhsulların idxal-ixracı zamanı hansı nəqliyyat tarifləri formalaşır?

- ☐ ancaq çay nəqliyyatı tarifləri
- ☒ bütün nəqliyyat növləri tarifləri
- ☐ ancaq dəniz nəqliyyatı tarifləri
- ☐ ancaq hava nəqliyyatı tarifləri
- ☐ ancaq dəmiryolu nəqliyyatı tarifləri

106 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərti olan daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə)...dək şərti ilə əmtəələrin idxal-ixracı zamanı hansı nəqliyyat tarifləri vasitələri ilə aparılır?

- ☐ ancaq avtomobil nəqliyyatı ilə
- ☐ ancaq hava nəqliyyatı tarifləri
- ☒ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü ilə
- ☐ ancaq boru-kəməri ilə nəqlətməsi
- ☐ ancaq dəmiryolu nəqliyyatı ilə

107 Inkoterms-2000 Beynəlxalq Kommersiya termini olan daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə)...dək şərtinin adı hansıdır?

- ☒ CPT
- ☐ FOB
- ☐ CIF
- ☐ DAF
- ☐ FAS

108 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərtlərindən olan daşınma haqqı və sığortalama... (... sərbəstləşdirilmiş təyinat yerinə)...dək ödənilmişdir beynəlxalq kommersiya termini ilə məhsulların idxal-ixracı zamanı hansı nəqliyyat tarifləri formalaşır?

- ☒ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növləri tarifləri
- ☐ ancaq su nəqliyyatı tarifləri
- ☐ ancaq dəmiryolu nəqliyyatı tarifləri
- ☐ ancaq boru-kəməri nəqlətmə tariflər
- ☐ ancaq hava nəqliyyatı tarifləri

109 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərtlərindən olan sərhəddə kimi ... (... şərtləndirilmiş məntəqəyə qədər) çatdırılmışdır beynəlxalq kommersiya termini ilə məhsulların idxal-ixracı zamanı hansı nəqliyyat tarifləri formalaşır?

- ☐ ancaq avtomobil nəqliyyatı tarifləri
- ☒ «D» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü tarifləri
- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü tarifləri
- ☐ ancaq hava nəqliyyatı tarifləri
- ☐ ancaq dəmiryol nəqliyyatı tarifləri

110 Məhsul göndərmənin bazis şərtlərindən hansının tətbiq ediləcəyindən asılı olmayaraq satıcı aşağıdakı öhdəliklərdən birini yerinə yetirmir:

- ☐ franko-zavod məhsulgöndərmə şərti istisna olmaqla, ixrac lisenziyasının alınması
- ☒ məhsulgöndərmə müqaviləsindən (kontraktından) kənar olaraq məhsulların göndərilməsini təmin etmək
- ☐ franko-zavod məhsulgöndərmə şərti istisna olmaqla, ixrac və gömrük rəsmiləşdirilməsi ilə əlaqədar olan xərclərin, rüsumların və vergilərin ödənilməsini
- ☐ bağlanmış müqaviləyə uyğun olaraq göndərilmiş məhsulun dəyərinin ödənilməsi üzrə hesablaşma sənədlərinin və invoicesun hazırlanması və alıcıya təqdim edilməsi
- ☐ alıcının xahişi ilə onun hesabına və riskinə məhsulun aparılması üçün zəruri olan sənədlərin alınmasında ona kömək göstərilməsini

111 Məhsulgöndərmənin bazis şərtlərindən hansının tətbiq ediləcəyindən asılı olmayaraq satıcı aşağıdakı öhdəliklərdən birini yerinə yetirmir:

- ☒ məhsulun göndərişə hazırlığı və ya göndərmə vaxtının qeyri-müəyyənliyi
- ☐ məhsulgöndərmə müqaviləsinə (kontraktına) uyğun olaraq məhsulun göndərilməsi

- ☐ məhsulun yoxlanması markalaşdırılması və sertifikatın alınması ilə əlaqədar olan xərclərin ödənilməsi
- ☐ alıcıya, istehlakçıya təmiz konosament və ya onu əvəz edən nəqliyyat sənədlərinin verilməsini
- ☐ məhsulun qablaşdırılmamış halda göndərilməsini nəzərdə tutan bazis şərtləri istisna olmaqla məhsulun adi qablaşdırılmasının təmin edilməsi

112 Franko-təyinat qiymətlərinə hansı elementlər daxil edilmir:

- ☐ təyinat məntəqəsinə qədər xərclər
- ☐ maya dəyəri
- ☐ mənfəət
- ☒ pərakəndə ticarət əlavələri
- ☐ istehlak məntəqəsinə qədər xərclər

113 Struktur cəhətdən tam qiymətlərdən aşağıdakı hallarda istifadə olunmur:

- ☐ istənilən məhsul növünün satışı zamanı satıcı bu məhsul növünün bazarını ələ keçirmək siyasətini həyata keçirən zaman
- ☐ xüsusi məhsulun keyfiyyəti həm daşınmanın, həm daşınmanın, həm də quraşdırılmanın keyfiyyətindən asılılığı halında
- ☐ standart məhsulun nəql olunmasında xüsusi nəqliyyatdan istifadə edilən zaman
- ☒ qiymətməhləgəlmədə differensiallaşma siyasəti aparılan zaman
- ☐ hər bir məhsul üzrə qiymət siyasəti reallaşdırılan zaman

114 Məhdudlaşdırılmış bazarda nəqliyyat vasitəsinin dəyəri:

- ☐ NV - nin sığortalanması zamanı sığorta müqaviləsinin bağlanması anında hesablanan bazar dəyəridir.
- ☐ Ehtiyatını işləyən və silinən NV - nin və həmçinin qəzalar, təbii fəlakətlər və digər xarici təsirlər nəticəsində aldığı zədələnmədən sonra bərpa edilməsi mümkün olmayan NV-nin dəyəridir.
- ☐ Müəssisənin balansında olan və onun ləğvi prosesində reallaşan NV-nin dəyəridir.
- ☒ Açıq bazarda satışı mümkün olmayan və ya NV - nin açıq satışının müraciəti üçün lazım olan xərclərlə müqayisədə əlavə xərclər tələb edən NV - nin dəyəridir. Bu metod konstruktiv və ekoloji meyarlar, xüsusi funksional təyinatına və s. görə uyğun mövcud qanunvericilik aktları ilə istismarı məhdudlaşdırılan və ya qadağan edilən NV - nin qiymətləndirilməsi üçün istifadə edilir.
- ☐ Təmir (bərpa) üzrə ayrı - ayrı işlər apardıqdan sonra NV -nin həndəsi parametrlərinin, konstruksiya materiallarının, fiziki - kimyəvi xassələrinin və iş proseslərinin xarakteristikalarının bərpa olunmaz dəyişməsi ilə müşayiət olunan dəyər itkisinin miqdarıdır.

115 Mövcud istifadəsinə görə nəqliyyat vasitəsinin dəyəri:

- ☐ Təmir (bərpa) üzrə ayrı - ayrı işlər apardıqdan sonra NV -nin həndəsi parametrlərinin, konstruksiya materiallarının, fiziki - kimyəvi xassələrinin və iş proseslərinin xarakteristikalarının bərpa olunmaz dəyişməsi ilə müşayiət olunan dəyər itkisinin miqdarıdır.
- ☒ NV - nin dəyəri onun istifadə edilmə məqsədlərindən və mövcud şəraitdən asılı olaraq təyin edilir.
- ☐ Müəssisənin balansında olan və onun ləğvi prosesində reallaşan NV-nin dəyəridir.
- ☐ Ehtiyatını işləyən və silinən NV - nin və həmçinin qəzalar, təbii fəlakətlər və digər xarici təsirlər nəticəsində aldığı zədələnmədən sonra bərpa edilməsi mümkün olmayan NV-nin dəyəridir
- ☐ NV - nin sığortalanması zamanı sığorta müqaviləsinin bağlanması anında hesablanan bazar dəyəridir

116 Nəqliyyat vasitəsinin gömrük dəyəri:

- ☐ Müəssisənin balansında olan və onun ləğvi prosesində reallaşan NV-nin dəyəridir
- ☐ NV - nin dəyəri onun istifadə edilmə məqsədlərindən və mövcud şəraitdən asılı olaraq təyin edilir.
- ☐ NV - nin sığortalanması zamanı sığorta müqaviləsinin bağlanması anında hesablanan bazar dəyəridir
- ☐ bütün cavablar yalnışdır
- ☒ İxrac edən ölkələrdən Azərbaycan Respublikasının gömrük ərazisinə (idxal yerinə) qədər çatdırma xərclərini (nəqlətmə dəyəri, yükləmə-boşaltma məsrəfləri, sığorta məbləği) həmçinin nəqliyyat vəsaitlərinin alınması üçün komission haqqı istisna olmaqla alıcının komissiyona və brokerə verdiyi haqq xərclərini nəzərə almaqla NV - nin dəyəridir.

117 Bunlar nəyin formalarıdır: müttəfiq, birbaşa və tranzit.

- ☒ Beynəlxalq dəmiryol tariflərinin
- ☐ Beynəlxalq fraxt bazarlarının
- ☐ Beynəlxalq avtomobil daşımalarının
- ☐ Beynəlxalq hava nəqliyyatı daşınmaları formaları
- ☐ Xətt gəmiçiliyi çərçivəsində beynəlxalq su daşımalarının

118 Nəqliyyat tarifləri özündə aşağıdakı tarifləri əks etdirir.

- ☐ sərnişin və ictimai nəqliyyatın bütün növlərində yükdaşımalar
- ☒ sərnişin və yükdaşımalarını
- ☐ sərnişin və dəmiryolu nəqliyyatında yükdaşımalar
- ☐ sərnişin və yerli aviaxətlə yükdaşımalar
- ☐ sərnişin və avtomobil nəqliyyatı ilə yükdaşımalar

119 İxrac edən ölkələrdən Azərbaycan Respublikasının gömrük ərazisinə (idxal yerinə) qədər çatdırma xərclərini (nəqlətmə dəyəri, yükləmə-boşaltma məsrəfləri, sığorta məbləği) həmçinin nəqliyyat vəsaitlərinin alınması üçün komission haqqı istisna olmaqla alıcının komissiyona və brokera verdiyi haqq xərclərini nəzərə almaqla NV - nin dəyəridir. Bu Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi zamanı istifadə olunan hansı dəyər növüdür ?

- ☐ nəqliyyat vasitəsinin konstruksiya-sının dəyişməsinə sərf olunmuş dəyəri
- ☒ nəqliyyat vasitəsinin gömrük dəyəri
- ☐ nəqliyyat vasitəsinin util dəyəri
- ☐ nəqliyyat vasitəsinin sığorta dəyəri
- ☐ məhdudlaşdırılmış bazarda nəqliyyat vasitəsinin dəyəri

120 Hərəkət əməliyyatlarına aşağıdakı məsrəflər daxil edilmir:

- ☐ enerji təsərrüfatının məzmunu üzrə
- ☐ yükün hərəkəti üzrə
- ☐ rabitə yollarının məzmunu üzrə
- ☒ yükləmə – boşaltma işləri
- ☐ rabitə üzrə

121 Yükdaşımalarına çəkilən məsrəflər aşağıdakılardan ibarətdir:

- ☐ başlanğıc yekunlaşdırma əməliyyatlarına çəkilən məsrəflər
- ☒ başlanğıc - yekunlaşdırma əməliyyatlarına və yükün nəql edilməsinə çəkilən məsrəflər
- ☐ yüklərin nəql edilməsinə çəkilən məsrəflər
- ☐ Yükləmə - boşaltma işlərinə çəkilən məsrəflər
- ☐ sərnişinlərin və baqajın daşınmasına çəkilən məsrəflər

122 Hərəkət xərcləri asılıdır

- ☒ daşıma məsafəsindən
- ☐ sərnişinlərin və dəmiryolu nəqliyyatı baqajının daşınmasından
- ☐ su nəqliyyatı ilə baqajın sərnişinlərin və yüklərin daşınmasından
- ☐ avtomobil nəqliyyatı baqajı və sərnişinlərin daşınmasından
- ☐ yerli avia xətlərdə baqajın və sərnişinlərin daşınmasından

123 Nəqliyyat xidmətinin maya dəyərinin hesablanması zamanı aşağıdakı göstəricini uçota almaq lazım deyil:

- ☐ 1 ton yükün 1 km məsafəyə daşınmasına çəkilən xərclər
- ☒ mənfəətin kütləsi
- ☐ bütün cavablar düzgün deyil
- ☐ 1 ton yükə düşən başlanğıc son əməliyyatlara çəkilən məsrəflər
- ☐ məsafə

124 Tariflə dərəcələrinin qurşaqlar üzrə məcmuusu aşağıdakılardan birini formalaşdırır:

- ☐ sərnəşin sxemini
- ☐ dəmiryol sxemini
- ☒ tarif sxemini
- ☐ yük sxemini
- ☐ nəqliyyat sxemini

125 Avtomobil nəqliyyatı üzrə yük tariflərinin differensiasiyası aşağıdakı növlərdən biri üzrə aparılır:

- ☐ yüklərin xırda göndərişlərlə daşınması üzrə
- ☐ vaxtamuzd
- ☒ Fraxt üzrə
- ☐ işəmuzd
- ☐ müstəsna tariflər üzrə

126 Azərbaycan Respublikasında qiymətləri və tarifləri tənzimləyən orqan hansıdır?

- ☒ Tarif Şurası
- ☐ Gömrük Komitəsi
- ☐ Dövlət Sosial Müdafiə Fondu
- ☐ Vergilər Nazirliyi
- ☐ İctimai Təşkilatlar

127 Dəmiryol nəqliyyatı müəssisələri üzrə orta tarif dərəcəsi müəyyən etmək üçün aşağıdakı göstərici tələb olunmur

- ☒ daşınma məsafəsi
- ☐ mənfəət kütləsi
- ☐ nəqliyyat məhsulunun həcmi
- ☐ bütün variantlar doğrudur
- ☐ daşınma xərcləri

128 Sərnəşin dəmiryolu nəqliyyatı tarifləri aşağıdakılardan birindən asılı deyil:

- ☐ bütün cavablar düzgün deyil
- ☐ yerli rabitədən
- ☐ məsafənin uzaqlığından
- ☒ mənfəət kütləsindən
- ☐ şəhər kənarı daşımalarından

129 Beynəlxalq təcrübədə franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə) şərti ilə alqı-satqı kontraktını əsas bazis şərtinin qəbul olunmuş adı:

- ☒ EXW
- ☐ FAS
- ☐ FCA
- ☐ CFR (KAF)

☐ FOB

130 Beynəlxalq təcrübədə franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növünə aid edilmir:

- ☐ dəniz nəqliyyatı
- ☐ çay nəqliyyatı
- ☐ dəmir yolu nəqliyyatı
- ☒ cavabların heç biri doğru deyildir
- ☐ avtomobil nəqliyyatı

131 Beynəlxalq təcrübədə nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növünə aid edilmir:

- ☐ hava nəqliyyatı
- ☐ çay nəqliyyatı
- ☐ dəniz nəqliyyatı
- ☒ yuxarıdakı cavablar doğru deyildir
- ☐ avtomobil nəqliyyatı

132 Beynəlxalq təcrübədə nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növünə aid edilir:

- ☐ «F» qrupu su nəqliyyatı
- ☒ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «E» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «C» qrupu su nəqliyyatı

133 Beynəlxalq təcrübədə nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə) şərti ilə alqı-satqı kontraktının əsas bazis şərtinin qəbul olunmuş adı:

- ☒ FCA
- ☐ EXW
- ☐ FAS
- ☐ KAF
- ☐ FOB

134 Beynəlxalq təcrübədə sərbəst gəminin göyərtəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə alqı-satqı kontraktının əsas bazis şərtinin qəbul olunmuş adı:

- ☐ FCA
- ☐ KAF
- ☐ EXW
- ☐ CIF
- ☒ FAS

135 Beynəlxalq təcrübədə sərbəst gəminin göyərtəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növlərinə aid edilir:

- ☐ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «C» qrupu su nəqliyyatı
- ☐ «E» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☒ «F» qrupu su nəqliyyatı

136 Beynəlxalq təcrübədə sərbəst gəminin göyertəsi boyunca (şərtləndirilmiş yüklənmə limanında) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növünə aid edilmir:

- ☐ avtomobil nəqliyyatı
- ☒ «F» qrupu su nəqliyyatı istisna olmaqla digər nəqliyyat növlərinə
- ☐ hava nəqliyyatı
- ☐ yuxarıda göstərilən cavabların heç biri doğru deyildir
- ☐ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla dəmir yolu nəqliyyatına

137 Aşağıda verilənlərdən hansını beynəlxalq tarif ifadə edir?

- ☐ Nəqliyyat məhsulunun istehsalına sərf olunan ictimai zəruri xərcləri
- ☐ Nəqliyyat məhsulunun bazar qiymətini
- ☒ Nəqliyyat məhsulunun beynəlxalq dəyərini
- ☐ Daşıma qiymətlərini
- ☐ Nəqliyyat məhsullarının milli dəyərini

138 Verilənlərdən hansı nəqliyyat tarifinin növünə aid deyil?

- ☒ mütərəqqi tariflər
- ☐ mütənasib tariflər
- ☐ akkord tariflər
- ☐ tariflər
- ☐ differensial tariflər

139 Aşağıdakı qiymətlərdən hansı tərəflərin razılığına görə müəyyən edilir?

- ☐ faktiki sövdələşmə qiymətləri
- ☐ ticarət təşkilatları tərəfindən təyin edilən qiymətlər
- ☒ kontrakt qiymətləri
- ☐ ölkələrin beynəlxalq sövdələşmə qiymətləri
- ☐ birjada təyin edilən qiymətlər

140 Aşağıdakılardan hansı nəqliyyat xərclərinin qiymətlərə daxil edilməsi üsuluna aid deyil:

- ☐ franko-anbar-istehsalçı
- ☒ sabit və dəyişən xərclər
- ☐ istehsal yerində FOB qiyməti
- ☐ bazis məntəqə qiyməti
- ☐ nəqliyyat xərcləri daxil edilməklə

141 Aşağıdakılardan hansı fraxtı ifadə edir?

- ☒ su nəqliyyatı tarifləri
- ☐ avtomobil nəqliyyatı tarifləri
- ☐ dəmiryolu nəqliyyatı tarifləri
- ☐ dəniz nəqliyyatı tarifləri
- ☐ çay nəqliyyatı tarifləri

142 Göstərilənlərdən hansı tariflə dərəcələrinin qurşaqlar üzrə məcmusunu əks etdirir?

- ☐ nəqliyyat sxemini
- ☒ tarif sxemini
- ☐ dəmiryol sxemini
- ☐ sənişin sxemini

☐ yük sxemini

143 Qiymətləri və tarifləri tənzimləyən orqan:

- ☐ Dövlət Sosial Müdafiə Fondu
- ☐ Vergilər Nazirliyi
- ☐ Gömrük Komitəsi
- ☐ İctimai Təşkilatlar
- ☒ Tarif Şurası

144 Verilən qiymətlərdən hansı müxtəlif ölkələrin hökumətlərarası ticarət müqavilələri əsasında təyin edilir?

- ☒ kontrakt qiymətləri
- ☐ birjada təyin edilən qiymətlər
- ☐ ticarət təşkilatları tərəfindən təyin edilən qiymətlər
- ☐ ölkələrin beynəlxalq sövdələşmə qiymətləri
- ☐ faktiki sövdələşmə qiymətləri

145 Tarif nədir?

- ☒ əhaliyə göstərilən pullu xidmətlərin qiyməti
- ☐ istehsal-texniki təyinatlı məhsulların qiyməti
- ☐ istehlak mallarının güzəştli qiyməti
- ☐ tikinti məhsullarının qiyməti
- ☐ istehsal amilərinin qiyməti

146 Azərbaycan Respublikasında qiymətləri və tarifləri tənzimləyən orqan hansıdır?

- ☐ Gömrük Komitəsi
- ☐ İctimai Təşkilatlar
- ☐ Vergilər Departamenti
- ☒ Tarif Şurası
- ☐ Dövlət Sosial Müdafiə Fondu

147 Qiymətlərin və tariflərin formalaşmasının nəzəri əsasını aşağıdakı qanunlardan hansı təşkil etmir?

- ☐ Dəyər qanunu
- ☐ Tələb qanunu
- ☒ Antiinhar qanunu
- ☐ Təklif qanunu
- ☐ Pul tədavülü qanunu

148 Xidmət göstərən firmanın tariflərinin formalaşma nəzəriyyəsindəki əsas istiqamətlərə aiddir:

- ☐ iqtisadi artımın təmin edilməsi
- ☐ antiinhisarçılıq
- ☐ qiymətlərin və ya tariflərin indeksləşdirilməsi
- ☐ sosial ədalət
- ☒ subyektiv marjinalizm

149 Tariflərin funksiyası deyil -

- ☐ informasiya funksiyası
- ☐ uçot funksiyası
- ☒ tədiyyə funksiyası

- ☐ bölüşdürücü funksiya
- ☐ stimullaşdırıcı funksiya

150 Tariflərin formalaşması prinsiplərinə aid deyil -

- ☐ qiymətlərin və ya tariflərin məqsədyönlülüüyü
- ☒ qiymətlərin və ya tariflərin təsbit edilməsi
- ☐ qiymətdoymada (və ya tariflərin formalaşmasında fasiləsizlik)
- ☐ tariflərin elmi cəhətdən əsaslandırılması
- ☐ qiymət və ya tarif intizamına nəzarət

151 Tarifmələgətirən amil deyil-

- ☐ inflyasiya amili
- ☐ valyuta-maliyyə amili
- ☐ konyunktura amili
- ☒ dövlət inhisar tənzimlənməsi amili
- ☐ dəyər amili

152 Tariflərin müəyyən edilməsi metodudur:

- ☐ normativ-parametrik metod
- ☐ parametrik metod
- ☒ xərc metodu
- ☐ aqreqat metod
- ☐ balans metod

153 Xidmətlərə tariflərin hesablanması mərhələsi deyil:

- ☐ tələbin öyrənilməsi
- ☐ qiymətdoyma metodunun seçilməsi
- ☐ rəqib xidmətlərin tariflərinin təhlili
- ☒ qiymətlərə əlavələrin (güzəştlərin) hesablanması
- ☐ xərclərin qiymətləndirilməsi

154 Qiymət (tarif) siyasətinin əsas istiqamətləri hansılardır?

- ☐ təsbitləşdirmə
- ☐ liberallaşdırma
- ☒ daxili və xarici
- ☐ xərc və faydalılıq
- ☐ indeksləşdirmə

155 Aşağıdakılardan hansı faydalılığın və tələbin təhlilinə sıra (ordinalist) yanaşma aksiomu deyil?

- ☐ təminolunmazlıq aksiomu
- ☒ istehlakçının qeyri-asılılığı aksiomu
- ☐ tam (təkmil) sıralanma aksiomu
- ☐ tranzitivlik aksiomu
- ☐ cavablar doğru deyildir.

156 Qiymət (və tariflərin) müəyyən edilməsinə hansı yanaşmalar mövcuddur?

- ☐ ancaq xərc yanaşması
- ☒ hər üç yanaşma
- ☐ bunlardan heç biri

- ☐ ancaq obyektiv marjinalizm üzrə yanaşma
- ☐ ancaq subyektiv marjinalizm üzrə yanaşma

157 Tarifin formalaşması prinsipidir:

- ☐ uçot, nəzarət və aqreqatlaşdırma
- ☐ informasiya və ya indikator
- ☐ «ödəməli» və ya «gəlir əmələ gətirən»
- ☒ elmlilik
- ☐ stimullaşdırıcı

158 Tariflərin formalaşmasının prinsipi deyildir:

- ☐ qiymətlərin (tariflərin) səviyyələrinin məqsədyönlülüyü prinsipi
- ☐ tariflərin formalaşma prosesinin fasiləsizliyi və vahidliyi prinsipi
- ☐ qiymətlərin (tariflərin) əsaslandırılmasının elmliliyi
- ☐ tariflərin formalaşma prosesinə və onun müəyyən olunması qaydalarına riayət olunmasına nəzarət prinsipi
- ☒ tariflərin tədavül qabiliyyətliliyi prinsipi

159 Qiymət (tarif) sistemi hansı əsaslarla formalaşır?

- ☐ qiymət (tarif) sistemi iqtisadiyyatın bütün sahələrini əlaqələndirir
- ☐ qiymət (tarif) sistemi bazar iştirakçılarının qarşılıqlı iqtisadi münasibətlərinə xidmət edən və onları tənzimləyən qiymət növlərinin nizamlı məcmusudur
- ☐ qiymət (tarif) sistemi bazar mexanizmi elementlərinin məcmusudur
- ☒ qiymət (tarif) sistemi-müasir qiymət mühitində müasir bazarlara xidmətin xüsusiyyətləridir
- ☐ qiymət (tarif) sistemi-vahid iqtisadi siyasətlə müəyyən olunaraq bazar subyektlərinin qarşılıqlı əlaqəsi ilə şərtlənir

160 Aşağıdakı informasiyaların hansı tarifin informasiya mənbələrinə aid edilmir?

- ☐ müəssisələrin məlumatlar üzrə prospektləri
- ☐ sorğu kataloqları
- ☐ tələb və təklifin qiymətləri haqqında məlumatlar
- ☐ tənzimlənən qiymətlər (və ya tariflər) haqqında məlumatlar
- ☒ sertifikatlaşdırma qaydaları

161 Tariflərin formalaşmasının nəzəri-metodoloji əsaslarıdır:

- ☐ dəyər qanunu
- ☐ inhisarlaşma
- ☐ tələb-təklif tarazlığı vəziyyəti
- ☒ dəyər qanunu, tələb-təklif qanunu, pul tədavülü qanunu birgə fəaliyyətdə
- ☐ pul-tədavül qanunu

162 Tariflər hansı metodlar əsasında formalaşa bilər?

- ☐ «beyin hücumu» metodu əsasında
- ☐ balans metodu üzrə
- ☐ bal metodu əsasında
- ☒ əsas və alternativ metodlar üzrə
- ☐ ekspert qiymətləndirmə metodu əsasında

163 Xidmətə tələbin formalaşması amili deyildir:

- ☐ təbii-iqlim

- ☐ iqtisadi
- ☐ demoqrafik
- ☒ rəqabət
- ☐ sosial

164 Tariflərin mahiyyətini izah edir:

- ☐ qiymət dəyərin qiymətidir
- ☐ qiymət (tarif) əmtəənin (xidmətin) istehsalı və tədavülü xərclərinin məcmusudur
- ☐ tarif əmtəə və xidmətlərin qiymətlərinin istənilən siyahısıdır
- ☐ qiymət istehsalçının qiymətidir
- ☒ tarif pullu xidmətlərin qiymətidir

165 Tariflərin formalaşma amili deyildir:

- ☐ valyuta-maliyyə amili
- ☐ dəyər amili
- ☐ dövlət inhisar tənzimlənməsi amili
- ☒ inflyasiya amili
- ☐ konyuktura amili

166 Tariflərin stimullaşdırıcı elementidir:

- ☐ topdansaş əlavələri (güzəştləri)
- ☐ əlavə dəyər vergisi
- ☐ aksiz vergisi
- ☒ mənfəət
- ☐ ticarət əlavələri (güzəştlər)

167 Aşağıdakıların hansı nəqliyyat xidmətləri bazarında nəqletməyə xərclərin uçota alınmasına uyğun olaraq satıcı tərəfindən müəyyən olunan franko növünə aid edilmir?

- ☐ franko-anbar istehlakçı bütün nəqlolunma xərclərini təchizatçı ödəyir
- ☐ franko-təyinat stansiyası
- ☐ franko-təchizatçının anbarı bütün nəqliyyat xərclərini məhsulun alıcısı ödəyir
- ☒ franko məsrəflər
- ☐ franko-göndərmə stansiyası

168 Elektrik enerjisinin topdansaş tarifi 1 kVt/saat üçün (əDV ilə) 4,1 qəpikdir:

- ☐ özəl kiçik su elektrik stansiyalarının istehsalı
- ☐ külək elektrik stansiyalarının istehsalı
- ☒ «Azərenerji» ASC-nin istehsalı
- ☐ cavablar doğru deyildir
- ☐ idxal olunan elektrik enerjisi üçün

169 Elektrik enerjisinin topdansaş tarifi 1 kVt/saat üçün (əDV ilə) 4,5 qəpikdir:

- ☒ külək elektrik stansiyalarının istehsalı
- ☐ cavablar doğru deyildir
- ☐ idxal olunan elektrik enerjisi üçün
- ☐ «Azərenerji» ASC-nin istehsalı
- ☐ özəl kiçik su elektrik stansiyalarının istehsalı

170 Elektrik enerjisinin topdansaş tarifi 1 kVt/saat üçün (əDV ilə) 2,5 qəpikdir:

- ☒ özəl kiçik su elektrik stansiyalarının istehsalı
- ☐ külək elektrik stansiyalarının istehsalı
- ☐ «Azərenerji» ASC-nin istehsalı
- ☐ cavablar doğru deyildir
- ☐ idxal olunan elektrik enerjisi üçün

171 Neft və neft məhsullarının tariflərinin tənzimləmə üsullarının tətbiq olunması üçün əsaslar:

- ☐ əmtənin istehsal və satış xərcləri
- ☐ əsas istehsal vasitələrinin dəyəri
- ☐ vergilər və digər ödənişlər
- ☒ dövlət dotasiyaları və dövlət yardımı ilə bağlı digər tədbirlər
- ☐ faktiki və proqnozlaşdırılan mənfəət

172 Poçt-rabitə xidmətlərinə tariflərin təyin olunması prinsipi işləmişdir:

- ☐ poçt idarələri
- ☐ Mərkəzi Banklar
- ☒ Ümumdünya Poçt Ittifaqı Konvensiyası
- ☐ cavablar doğru deyildir
- ☐ Beynəlxalq elektrorabitə ittifaqı

173 Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonundan başqa digər regionlar üzrə digər sahə istehlakçılarına 1m³-a tariflər (əDV ilə birlikdə):

- ☐ 30 qəpik
- ☐ 70 qəpik
- ☐ 50 qəpik
- ☐ cavablar doğru deyildir
- ☒ 20 qəpik

174 Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonundan başqa digər regionlar üzrə sudan xammal kimi istifadə edən istehlakçı qruplarına 1m³-a tariflər (əDV ilə birlikdə):

- ☐ 10,0 manat
- ☐ 18,0 manat
- ☒ 12,0 manat
- ☐ 30 manat
- ☐ 5 manat

175 Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonundan başqa digər regionlar üzrə tullantı suyunun axıdılması xidmətinə görə əhali üçün 1m³-a tariflər (əDV ilə birlikdə):

- ☐ 1 qəpik
- ☒ 3 qəpik
- ☐ 2 qəpik
- ☐ 15 qəpik
- ☐ 7 qəpik

176 Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonundan başqa digər regionlar üzrə tullantı suyunun axıdılması xidmətinə görə digər istehlakçı qrupları üçün 1m³-a tariflər (əDV ilə birlikdə):

- ☐ 5 qəpik
- ☐ 18 qəpik
- ☐ 15 qəpik
- ☐ 30 qəpik
- ☒ 20 qəpik

177 Gömrük tarifiinin tətbiq edilməsi nəyə gətirib çıxarır?

- ☐ idxal qiymətlərinin artmasına və yerli malların qiymətlərinin aşağı düşməsinə
- ☐ yerli istehsalçıların qazancına və məhsul istehlakçıların itkisinə
- ☒ idxal və yerli malların qiymətlərinin artmasına
- ☐ istehlakçı və istehsalçıların rifah səviyyəsinin dəyişməsinə
- ☐ bütünlükdə yerli məhsulların istehsalçı və istehlakçıların itkisinə

178 Gömrük rüsumlarının tətbiq edilməsi hansı məqsədləri güdür?

- ☐ xarici iqtisadi əlaqələrin genişlənməsi
- ☐ daxili bazarın daxili rəqabətdən qorunması
- ☒ dövlət büdcəsinin artması
- ☐ daxili bazarda qiymətlərin aşağı düşməsi
- ☐ xarici bazarların zəbt edilməsi

179 Antidempinq və kompensasiya rüsumları, idxal depozitləri, ixracın könüllü olaraq məhdudlaşdırılması, kompensasiya yığımları, minimal idxal qiymətlərinin sistemi, idxalın lisenziyalandırılması, idxal və ixrac norması – Bunlar nədir?

- ☐ xarici ticarətin tənzimlənməsinin tarif tədbirləri
- ☐ xarici ticarətin tənzimlənməsinin və idarə edilməsinin iqtisadi üsulları
- ☐ xarici iqtisadi əlaqələrin tənzimlənməsinin inzibati üsulları
- ☐ daxili ticarətin tənzimlənməsinin tarif tədbirləri
- ☒ xarici ticarətin tənzimlənməsinin qeyri-tarif tədbirləri

180 Qazın nəqlinə tarif dərəcəsinin kəmiyyəti aşağıdakı düsturla hesablanır (T – tarif dərəcəsi; E – istismar xərcləri; R- balans mənfəəti; Q – nəql edilən qazın həcmi; L – qaz kəmərinin uzunluğu):

- ☐ $T = E \cdot R + Q \cdot L$
- ☒ $T = (E + R) / (Q \cdot L)$
- ☐ $T = E \cdot L + R \cdot Q$
- ☐ $T = E \cdot Q / L \cdot R$
- ☐ $T = E \cdot Q + L \cdot R$

181 Bakı, Sumqayıt və Abşeron rayonu üzrə digər sahə istehlakçı kateqoriyalarına görə su təchizatı üzrə 1m³ tariflər (əDV ilə birlikdə):

- ☐ 60 qəpik
- ☒ 70 qəpik
- ☐ 50 qəpik
- ☐ cavablar doğru deyildir
- ☐ 20 qəpik

182 Bakı, Sumqayıt və Abşeron rayonu üzrə digər sahə istehlakçı kateqoriyalarına görə tullantı suyunun axıdılması xidməti üzrə 1m³-a tariflər (əDV ilə birlikdə):

- ☒ 20 qəpik
- ☐ 15 qəpik

- ☐ 50 qəpik
- ☐ 12 qəpik
- ☐ 18 qəpik

183 Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə əhalinin su təchizatına görə Sudan xammal kimi istifadə edən istehlakçı kateqoriyaları üçün 1m³ üçün tariflər (əDV ilə birlikdə):

- ☐ 12 qəpik
- ☒ 12,0 manat
- ☐ 18 manat
- ☐ cavablar doğru deyildir
- ☐ 15 manat

184 Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonundan başqa digər regionlar üzrə əhali istehlakçı kateqoriyası üçün 1m³-a tariflər (əDV ilə birlikdə):

- ☐ 10 qəpik
- ☐ 8 qəpik
- ☐ 12 qəpik
- ☐ cavablar doğru deyildir
- ☒ 14 qəpik

185 Verilənlərdən hansı avtomobil nəqliyyatı üzrə yük tariflərinin differensiasiyası aid edilmir:

- ☐ işəmuзд
- ☐ müstəsna tariflər üzrə
- ☐ yüklərin xırda göndərişlərlə daşınması üzrə
- ☒ Fraxt üzrə
- ☐ vaxtamuzd

186 Aşağıdakı nəqliyyat tariflərindən hansı hökumətin qərarları ilə tənzimlənmir:

- ☐ dəmiryol nəqliyyatı tarifləri
- ☐ dəmiryol nəqliyyatında sənişinlərin daşınması tarifləri
- ☐ daxili avia xətlərlə sənişinlərin və yüklərin daşınması
- ☐ dəniz nəqliyyatı tarifləri
- ☒ taksilərlə sənişinlərin daşınması tarifləri

187 Taksilərlə sənişinlərin daşınması tarifləri tənzimlənmir?

- ☐ ictimai formada
- ☒ hökumət qərarları ilə
- ☐ Nazirlər Kabineti tərəfindən
- ☐ Nəqliyyat Nazirliyi tərəfindən

188 Hansı nəqliyyat növündə nəqliyyat xərclərinin differensiallaşdırılması digərləri ilə müqayisədə yüksəkdir?

- ☐ dəniz nəqliyyatında
- ☐ hava nəqliyyatında
- ☐ boru-kəmərlər
- ☐ çay və hava nəqliyyatında
- ☒ avtomobil nəqliyyatında

189 Verilənlərdən hansı avtomobil nəqliyyatı üzrə yük tariflərinin differensiasiyasına aid edilmir?

- ☐ işəməzd
- ☐ müstəsna tariflər üzrə
- ☐ yüklərin xırda göndərişlərlə daşınması üzrə
- ☒ Fraxt üzrə
- ☐ vaxtəməzd

190 Avtonəqliyyat vasitələrinin hansı dəyərinin qiymətləndirilməsi, onların silinməsi və ya istismardan çıxarılması zamanı həyata keçirilir?

- ☐ Bazar
- ☒ Util
- ☐ Əvəzetmə
- ☐ Sığorta
- ☐ Bərpa

191 Çay nəqliyyatı üzrə yük tariflərinin təsnifatı aşağıdakı əlamətlər üzrə aparılır:

- ☐ forma üzrə və yükün partiyalılığı üzrə
- ☐ daşıma növləri üzrə
- ☐ daxili düzülüş üzrə
- ☒ bütün cavablar düzgün deyil
- ☐ tətbiq sferasına görə

192 Dəniz nəqliyyatında yükdaşıma göstəricilərini xarakterizə etmir:

- ☐ buraxılış qabiliyyətinin qeyri məhdudluğu
- ☐ daşımanın sürətinin aşağı olması
- ☐ daşımanın maya dəyərinin aşağı olması
- ☐ daşımanın müntəzəmliyinin bəzən məhdud olması
- ☒ xüsusi yol şəbəkəsinin zəruriliyinin tələb olunması

193 Çay nəqliyyatının yük tariflərinin təsnifatı aparılır:

- ☐ daşıma haqlarının təyin edilmə üsuluna görə
- ☐ daxili quruluşuna görə
- ☐ üsuluna görə
- ☒ yüklərin partiyalılığına görə
- ☐ daşımanın növlərinə görə

194 Hava nəqliyyatı tariflərinin elementi deyildir:

- ☐ daimi xərclər
- ☐ mənfəət
- ☐ dəyişən xərclər
- ☒ ticarət əlavələri
- ☐ əlavə dəyər vergisi

195 Su nəqliyyatına xas deyildir:

- ☐ xərclərin səviyyəsinin fərqliliyi
- ☐ məhdudlaşdırılmış yollarla həyata keçirilir
- ☒ yol şəbəkə sisteminin mövcudluğu
- ☐ iş şəraitinin fərqliliyi

- ☐ vahid nəqliyyat sistemi yaratmır

196 Çay nəqliyyatının üstünlüyüdür:

- ☒ böyük buraxılış qabiliyyəti
☐ böyük kapital qoyuluşu
☐ daşımaların
☐ daşımaların maya dəyərinin yüksək səviyyəsi
☐ yol şəbəkə sisteminin mövcudluğu

197 Çay nəqliyyatının üstünlüyüdür:

- ☐ böyük buraxılış qabiliyyətinin olmaması
☐ böyük kapital qoyuluşu
☒ daşımaların maya dəyərinin aşağı olması
☐ cavablar düzgün deyildir
☐ yol şəbəkə sisteminin mövcudluğu

198 Çay nəqliyyatına xarakterik deyildir:

- ☐ böyük buraxılış qabiliyyəti
☐ az kapital qoyuluşu
☐ daşımaların maya dəyərinin aşağı olması
☒ qiymətli yüklərin sürətli daşınması
☐ yüklərin daşınma preyskurantlarının olması

199 Çay nəqliyyatı ilə yüklərin daşınması tarifləri bölünməsi aparılır:

- ☐ yığma və kiçik həcmli daşımalara görə
☐ konteynerlərlə daşımalara görə
☒ sürətli daşımalara görə
☐ yüklərin növlərinə görə
☐ göndərmə növlərinə görə

200 Çay nəqliyyatında tariflər dəyişdirilir:

- ☐ Nazirlər Kabineti tərəfindən
☒ dövlət tənzimlənməsi ilə
☐ ictimai tənzimləmə ilə
☐ cavablar doğru deyildir
☐ Nəqliyyat Nazirliyi tərəfindən

201 Konteynerlərlə daşımalar zamanı ödəniş müəyyən olunur:

- ☐ akkord mükafatlı
☐ işə görə
☐ vaxta görə
☐ cavablar doğru deyil
☒ konteyner hesabı ilə

202 Konteynerlə daşımalarda tariflər müəyyən olunur:

- ☐ göndərmənin maliyyə imkanlarına görə
☒ konteyner hesabına görə
☐ daşınan yükə görə
☐ cavablar doğru deyildir

☐ gəminin modelinə görə

203 Hava nəqliyyatı ilə sərnəşinlərin daşınması tarifləri nə əsasdan müəyyən olunur?

- ☐ uçuş zamanı xidmətə görə
- ☐ aerobusun modelinə görə
- ☐ yerləşməyə görə
- ☒ cavablar doğrudur
- ☐ uçuş məsafəsinə görə

204 Kommunal və mənzil xidmətləri tariflərinin formalaşması xüsusiyyəti deyildir:

- ☐ saxlanma qabiliyyəti olmaması
- ☐ hiss olunmayan qeyri-material xarakterliliyi
- ☐ istehlakın fərdi xarakter daşınması
- ☒ yığılma və daşınmasının mümkünlüyü
- ☐ ictimai istehsal sferasında əhali üçün material, qeyri-material (mənavi) xidmətlərin istehsalı və reallaşdırılmasıdır

205 Aşağıdakılardan hansı nəqliyyat tarifi növü deyil-

- ☒ mütləq tariflər
- ☐ akkord tariflər
- ☐ mütənasib tariflər
- ☐ tariflər.
- ☐ differensial tariflər

206 Beynəlxalq tarif və fraxtlar nəyi ifadə edir?

- ☐ Nəqliyyat məhsulunun istehsalına sərf olunan ictimai zəruri xərcləri
- ☐ Nəqliyyat məhsulunun bazar qiymətini
- ☒ Nəqliyyat məhsulunun beynəlxalq dəyərini
- ☐ Nəqliyyat məhsullarının milli dəyərini
- ☐ Daşıma qiymətlərini

207 Dəmiryola nəqliyyatında tətbiq olunan tarif növü deyil:

- ☒ akkord tariflər
- ☐ ümumi tariflər
- ☐ yerli tariflər
- ☐ differensial tariflər
- ☐ müstəsna tariflər

208 Dəmiryolu nəqliyyatında tariflər differensiallaşdırılır

- ☐ daşıma məsafəsinə və sürətinə
- ☐ vaqonların tiplərinə görə
- ☐ göndərişlərin növlərinə
- ☐ vaqonların yükləmə qabiliyyətindən istifadə dərəcəsinə görə
- ☒ boşdayanma vaxtına

209 Dəmiryol nəqliyyat növlərinə aid deyildir:

- ☒ avtomobil nəqliyyatında sərnəşinlərin və yüklərin daşınması tarifləri
- ☐ nəqliyyatda sərnəşinlərin daşınması tarifləri
- ☐ nəqliyyatda baqajların daşınması tarifləri

- ☐ nəqliyyatda yük baqajlarının daşınması
- ☐ nəqliyyatda poçtların daşınması tarifləri

210 Dünya təcrübəsində məhsulun gömrük dəyərinin müəyyən olunması metodlarının sayı nə qədərdir?

- ☐ beş
- ☐ on
- ☐ üç
- ☐ on iki
- ☒ altı

211 FOB və FAS şərtlərində qiymətlər fərqləndirilir

- ☐ Ödəniş şərtləri ilə
- ☐ Ticarət əlavəsinin kəmiyyəti qədər
- ☒ Nəqlətmə xərclərinin kəmiyyəti qədər
- ☐ Bazar şərtləri ilə
- ☐ Gömrük rüsumu ödənişinin kəmiyyəti qədər

212 Fraxt nədir?

- ☐ çay nəqliyyatı tarifləri
- ☐ dəmiryolu nəqliyyatı tarifləri
- ☒ su nəqliyyatı tarifləri
- ☐ hava nəqliyyatının tarifləri
- ☐ avtomobil nəqliyyatı tarifləri

213 Gömrük rüsumlarının tətbiq edilməsi hansı məqsədləri güdür?

- ☐ xarici bazarların zəbt edilməsi
- ☒ dövlət büdcəsinin artması
- ☐ daxili bazarın daxili rəqabətdən qorunması
- ☐ daxili bazarda qiymətlərin aşağı düşməsi
- ☐ xarici iqtisadi əlaqələrin genişlənməsi

214 Hava nəqliyyatı tariflərinə aid edilmir:

- ☐ hava nəqliyyatında yüklərin daşınma tarifləri
- ☐ hava nəqliyyatı ilə poçtların daşınma tarifləri
- ☒ hava limanlarında sərnəşinlərə xidmət tarifləri
- ☐ hava gəmilərinə xidmət tarifləri
- ☐ hava limanları rayonlarında hava gəmilərinə xidmətə görə aeronaviqasiya xidməti tarifləri

215 Hökumətin qərarlarına görə hansı nəqliyyat tarifləri tənzimlənir:

- ☒ taksilərlə sərnəşinlərin daşınması tarifləri
- ☐ daxili avia xətlərlə sərnəşinlərin və yüklərin daşınması
- ☐ dəmiryol nəqliyyatında sərnəşinlərin daşınması tarifləri
- ☐ dəniz nəqliyyatı tarifləri
- ☐ dəmiryol nəqliyyatı tarifləri

216 İxrac və ya idxal qiymətlərindən gömrük rüsumları və vergilər həcmində fərqlənilirlər:

- ☒ beynəlxalq sövdələşmələrdə iştirak edən ölkələrin daxili topdansaş qiymətləri
- ☐ bircarlarında ticarəti həyata keçirilən əmtəələrin qiymətləri

- ☐ ticarət təşkilatları tərəfindən təyin edilən daxili topdansatış qiymətləri
- ☐ bircalarında ticarəti həyata keçirilən əmtəələrin daxili topdansatış qiymətləri
- ☐ İri firmaların təklif qiymətləri və faktiki sövdələşmənin qiymətləri

217 Kapitalist bazarının regional qiymətlərinə xasdır:

- ☒ onlar “Qapalı” bazar qiymətinə bərabər olur
- ☐ onlar “Qapalı” bazar qiymətindən aşağı olur
- ☐ onlar “Azad” bazar qiymətindən yüksək olur
- ☐ onlar “Qapalı” bazar qiymətindən yüksək olur
- ☐ onlar “Azad” bazar qiymətindən aşağı olur

218 Nəqliyyat xərclərinin differensiallaşdırılması daha yüksəkdir?

- ☐ hava nəqliyyatında
- ☒ avtomobil nəqliyyatında
- ☐ çay və hava nəqliyyatında
- ☐ dəniz nəqliyyatında
- ☐ boru-kəmə

219 Nəqliyyat məsrəflərinin differensiallaşdırılması hansı nəqliyyat vasitəsində özünü biruzə verir:

- ☐ dəmiryol nəqliyyatında
- ☐ hava və dəniz nəqliyyatında
- ☒ su və avtomobil nəqliyyatında
- ☐ cavablar doğru deyildir
- ☐ avtomobil nəqliyyatında

220 Prefensial qiymətləri müəyyən edilir:

- ☒ müəyyən əmtəələrin göndərilməsi haqqında hökumətlərarası razılaşmalara görə
- ☐ Qərbi Avropa dövlətləri arasında integrasiya prosesləri nəticəsində daha üstünlüyə malik olan ölkələrin razılaşmalarına görə
- ☐ “Qapalı” bazarda müəyyən əmtəə növlərinə uyğun təyin edilən qiymətlərə görə
- ☐ “Azad” bazarda müəyyən əmtəə növlərinə uyğun təyin edilən qiymətlərə görə
- ☐ beynəlxalq inhisarlar çərçivəsində əmtəə və xidmətlərin mübadiləsi zamanı razılaşmalara görə

221 FOB və SIF şərtlərində qiymətlər fərqləndirilir

- ☐ ticarət əlavəsinin kəmiyyəti qədər;
- ☒ nəqliyət xərclərinin kəmiyyəti qədər;
- ☐ ödəniş şərtləri ilə;
- ☐ gömrük rüsumu ödənişinin kəmiyyəti qədər;
- ☐ bazar şərtləri ilə.

222 Dünya qiymətlərinə aşağıdakılardan hansı aid deyil?

- ☐ FAC, FOB və CIF qiymətləri;
- ☒ daxili topdansatış qiymətləri
- ☐ birca məzənnəsi, hərrac və torq qiymətləri;
- ☐ müqavilə qiymətləri;
- ☐ iri firmaların təklif qiymətləri və faktiki sövdələşmə qiymətləri;

223 Çay nəqliyyatı ilə yüklərin daşınması tarifləri aşağıdakı yük növlərindən və göndəriş növlərindən biri üzrə differensasiya olunmur:

- ☐ gəmi
- ☒ müstəsna
- ☐ xırda
- ☐ konteyner
- ☐ yığma

224 Dəmir yol tarifləri yüklərin daşınma göndəriş növlərinə görə aşağıdakı kimi qruplaşdırır:

- ☐ ümumi, yerli və müstəsna
- ☒ vaqonlar, konteyner, aztonajlı və xırda göndəriş tarifləri
- ☐ vaqonlar üzrə, ümumi, yerli və müstəsna
- ☐ yerli, konteyner və aztonajlı
- ☐ bütün cavablar düzgün deyil

225 Nəqliyyat xidmətlərinin aşağıdakı növlərindən birinə tariflər tənzimlənmişdir

- ☒ bütün cavablar düzgün deyil
- ☐ yüklərin daşınması, dəmiryol nəqliyyatında yükləmə-boşaltma işləri
- ☐ sərnishinlərin, baqajın, yük baqajının və dəmiryol nəqliyyatlarında poçt daşınmaları
- ☐ limanlarda yükləmə-boşaltma işləri
- ☐ yerli nəqliyyat müəssisələri tərəfindən göstərilən xidmətlər

226 Çay nəqliyyatında yükdaşıma göstəricilərini xarakterizə etmir:

- ☐ liman terminalının tələb olunmaması
- ☒ daşımaların həcmnin böyük olmaması
- ☐ daşımaların sürətinin aşağı olması
- ☐ buraxılış qabiliyyətinin yüksək olması
- ☐ daşımaların maya dəyərinin aşağı olması

227 Hava nəqliyyatının yükdaşıma göstəricilərini xarakterizə etmir:

- ☐ daşımaların maya dəyərinin yüksək olması
- ☐ daşımaların uzaqlığının qeyri-məhdudluğu
- ☒ daşımaların müntəzəmliyinə nəzarət olunması
- ☐ daşımaların çox yüksək sürətliliyi
- ☐ buraxılış qabiliyyətinin aşağı olması

228 Dəniz və çay nəqliyyatında tariflərə təsir edən istismar xüsusiyyəti deyildir:

- ☐ üzən dəniz və çay nəqliyyatının kənara çıxardığı suyun həcmi
- ☐ yükün yerləşdirilməsi
- ☐ gəminin yükdaşıma qabiliyyəti
- ☐ dedveyt – tam yük qaldıra bilmə
- ☒ yüklənmənin texniki-istismar keyfiyyət norması

229 Verilənlərdən hansı avtomobil nəqliyyatında daxili yükdaşıma tariflərini müəyyənləşdirir?

- ☐ Qiymət (Tarif) Şurası
- ☐ Nazirliklər
- ☐ Gömrük Komitəsi
- ☐ sifarişçi
- ☒ avtonəqliyyat müəssisələri sərbəst şəkildə

230 Verilənlərdən hansı avtomobil nəqliyyatının yük tarifləri növlərinə aid deyil:

- ☐ işəmuzd tariflər
- ☒ cavablar doqru deyildir
- ☐ beynəlxalq yollarla yüklərin daşınması tarifləri
- ☐ vaxtamuzd tariflər
- ☐ şəhərarası yüklərin daşınması tarifləri

231 əhali istehlakçı qrupu üçün təbii qazın pərakəndəsətiş qiyməti nə qədərdir? (1000m3 üçün əDV ilə)

- ☒ 47,2 manat;
- ☐ 45,0 manat;
- ☐ 41,0 manat;
- ☐ 46,8 manat
- ☐ 100 manat;

232 Qeyri-əhali istehlakçı qrupu üçün təbii qazın pərakəndəsətiş qiyməti nə qədərdir? (1000m3 üçün əDV ilə)

- ☐ 97,0 manat;
- ☒ 100 manat;
- ☐ 89,0 manat;
- ☐ 93,8 manat.
- ☐ 92,0 manat;

233 Kommunal xidmətləri göstərən müəssisələrdə tariflər:

- ☒ əsas normativ xərclər əsasında hesablanılır
- ☐ təklif əsasında hesablanılır
- ☐ tələb-təklif əsasında hesablanılır
- ☐ cavablar doqru deyildir
- ☐ tələb əsasında hesablanılır

234 Dəmiryol nəqliyyatında:

- ☐ tarif dərəcələri ton-kilometrə görə hesablanılmır
- ☐ tarif dərəcələri tona görə hesablanılmır
- ☐ tarif dərəcələri vaqon-kilometrə görə hesablanılmır
- ☒ cavablar doqru deyildir
- ☐ tarif dərəcələri vaqona görə hesablanılmır

235 Dəmiryol nəqliyyatında yükdaşıma tarifləri:

- ☒ vaqonun mənsubluğundan asılı deyildir
- ☐ daşımalara görə ödənişlərin əvvəlcədən aparılmasından asılı deyildir
- ☐ daşımaların məsafəsindən asılı deyildir
- ☐ vaqonun növündən asılı deyildir
- ☐ göndərmə növündən asılı deyildir

236 Regionlar arası daşıma tarifləri:

- ☐ daşımaların maya dəyərinin uçotu məqsədilə tənzimlənilir
- ☒ daşımaların maya dəyərinin uçotu və zəruri mənfəətin alınması məqsədilə tənzimlənilir
- ☐ istehlakçı tələbinin ödənilməsi məqsədilə tənzimlənilir
- ☐ daşımalarda zəruri mənfəətin alınması məqsədilə tənzimlənilir

237 Hansı tariflər dəmiryol nəqliyyatında tətbiq olunmur:

- ☐ müstəsna tariflər
- ☐ yerli tariflər
- ☒ akkord tariflər
- ☐ differensial tariflər
- ☐ ümumi tariflər

238 Verilən göstəricilərdən hansı dəmiryol nəqliyyatı müəssisələri üzrə orta tarif dərəcəsini müəyyən etmir?

- ☒ daşınma məsafəsi
- ☐ daşınma xərcləri
- ☐ nəqliyyat məhsulunun həcmi
- ☐ bütün variantlar doğrudur
- ☐ mənfəət kütləsi

239 Qeyd olunanlardan hansı dəmiryol nəqliyyat növlərinə aid edilmir

- ☐ nəqliyyatda poçtların daşınması tarifləri
- ☐ nəqliyyatda baqajların daşınması tarifləri
- ☒ avtomobil nəqliyyatında sənişinlərin və yüklərin daşınması tarifləri
- ☐ nəqliyyatda yük baqajlarının daşınması
- ☐ nəqliyyatda sənişinlərin daşınması tarifləri

240 Verilən tariflərdən hansı dəmiryola nəqliyyatında tətbiq olunmur?

- ☐ müstəsna tariflər
- ☐ yerli tariflər
- ☒ akkord tariflər
- ☐ differensial tariflər
- ☐ ümumi tariflər

241 Hansı amillərə görə tariflər dəmiryolu nəqliyyatında differensiallaşdırılır?

- ☒ boşdayanma vaxtına
- ☐ göndərişlərin növlərinə
- ☐ daşınma məsafəsinə və sürətinə
- ☐ vaqonların yükləmə qabiliyyətindən istifadə dərəcəsinə görə
- ☐ vaqonların tiplərinə görə

242 Dəmir yolu ilə nəql olunan nəqliyyat xərcləri:

- ☐ 20% təşkil edərsə ikinci sinif yüklərə aid edilir
- ☐ 15% təşkil edərsə ikinci sinif yüklərə aid edilir
- ☒ 5-10% təşkil edərsə ikinci sinif yüklərə aid edilir
- ☐ 30% təşkil edərsə ikinci sinif yüklərə aid edilir
- ☐ 50% təşkil edərsə ikinci sinif yüklərə aid edilir

243 Dəmiryolu ilə nəql olunan nəqliyyat xərcləri 5-10% təşkil edərsə:

- ☐ dördüncü sinif yüklərə aid edilir
- ☐ birinci sinif yüklərə aid edilir
- ☒ ikinci sinif yüklərə aid edilir
- ☐ bütün sinif yüklərinə aid edilir

☐ üçüncü sinif yüklərə aid edilir

244 Xammal və digər kütləvi yüklər dəmiryolu ilə nəql olunan hansı sinif yüklərə aid edilir?

- ☒ birinci sinif yüklərə
- ☐ üçüncü sinif yüklərə
- ☐ dördüncü sinif yüklərə
- ☐ ikinci sinif yüklərə

245 Dəmiryolu ilə nəql olunan nəqletmə xərcləri::

- ☒ 5% təşkil edərsə üçüncü sinif yüklərə aid edilir
- ☐ 10% təşkil edərsə üçüncü sinif yüklərə aid edilir
- ☐ 30% təşkil edərsə üçüncü sinif yüklərə aid edilir
- ☐ 50% təşkil edərsə üçüncü sinif yüklərə aid edilir
- ☐ 20% təşkil edərsə üçüncü sinif yüklərə aid edilir

246 Aşağıdakılardan hansı dəmiryolu ilə nəql olunan üçüncü sinif yüklərə aid edilmir:

- ☒ qiymətli yüklər
- ☐ maşınlar
- ☐ materiallar
- ☐ xammallar
- ☐ avadanlıqlar

247 Dəmir yolu ilə nəql olunan ikinci sinif yüklərə aid edilir:

- ☐ nəqletmə xərcləri 20% təşkil edərsə
- ☐ nəqletmə xərcləri 15% təşkil edərsə
- ☒ nəqletmə xərcləri 5-10% təşkil edərsə
- ☐ nəqletmə xərcləri 30% təşkil edərsə
- ☐ nəqletmə xərcləri 50% təşkil edərsə

248 Dəmiryolu ilə nəql olunan üçüncü sinif yüklərə hansı yüklər aid olunur:

- ☐ materiallar
- ☒ qiymətli yüklər
- ☐ avadanlıqlar
- ☐ maşınlar
- ☐ xammallar

249 Dəmiryolu ilə nəql olunan üçüncü sinif yüklərə aid edilir:

- ☒ nəql etmə xərci 5% təşkil edərsə
- ☐ nəql etmə xərci 10% təşkil edərsə
- ☐ nəql etmə xərci 30% təşkil edərsə
- ☐ nəql etmə xərci 50% təşkil edərsə
- ☐ nəql etmə xərci 20% təşkil edərsə

250 Dəmiryoldaşımalarında tətbiq olunan tarif növüdür:

- ☐ iş həcmlərinin dəyişmələri
- ☐ tələbin məhdudlaşdırılması
- ☒ yerli tariflər
- ☐ müqavilə tarifləri
- ☐ vaxtamuzd tariflər

251 Normativ mənfəət təmin edir:

- ☐ ancaq hərəkət əməliyyatı üzrə xərclərin ödənişini
- ☐ ancaq müxtəlif məsafələrə bərabər səviyyədə mənfəətliliyi
- ☐ ancaq xərclərin kompensasiyasını
- ☒ cavabların hər biri düzgündür
- ☐ ancaq nəzərdə tutulmuş rentabelliği

252 Bütün yükdaşıma üzrə tariflər müəyyənləşdirilir:

- ☐ mənfəətə görə
- ☐ daşıma məsafəsindən asılı olaraq
- ☒ ümumilikdə və daşıma məsafəsindən asılı olaraq
- ☐ düzgün cavab yoxdur
- ☐ ümumilikdə

253 Dəmiryol nəqliyyatında yükdaşımada baza tarifi kimi hansı göstərici əsas götürülür:

- ☐ yol sahələrinin yükləmə gərginliyi göstəricisi
- ☐ istifadə olunan lokomotiv yükdaşıma göstəricisi
- ☒ yükdaşımaların maya dəyərinin bütün dəmiryolunda orta göstəricisi
- ☐ düzgün cavab yoxdur
- ☐ yolların sahəsi göstəricisi

254 Yüklərin daşınma göndəriş növlərinə görə dəmir yol tariflərinə aiddir?

- ☐ ümumi, yerli və müstəsna
- ☐ vaqonlar üzrə, ümumi, yerli və müstəsna
- ☐ yerli, konteyner və aztonajlı
- ☒ vaqonlar, konteyner, aztonajlı və xırda göndəriş tarifləri

255 Dəmiryolu nəqliyyatı tarifləri aşağıda verilənlərdən birindən asılı deyil?

- ☐ məsafənin uzaqlığından
- ☐ şəhər kənarı daşımalardan
- ☒ mənfəət kütləsindən
- ☐ yerli rabitədən

256 Dəmiryolu ilə nəql olunan nəqliyyat xərcləri 5% təşkil edərsə:

- ☐ dördüncü sinif yüklərə aid edilir
- ☐ ikinci sinif yüklərə aid edilir
- ☒ üçüncü sinif yüklərə aid edilir
- ☐ bütün sinif yüklərinə aid edilir
- ☐ birinci sinif yüklərə aid edilir

257 Aşağıdakılardan hansı dəmir yolu ilə nəql olunan birinci sinif yüklərə aiddir?

- ☐ tikinti materialları və digər kütləvi yüklər
- ☐ avadanlıqlar
- ☐ maşınlar və mexanizmlər
- ☒ xammallar və digər kütləvi yüklər
- ☐ materiallar

258 Nəqliyyat tarifləri özündə aşağıdakı tarifləri əks etdirir.

- ☐ sənişin və avtomobil nəqliyyatı ilə yükdaşımalar
- ☐ sənişin və dəmiryolu nəqliyyatında yükdaşımalar
- ☒ sənişin və yükdaşımalarını
- ☐ sənişin və yerli aviaxətlə yükdaşımalar
- ☐ sənişin və ictimai nəqliyyatın bütün növlərində yükdaşımalar

259 Hərəkət əməliyyatlarına aşağıdakı məsrəflər daxil edilmir:

- ☐ rabitə üzrə
- ☐ rabitə yollarının məzmunu üzrə
- ☐ enerji təsərrüfatının məzmunu üzrə
- ☒ yükləmə – boşaltma işləri
- ☐ yükün hərəkəti üzrə

260 Hesabat dövrünə sənaye- dəmiryol nəqliyyatı müəssisələri üzrə orta tarif dərəcəsi müəyyən etmək üçün aşağıdakı göstərici tələb olunmur:

- ☒ məsafə
- ☐ daşınma xərcləri (tam maya dəyəri)
- ☐ nəqliyyat məhsulunun həcmi
- ☐ bütün cavablar düzgün deyil
- ☐ mənfəət kütləsi

261 Dəmir yol tarifləri yüklərin daşınma göndəriş növlərinə görə aşağıdakı kimi qruplaşdırır:

- ☐ bütün cavablar düzgün deyil
- ☐ ümumi, yerli və müstəsna
- ☒ vaqonlar, konteyner, aztonajlı və xırda göndəriş tarifləri
- ☐ vaqonlar üzrə, ümumi, yerli və müstəsna
- ☐ yerli, konteyner və aztonajlı

262 Avtomobil nəqliyyatında yükdaşıma göstəricilərini xarakterizə etmir:

- ☐ daşımaların müntəzəmliyinə nəzarət olunması
- ☐ daşımaların maya dəyərinin orta səviyyədə olması
- ☐ daşımaların sürətinin yüksək olması
- ☐ xüsusi terminalların zəruriliyinin tələb olunması
- ☒ buraxılış qabiliyyətinin yüksək olması

263 Hava nəqliyyatı tariflərinə aid edilmir:

- ☐ hava nəqliyyatında yüklərin daşınma tarifləri
- ☐ hava nəqliyyatı ilə poçtların daşınma tarifləri
- ☒ hava limanlarında sənişinlərə xidmət tarifləri
- ☐ hava gəmilərinə xidmət tarifləri
- ☐ hava limanları rayonlarında hava gəmilərinə xidmətə görə aeronaviqasiya xidməti tarifləri

264 Dəmiryol nəqliyyat növlərinə aid deyildir:

- ☐ nəqliyyatda poçtların daşınması tarifləri
- ☐ nəqliyyatda baqajların daşınması tarifləri
- ☒ avtomobil nəqliyyatında sənişinlərin və yüklərin daşınması tarifləri
- ☐ nəqliyyatda yük baqajlarının daşınması
- ☐ nəqliyyatda sənişinlərin daşınması tarifləri

265 Hökumətin qərarlarına uyğun aşağıdakı nəqliyyat növlərinə tarif növləri müəyyən olunmur:

- ☐ xarici gəmilərin daxili su yollarında keçidi yığımları, limanlarda yükləmə - boşaltma işləri, liman yığımları
- ☐ yüklərin daşınması, dəmiryol nəqliyyatında boşaltma və yükləmə işləri
- ☐ dəmiryol nəqliyyatında sərnəşinlərin, baqaj, yük baqajlarının və poçtların daşınması
- ☐ hava limanlarında sərnəşinlərə, yükləmə və hava gəmilərinə xidmət
- ☒ cavabların heç biri doğru deyildir

266 Dəmir yolu nəqliyyatında formalaşan tariflərin tərkib elementlərinə aid deyildir:

- ☐ dəyişən xərclər
- ☐ mənfəət
- ☐ daimi xərclər
- ☒ aksiz vergisi
- ☐ əlavə dəyər vergisi

267 Yerli tariflərə:

- ☒ yerli təyinatlı dəmir yollarında yüklərin daşınmasında tətbiq olunur
- ☐ dəmiryol-avtomobil yolu üzrə yüklərin daşınmasında tətbiq olunur
- ☐ birbaşa beynəlxalq yollarda yüklərin daşınmasında tətbiq olunur
- ☐ iki dövlətin yollarının iştirakı ilə yüklərin daşınmasında tətbiq olunur
- ☐ dəmiryol-su yolu üzrə yüklərin daşınmasında tətbiq olunur

268 Dəmiryoldaşımalarında tətbiq olunan tarif növüdür:

- ☐ büdcə dotasiyaları
- ☐ tələbin stimullaşdırılması
- ☐ vaxtamuzd tariflər
- ☐ müqavilə tarifləri
- ☒ müstəsna tariflər

269 Dəmiryol nəqliyyatında yüklərin daşınması zamanı xərclər fərqləndirilmir:

- ☐ məsafədən asılılığa görə
- ☐ istifadə olunan lokomotivlərə görə
- ☐ yol sahələrinin yükləmə gərginliyinə görə
- ☒ təbii iqlim şəraitinə görə
- ☐ yolların sahəsinə görə

270 Dəmiryol nəqliyyatında tariflər vahiddir:

- ☐ aran rayonlarında
- ☐ ancaq şimal rayonlarının əraziləri
- ☐ ancaq cənub rayonlarının ərazilərində
- ☐ düzgün cavab yoxdur
- ☒ bütün ölkə üzrə

271 Dəmiryol nəqliyyatında tariflər:

- ☐ sosial vəziyyətə görə fərqləndirilir
- ☐ rayonlara görə fərqləndirilir
- ☐ iqtisadi rayonlara görə fərqləndirilir
- ☐ demoqrafik vəziyyətə görə fərqləndirilir
- ☒ bütün ölkə üzrə vahiddir

272 Müstəsna tariflər müəyyən olunduqda

- ☐ yükün həcminə görə tariflər müəyyən olunur
- ☐ əvvəlcədən daşınma məsafəsi bilinmir
- ☐ daşınma məsafəsi tariflərdə nəzərə alınmır
- ☐ cavablar doğru deyil
- ☒ əvvəlcədən daşınma məsafəsi bilinir

273 Ümumi tariflərə nisbətən müstəsna tariflər:

- ☐ qarışıq iqtisadiyyat üçün xarakterikdir
- ☐ bazar iqtisadiyyatında çox yayılmış olur
- ☐ konteynerli göndərişlər üçün xarakterikdir
- ☐ cavablar doğru deyil
- ☒ planlı təsərrüfatda çox yayılmış olur

274 Yüksəldilmiş tariflər tətbiq olunur:

- ☒ yüklərin daşınması xüsusi şərait və ya xüsusi qurğu tələb etsin
- ☐ cavabların hər biri doğrudur
- ☐ müəyyən istiqamətdə daşınan yüklərə
- ☐ bütün yüklərə tətbiq olunur
- ☐ cavablar doğru deyil

275 Dəmir yolunda tariflər yüklərin göndərilmə növünə görə bölünürlər:

- ☒ cavabların hər biri doğrudur
- ☐ azgöndərişlərin tarifləri
- ☐ vaqonlu tariflər
- ☐ konteynerli tariflər
- ☐ aztonajlı tariflər

276 Dəmir yolunda tariflər yüklərin göndərilmə növünə aid deyildir:

- ☐ konteynerli tariflər
- ☐ vaqonlu tariflər
- ☐ aztonajlı tariflər
- ☒ işəmuзд tariflər
- ☐ azgöndərişlərin tarifləri

277 Avtomobil nəqliyyatı üçün xarakterikdir:

- ☐ yüklərin sürətli çatdırılması
- ☐ yüksək manevretmə
- ☐ sürətlilik
- ☒ cavabların hər biri doğrudur
- ☐ tariflərin yüksək səviyyəsi

278 Vaqonlu tariflərin əsasında:

- ☐ aztonajlı göndərişlər üçün tətbiq olunur
- ☐ konteynerin yükləmə gücündən tam istifadəyə görə hesablanılır
- ☒ vaqonların yükləmə normasına görə dərəcələr durur
- ☐ cavablar doğru deyildir
- ☐ kiçik tonajlı göndərişlər üçün tətbiq olunur

279 Avtomobil nəqliyyatının əsas üstünlüyü:

- ☐ yol şəbəkəsinin vəziyyəti
- ☐ yüklərin boşaltma-yükləmə işləri olmaması
- ☐ satıcının anbarından alıcının anbarına birbaşa çatdırılması
- ☒ cavablar doğrudur
- ☐ yol şəbəkəsinin inkişafı

280 Avtomobil nəqliyyatında daşımaların maya dəyərində birbaşa təsir göstərmir:

- ☐ dizel yanacağıın qiyməti
- ☐ əmək haqqının səviyyəsi
- ☐ avtobenzinin qiyməti
- ☒ sürücünün yaşı
- ☐ regional qiymətlərin müxtəlif səviyyələri

281 Avtomobil nəqliyyatında daxili yükdaşıma tarifləri müəyyənləşdirilir:

- ☐ Gömrük Komitəsi tərəfindən
- ☐ Qiymət (Tarif) Şurası tərəfindən
- ☐ Nazirliklər tərəfindən
- ☒ avtonəqliyyat müəssisələri tərəfindən sərbəst şəkildə
- ☐ sifarişçi tərəfindən

282 Avtomobil nəqliyyatında yükdaşıma üzrə tarifdən güzəştlər hansı məqsədlə tətbiq olunur?

- ☐ mövcud nəqliyyatdan uzun müddət istifadə məqsədilə
- ☐ avtomobilin sürətindən istifadə əmsalının artırılması məqsədilə
- ☒ avtomobilin yükçötürməsindən istifadə əmsalının artırılması məqsədilə
- ☐ cavablar doğru deyildir
- ☐ mənfəətliliyin təmin olunması məqsədilə

283 Avtomobil nəqliyyatında hansı əlavə əməliyyatlara görə yığımlar alınır:

- ☐ anbar xidmətlərinə görə
- ☐ boşaltma işlərinə görə
- ☐ yükləmə işlərinə görə
- ☒ cavablar doğru deyildir
- ☐ yüklərin ekspeditorlaşmasına görə

284 Azərbaycan nəqliyyat kompleksinin əsaslarına aid deyildir:

- ☐ su nəqliyyatı tarifləri
- ☐ dəmiryol nəqliyyatı tarifləri
- ☐ avtomobil nəqliyyatı tarifləri
- ☒ cavablar doğru deyildir
- ☐ dəniz nəqliyyatı tarifləri

285 Dəmiryol nəqliyyatında tarif dərəcələri hansı amillərə görə hesablanılır:

- ☐ vaqon-kilometrə görə
- ☐ vaqona görə
- ☐ tona görə
- ☒ cavablar doğru deyildir
- ☐ ton-kilometrə görə

286 Dəmiryol nəqliyyatında yükdaşıma tarifləri hansı amillərdən asılı deyildir:

- ☐ göndərmə növündən
- ☐ vaqonun növü
- ☐ vaqonun mənsubluğundan
- ☒ daşımalara görə ödənişlərinəvvəlcədən aparılmasından
- ☐ daşımaların məsafəsindən

287 Dəmiryolu ilə nəql olunan birinci sinif yüklərə aid edilir:

- ☐ nəqliyyat üzrə nəqletmə tərkibi 40% təşkil edərsə
- ☐ nəqliyyat üzrə nəqletmə tərkibi 50% təşkil edərsə
- ☒ nəqliyyat üzrə nəqletmə tərkibi 15% təşkil edərsə
- ☐ nəqliyyat üzrə nəqletmə tərkibi 70% təşkil edərsə
- ☐ cavablar doğru deyildir

288 Dəmir yolu ilə nəql olunan birinci sinif yüklərə hansı yüklər aid edilir?

- ☐ materiallar
- ☐ maşınlar və mexanizmlər
- ☐ avadanlıqlar
- ☒ xammallar və digər kütləvi yüklər
- ☐ tikinti materialları və digər kütləvi yüklər

289 Nəqliyyatçının sərbəstliyi və məhsulların göndərişi şərti hansı nəqliyyat növünə aid deyil?

- ☒ yuxarıdakı cavablar doğru deyildir
- ☐ hava nəqliyyatı
- ☐ avtomobil nəqliyyatı
- ☐ dəniz nəqliyyatı
- ☐ çay nəqliyyatı

290 İstehlak xidmətlərinə qiymətqoymada uçota alınan-sfesifik məsrəf növü deyil?

- ☐ vaxt məsrəfləri;
- ☐ fiziki güc məsrəflərə;
- ☐ əsəbi – psixi məsrəflər;
- ☐ sensor məsrəflər;
- ☒ satış məsrəfləri

291 Sudan xammal kimi istifadə edənlər üçün sudan istifadə tarifi nə qədərdir?(1 m3 üçün əDV ilə)

- ☐ 9 manat;
- ☐ 8 manat;
- ☒ 12 manat.
- ☐ 14 manat;
- ☐ 11 manat;

292 Azərbaycanın iri şəhərlərində əhali istehlakçı qrupu üçün tullantı suyunun axıdılması xidməti tarifi nə qədərdir? (1 m3 üçün əDV ilə)

- ☐ 2 qəpik;
- ☒ 4 qəpik;
- ☐ 7 qəpik;
- ☐ 6 qəpik.

☐ 3 qəpik;

293 Elektrik enerjisinin pərakəndə satış tarifləri nə qədərdir?

- ☐ 5,8 qəpik;
- ☐ 7,5 qəpik;
- ☒ 6,0 qəpik;
- ☐ 7,0 qəpik;
- ☐ 7,7 qəpik

294 Reklamın işlənməsi və yerləşdirilməsi xidmətlərinə tariflərin tənzimlənməsini aparır:

- ☐ Gömrük Komitəsi
- ☐ Vergilər Departamenti
- ☐ Maliyyə Nazirliyi
- ☒ Tarif Şurası
- ☐ Statistika Komitəsi

295 20 kv/m-ə qədər reklam lövhəsinin ölçüləri halında reklam xidmətlərinə hansı tarif əmsalı tətbiq olunur?

- ☐ 0,6
- ☒ 1,0
- ☐ 0,5
- ☐ 2,0
- ☐ 0,8

296 Təhsil və mədəni xidmət tarifləri formalaşır:

- ☐ xalis bazar mexanizmi ilə
- ☐ tələb və təklif nisbətində
- ☐ dəyər qanunu əsasında
- ☐ cavablar doğru deyildir
- ☒ bazar qanunlarının birgə fəaliyyəti əsasında

297 Səhiyyə xidmətləri tarifləri üçün xarakterik deyildir:

- ☐ sosial xidmətlərin yüksək ictimai əhəmiyyətliyi
- ☒ istehlakçılara subsidiyalar
- ☐ daxili və xarici amillərin təsiri
- ☐ tələb və təklif nisbətləri
- ☐ istehlakçıya dotasiyalar

298 Təhsil, səhiyyə xidmətləri bölünürlər:

- ☐ cavablar doğru deyildir
- ☐ ancaq pullu xidmətlər
- ☒ pullu və pulsuz xidmət
- ☐ əvəzsiz xidmətlər
- ☐ ancaq pulsuz xidmətlər

299 Sosial mədəni təyinatlı xidmət növlərinə tariflər:

- ☐ cavablar doğrudur
- ☒ bazarın segmentləşdirilməsinə uyğun olaraq qiymət diskriminasiyası üzrə aparılır
- ☐ bazar konyukturasına uyğun aparılır

- ☐ ancaq təklif qiymətinə görə aparılır
- ☐ ancaq tələb həcminə görə müəyyən olunur

300 Turistik xidmətlərin tariflərinə təsir edir:

- ☐ inflyasiyanın səviyyəsi
- ☐ vergi qanunçuluğunun təkmillilik səviyyəsi
- ☒ cavablar doğrudur
- ☐ mövsümi amil
- ☐ dövlətin iqtisadi siyasəti

301 Hansı nəqliyyat növlərində nəqliyyat məsrəflərinin differensiallaşır?

- ☐ hava və dəniz nəqliyyatında
- ☐ avtomobil nəqliyyatında
- ☐ dəmiryol nəqliyyatında
- ☒ su və avtomobil nəqliyyatında

302 Verilən göstəriş növlərindən hansında çay nəqliyyatı vasitəsilə yüklərin daşınması tarifləri differensasiya olunmur?

- ☐ konteyner
- ☒ müstəsna
- ☐ gəmi
- ☐ yığma
- ☐ xırda

303 Aşağıdakılardan hansı yük növlərindən və göndəriş növlərindən biri üzrə çay nəqliyyatı ilə yüklərin daşınması tariflərini differensasiya etmir?

- ☐ xırda
- ☐ konteyner
- ☐ gəmi
- ☒ müstəsna
- ☐ yığma

304 Aşağıdakılardan hansı yükdaşıma üzrə nəqliyyat növləri hesab olunmur?

- ☐ avtomobil nəqliyyatı
- ☐ dəmiryol nəqliyyatı
- ☐ dəniz-çay nəqliyyatı
- ☒ boru-kəməri nəqliyyatı
- ☐ hava nəqliyyatı

305 Aşağıda verilən beynəlxalq terminlərdən hansı daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə)...dək şərtini xarakterizə edir?

- ☐ FAS
- ☐ CIP
- ☐ FOB
- ☐ DAF
- ☒ CPT

306 Verilən göstəricilərdən hansı dəmiryol nəqliyyatı müəssisələri üzrə orta tarif dərəcəsi müəyyən etmir?

- ☒ daşınma məsafəsi
- ☐ nəqliyyat məhsulunun həcmi
- ☐ mənfəət kütləsi
- ☐ bütün variantlar doğrudur
- ☐ daşınma xərcləri

307 Dəmiryola nəqliyyatında tətbiq olunan tarif növü deyil.

- ☒ akkord tariflər;
- ☐ differensial tariflər
- ☐ ümumi tariflər;
- ☐ yerli tariflər;
- ☐ müstəsna tariflər;

308 Dəmiryolu nəqliyyatında tariflər differensiallaşdırılır:

- ☐ göndərişlərin növlərinə;
- ☐ daşıma məsafəsinə və sürətinə;
- ☒ boşdayanma vaxtına
- ☐ vaqonların yükləmə qabiliyyətindən istifadə dərəcəsinə görə
- ☐ vaqonların tiplərinə görə;

309 Yük daşımalarına çəkilən məsrəflər aşağıdakılardan ibarətdir:

- ☐ yükləmə - boşaltma işlərinə çəkilən məsrəflər
- ☐ sərnişinlərin və baqajın daşınmasına çəkilən məsrəflər
- ☒ başlanğıc - yekunlaşdırma əməliyyatlarına və yükün nəql edilməsinə çəkilən məsrəflər
- ☐ yüklərin nəql edilməsinə çəkilən məsrəflər
- ☐ başlanğıc yekunlaşdırma əməliyyatlarına çəkilən məsrəflər

310 Sərnişin dəmiryolu nəqliyyatı tarifləri aşağıdakılardan birindən asılı deyil:

- ☐ bütün cavablar düzgün deyil
- ☒ mənfəət kütləsindən
- ☐ şəhər kənarı daşımalarından
- ☐ yerli rabitədən
- ☐ məsafənin uzaqlığından

311 Avtomobil daşımalarının maya dəyəri aşağıdakılardan asılı deyil:

- ☐ yük axınlarının xarakteri
- ☐ yol iqlim şəraiti
- ☒ hərəkət heyətinin tipindən
- ☐ yüklərin növü
- ☐ aparılan yüklər

312 Dəmiryolu tarifləri differensiallaşdırılır:

- ☒ quru yüklərin və liman qruplarına görə qruplaşma
- ☐ vaqon tiplərinə görə
- ☐ onların iqtisadi təbiətinə görə
- ☐ vaqonların yükləməsindən istifadə dərəcəsinə görə
- ☐ göndəriş növlərinə görə

313 Dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri aşağıdakı əlamətlər üzrə təsnifatlandırılır:

- ☐ daşımaya xidmət növü üzrə
- ☐ daşıma məsafəsi üzrə
- ☐ göndərişin növü üzrə
- ☐ yükün növü üzrə
- ☒ bütün göstərilənlər üzrə

314 Yükdaşıma nəqliyyat tarifləri hansı ticarət sferasına aid olunur?

- ☒ bu tariflər topdansaş ticarəti sferasına aid olunur
- ☐ bu tariflər bazar tarazlığı vəziyyətinə aid edilir
- ☐ nəqliyyat tarifləri vasitəçilərin qiymətidir
- ☐ bu tariflər pərakəndə ticarətə aid edilir
- ☐ nəqliyyat tarifləri istehsalçının qiymətidir

315 Yükdaşıma tariflərinin indeksi əsasında nə durur?

- ☐ bu indeks tələbin qiymətini müəyyən edir
- ☐ bu indeks təklifin qiymətini müəyyən edir
- ☐ bu əsasdan istehlak qiymətləri indeksi hesablanır
- ☒ yükdaşımalarına tariflər indeksi yükdaşımalarına tariflərin dinamikasını verir
- ☐ bu indeksin köməyi ilə bazar tarazlığı hesablanır

316 Nəqliyyatın hansı növü ilə daşımaların maya dəyərində təbii iqlim şəraiti təsir edir:

- ☐ dəmiryol nəqliyyatı ilə yüklərin daşınmasına
- ☐ şəhərdaxili metropolitəndə sənişinlərin gedişinə
- ☐ dəmiryol nəqliyyatı ilə sənişinlərin daşınmasına
- ☒ cavablar doğru deyildir
- ☐ daxili avia xətlərdə sənişinlərin gedişinə

317 Nəqliyyat məsrəflərinin differensiallaşdırılması hansı nəqliyyat vasitəsində özünü biruzə verir:

- ☒ su və avtomobil nəqliyyatında
- ☐ dəmiryol nəqliyyatında
- ☐ hava və dəniz nəqliyyatında
- ☐ cavablar doğru deyildir
- ☐ avtomobil nəqliyyatında

318 Hökumətin qərarlarına görə hansı nəqliyyat tarifləri tənzimlənmir:

- ☐ dəmiryol nəqliyyatı tarifləri
- ☐ dəmiryol nəqliyyatında sənişinlərin daşınması tarifləri
- ☐ daxili avia xətlərlə sənişinlərin və yüklərin daşınması
- ☐ dəniz nəqliyyatı tarifləri
- ☒ taksilərlə sənişinlərin daşınması tarifləri

319 Yerli tariflər:

- ☒ yerli müəssisənin individual xərclərinin uçotu üzrə düzülür
- ☐ beynəlxalq dəmir yolu şəbəkəsinə daxil edilir
- ☐ ümumdəmir yolu şəbəkəsinə daxil edilir
- ☐ sənişinlərin daşınmasında tətbiq olunur
- ☐ regional dəmiryolu şəbəkəsinə daxil edilir

320 Ümumi tariflərə görə:

- ☐ birbaşa daşımaların haqları müəyyən olunur
- ☐ mövsümi daşımaların haqları müəyyənləşdirilir
- ☒ əsas yüklərin daşıma haqları müəyyən olunur
- ☐ hərəkət əməliyyatı üzrə haqları müəyyənləşdirilir
- ☐ iki və daha çox dövlətin daşıma sənədi ilə daşımaların haqları müəyyənləşdirilir

321 Dəmiryoldaşımalarında tətbiq olunan tarif növüdür:

- ☐ tələbin qiyməti
- ☐ müqavilə tarifləri
- ☐ dotasiya verilişləri
- ☐ işəmuзд tariflər
- ☒ ümumi tariflər

322 Dəmiryol nəqliyyatında daşıma tariflərinin formalaşma amili deyildir:

- ☐ göndərmə məsafəsi
- ☐ göndərmənin məxsusi şərtləri
- ☐ vaqonun yükləyici həcmi
- ☒ yol-iqlim şəraitində müxtəliflik
- ☐ vaqonun tipi

323 Dəmiryol nəqliyyatında daşıma tariflərinin formalaşma amili deyildir:

- ☐ vaqonun tipi
- ☐ göndərmə növü
- ☐ vaqonun məxsusluğu
- ☐ sürətliliyi
- ☒ təbii iqlim şəraiti

324 Dəmiryol nəqliyyatında tarif dərəcələri hesablanmır:

- ☐ vaqona görə
- ☐ vaqon-kilometrə görə
- ☐ tona görə
- ☒ düzgün cavab yoxdur
- ☐ ton-kilometrə görə

325 Dəmiryol nəqliyyatında daşımaların tarif dərəcələri müəyyən olunur:

- ☐ birdərəcəli model əsasında
- ☒ ikidərəcəli model əsasında
- ☐ xərc modeli əsasında
- ☐ düzgün cavab yoxdur
- ☐ alternativ model əsasında

326 Dəmiryol nəqliyyatında daşımaların tarif dərəcələri müəyyən olunur:

- ☐ ilkin əməliyyat üzrə
- ☐ hərəkət əməliyyatı üzrə
- ☐ başlanğıc əməliyyat üzrə
- ☐ düzgün cavab yoxdur
- ☒ ilkin-başlanğıc və hərəkət əməliyyatı üzrə

327 Dəmiryol nəqliyyatında bütün yükdaşımalarının sinifləşdirilməsinə aid deyildir:

- ☐ yerli (bir yol həddində)
- ☐ birbaşa qarışıq (dəmiryol-su yolu, dəmiryolu-avtomobil yolu, dəmiryolu-su yolu-avtomobil yolu və sairə)
- ☐ birbaşa (bir və yaxud bir neçə dəmiryolu həddində, bu ancaq bir daşıma sənədi ilə olmalıdır)
- ☐ birbaşa beynəlxalq (iki və daha çox dövlətin yollarının iştirakı ilə lakin bir daşıma sənədi ilə)
- ☒ daşımalarda istifadə olunan lokomotivlərə görə fərqləndirmə

328 Yükdəşimə nəqliyyatında ilkin-son əməliyyat xərclərinə aşağıdakıların hansı aid deyildir:

- ☐ yük partiyaları üzrə formalaşan tərkiblərlə əlaqədar xərclər
- ☐ nəqliyyat yollarının saxlanması xərclərini
- ☒ nəqliyyat vasitələrinin təmir xərclərini
- ☐ əlaqə vasitələrinin xərclərini
- ☐ energetik təsərrüfat xərclərini

329 Yerli tariflər kim tərəfindən təsdiq olunur?

- ☐ büdcə xərcləri nəzərə alınmaqla yerli icra hakimiyyəti tərəfindən
- ☒ yerli müəssisələrin individual xərclərinin uçotu ilə düzülməklə müəssisənin rəhbərliyi tərəfindən
- ☐ yerli idarə etmə strukturları tərəfindən
- ☐ baza tarifi nəzərə alınmaqla sifarişçisi tərəfindən
- ☐ dəmiryol nəqliyyatında bütün xərclər nəzərə alınmaqla nazirliklər tərəfindən

330 Nəqliyyatın ayrı-ayrı növlərində daşımaların maya dəyəri daha yüksəkdir:

- ☐ dəmir yol nəqliyyatında
- ☒ avtomobil nəqliyyatında
- ☐ dəniz nəqliyyatında
- ☐ cavablar doğru deyildir
- ☐ çay nəqliyyatında

331 Vaqonlara görə tariflərin tətbiqinin əsası nədir?

- ☐ vaqonların çəkisi
- ☐ vaqonların uzunluğu
- ☐ vaqonların yükləmə norması
- ☒ vaqonların müəyyən norma əsasında yükləmə dərəcəsi
- ☐ vaqonların müəyyən norma əsasında istismar müddəti

332 Vaqonlara görə tariflərin müsbət xüsusiyyətləri:

- ☐ yükləmə qabiliyyətindən istifadə etməyə imkan verir
- ☒ yükləmə qabiliyyətindən və vaqonun yerləşməsindən daha çox istifadəyə imkan verir
- ☐ yüklərin vaqonda məqsədəuyğun yerləşməsinə şərait yaradır
- ☐ müəssisənin xərclərinin azalmasını şərtləndirir
- ☐ müəssisənin rentabelli işləməsinə imkan verir

333 Konteynerli göndərişlərə görə tariflər nə əsasdan hesablanılır?

- ☐ konteynerin saxlanması xərcinin uçotu ilə
- ☐ əlavə xərclərin uçotu zəruriliyi ilə
- ☒ konteynerin yüklənməsindən tam istifadənin uçotu ilə hesablanılır
- ☐ vaqonlu tarifləri əsas götürməklə
- ☐ yüklərin sinifliliyini nəzərə almaqla

334 Bu şərtə görə satıcı CPT şərtinə uyğun öhdəlikləri yerinə yetirir və əlavə olaraq satıcı daşıma

zamanı əmtənin zədələnməsi və ya zay olması ilə bağlı risklərin nəqliyyat sığortalanmasını təmin edir.

- ☐ EXW
- ☒ CIP
- ☐ FCA
- ☐ FOB
- ☐ DAF

335 Bu şərtə görə satıcı idxal ölkəsində razılaşdırılan məntəqəyə əmtəni çatdırdığı anda özünün öhdəliyini yerinə yetirmiş hesab edir.

- ☐ FCA
- ☐ CIF
- ☐ FOB
- ☒ DDP
- ☐ CPT

336 Bu şərtə görə satıcı razılaşdırılmış təyinat limanında daşınması zamanı gömrük rüsumlarından təmizlənmiş (gömrük rüsumları ödənməmiş) əmtəni alıcının öhdəsinə təhvil verdiyi andan özünün öhdəliyini yerinə yetirmiş hesab edir

- ☐ DDP
- ☐ DAF
- ☐ DDU
- ☒ DES
- ☐ DEQ

337 Dəmiryol nəqliyyatında yükdaşımada baza tarifi kimi hansı göstərici əsas götürülür:

- ☐ istifadə olunan lokomotiv yükdaşıma göstəricisi
- ☐ yolların sahəsi göstəricisi
- ☒ yükdaşımaların maya dəyərinin bütün dəmiryolunda orta göstəricisi
- ☐ yol sahələrinin yükləmə gərginliyi göstəricisi
- ☐ düzgün cavab yoxdur

338 Dəmiryol nəqliyyatında yüklərin daşınması zamanı xərclər fərqləndirilmir:

- ☒ təbii iqlim şəraitinə görə
- ☐ istifadə olunan lokomotivlərə görə
- ☐ yolların sahəsinə görə
- ☐ məsafədən asılılığa görə
- ☐ yol sahələrinin yükləmə gərginliyinə görə

339 Bu şərtə görə əmtəə göndəriş üçün rüsumlardan təmizləndikdən sonra sərhədə, göstərilən yerə və ya məntəqəyə, ancaq qəbul edən ölkənin gömrük sərhədinə gələnə qədər əmtənin göndərişi üzrə satıcının məsuliyyəti yerinə yetirilmiş hesab olunur.

- ☐ DDU
- ☒ DAF
- ☐ DEQ
- ☐ DES
- ☐ FCA

340 Bu şərtə görə CFR şərtində verilən öhdəlikləri və daşıma zamanı əmtənin zədələnmələrdən və ya

zay olmadan risklərin dəniz sığortalanmasını təmin edir. Satıcı sığorta müqaviləsini bağlayır və sığortaedənə sığorta mükafatı ödəyir.

- ☐ EXW
- ☐ CPT
- ☐ FOB
- ☐ FCA
- ☒ CIF

341 Bu şərtə görə liman körpüsündə təchizat (təhvil vermək) şərtinə görə satıcı razılaşdırılmış təyinat limanının körpüsündə (priçalda və pristanda) daşınması zamanı gömrük rüsumlarından təmizlənmiş əmtəənin alıcının öhdəsinə təhvil verdiyi andan təchizat üzrə özünün öhdəliyini yerinə yetirilmiş hesab edir.

- ☐ DDP
- ☐ DAF
- ☐ DDU
- ☒ DEQ
- ☐ DES

342 Bu şərtə görə satıcı göstərilən təyinat limanına əmtəənin təchizatı üçün lazım olan məsrəfləri və fraxtı ödəməlidir. Lakin, gəminin yük yerinə əmtəə yükləndikdən sonra əmtəənin zədələnməsi və ya zay olması ilə bağlı olan risklər, həmçinin istənilən məsrəfin artması ilə bağlı risklər satıcıdan alıcıya keçir, əmtəənin daşınması üçün gömrük rüsumlarının ödənilməsi satıcının öhdəsinə düşür.

- ☐ FCA
- ☐ FOB
- ☐ EXW
- ☒ CFR
- ☐ CIF

343 Bu şərtə görə satıcı göstərilən təyinat yerinə qədər əmtəəni daşımağa görə fraxt ödəyir. əmtəənin (ANV - ni) yük daşıyana təhvil verdikdən sonra xərclərin istənilən artımı ilə bağlı risklərə görə öhdəlik satıcıdan alıcıya keçir.

- ☒ CPT
- ☐ FCA
- ☐ CIP
- ☐ EXW
- ☐ DAF

344 Bu şərtə görə satıcı idxal ölkəsində razılaşdırılmış məntəqəyə əmtəənin çatdırıldığı andan özünün öhdəliyini yerinə yetirmiş hesab edir. Satıcı əmtəəyə düşən bütün məsrəflər və risklərlə əlaqəli ödənişləri, gömrük rəsmiləşdirmələrinin yerinə yetirilməsi ilə əlaqəli bütün məsrəfləri və riskləri öhdəsinə götürməlidir.

- ☒ DDU
- ☐ DEQ
- ☐ DAF
- ☐ DDP
- ☐ DES

345 Qeyd olunanlardan hansı dəmir yolu nəqliyyatında yükdaşıma göstəricilərinə aid deyil?

- ☐ daşımaların sürətinin yüksək olması

- ☐ daşımların maya dəyərinin aşağı olması
- ☒ daşımların uzaqlığının qeyri məhdudluğu
- ☐ buraxılış qabiliyyətinin yüksək olması
- ☐ daşımların müntəzəmliyinin sabilliyi

346 Aşağıdakı göstəricilərdən hansı dəmiryol nəqliyyat yükdaşımada tarifi kimi əsas götürülür?

- ☐ yolların sahəsi göstəricisi
- ☐ yol sahələrinin yükləmə gərginliyi göstəricisi
- ☒ yükdaşımların maya dəyərinin bütün dəmiryolunda orta göstəricisi
- ☐ istifadə olunan lokomotiv yükdaşıma göstəricisi

347 Dəmiryol nəqliyyatında yüklərin daşınması ilə bağlı fikirlərdən hansı doğrudur

- ☐ məsafədən asılılığa görə xərclər fərqləndirilmir
- ☐ istifadə olunan lokomotivlərə görə xərclər fərqləndirilmir
- ☐ yolların sahəsinə görə xərclər fərqləndirilmir
- ☒ təbii iqlim şəraitinə görə xərclər fərqləndirilmir
- ☐ yol sahələrinin yükləmə gərginliyinə görə xərclər fərqləndirilmir

348 Aşağıdakılardan hansı sadə gömrük tariflərinə aid edilir?

- ☐ konkret əmtəə növünə görə müəyyən olunur
- ☒ bütün ölkələr üçün eyni ölçüdə müəyyən olunur
- ☐ zəif iqtisadi inkişafa malik ölkələr üçün müəyyən olunur
- ☐ aşağı rəqabət qabiliyyətliliyə malik əmtələr üçün müəyyən olunur
- ☐ bütün ölkələr üçün minimal ölçüdə müəyyən olunur

349 Verilən vergilərdən hansında qiymət elementi var?

- ☒ əlavə dəyər vergisi
- ☐ mədən vergisi
- ☐ torpaq vergisi
- ☐ fiziki şəxslərdən gəlir vergisi
- ☐ nəqliyyat vergisi

350 Vergilərdən hansı yeni yaradılan dəyərin bir hissəsinin büdcəyə alınması formasını ifadə edir?

- ☐ əmlak vergisi
- ☒ əlavə dəyər vergisi
- ☐ ƏDV və aksiz vergisi
- ☐ nəqliyyat vergisi
- ☐ mənfəət vergisi

351 Hansı növ qiymətlər nəqliyyat xərclərinin qiymətlərə daxil edilməsi üsullarına aid deyil.

- ☐ nəqliyyat xərcləri daxil edilməklə vahid qiymətlər
- ☐ istehsal yerində FOB qiyməti
- ☐ bazis məntəqə qiyməti
- ☐ franko-anbar-istehlakçı qiyməti
- ☒ təsbit edilən qiymətlər

352 Hansı xərclər məhsulun istehsal həcmindən asılıdır:

- ☐ sabit və artan xərclər
- ☐ dəyişən xərclər

- ☐ alternativ və normativ xərclər
- ☒ dəyişən və sabit xərclər
- ☐ dolaylı xərclər

353 Hansı növ qiymətlər nəqliyyat xərclərinin qiymətlərə daxil edilməsi üsuluna aid deyildir?

- ☐ franko-anbar-istehlakçı qiyməti
- ☒ sürüşkən qiymətlər
- ☐ istehsal yerində FOB qiyməti
- ☐ zona qiymətləri
- ☐ bazis məntəqə qiyməti

354 Hansı xərclər ixrac qiymətlərinin tərkibinə aid deyil?

- ☐ sığorta xərcləri
- ☒ satıcının ölkəsində idxal gömrük xərcləri
- ☐ nəqliyyat xərcləri
- ☐ vasitəçilərin mükafatlandırılması üçün komissiyon yığımlar
- ☐ risklərin örtülməsi üçün ehtiyatlar

355 Aşağıdakılardan hansı mürəkkəb gömrük tariflərinə aid edilir?

- ☐ bütün ölkələr üçün eyni ölçüdə müəyyən olunur
- ☐ ixracatçı ölkələr üzrə differensiallaşır
- ☐ konkret əmtəə növü üzrə differensiallaşır
- ☒ idxalçı ölkələr üzrə differensiallaşır
- ☐ yüksək bazar payına malik ölkələr üçün müəyyən olunur

356 Qeyd olunanlardan hansı idxal məhsullarına gömrük rüsumlarının qoyulmasının məqsədini təşkil edir?

- ☐ istehsal həcmi artırmaq
- ☒ xarici məhsulların daxili qiymətlərdən aşağı qiymətlə idxalın məhdudlaşdırılması
- ☐ xərcləri minimuma endirmək
- ☐ mənfəətin yüksəldilməsi
- ☐ məhsulun keyfiyyətini yüksəltmək

357 Aşağıdakılardan hansı ixrac qiymətlərinə daxildir?

- ☐ başlangıç maya dəyəri
- ☒ gömrük rüsumları
- ☐ gömrük tarifləri
- ☐ kalkulyasiya edilmiş mənfəət
- ☐ nəqliyyat xərcləri

358 Aşağıdakılardan hansı Franko – qiymət in səviyyəsinə təsir göstərir?

- ☐ əmtələrin bazar payı
- ☒ əmtəənin nəql edilməsi xərci
- ☐ əmtəənin növü
- ☐ rəqabətin kəskinliyi
- ☐ əmtəəyə olan həcm

359 Verilənlərdən hansı irac-idخال qiymətlərinin kalkulyasiyasının formal sxemi daxili qiymətlərin hesablanması zamanı istifadə edilən sxemdən nə ilə fərqlənir?

- ☐ idxal gömrük xərcləri
- ☒ nəqliyyat xərcləri
- ☐ satıcıların və nümayəndələrin komisiyon mükafatlandırılması
- ☐ maliyyələşdirmə xərcləri
- ☐ sığorta xərcləri

360 Məhsulun gömrük dəyərinin müəyyən olunması metodlarının sayı nə qədərdir?

- ☐ on
- ☐ üç
- ☐ beş
- ☐ on iki
- ☒ altı

361 Dünya təcrübəsinə görə gömrük tarifi tətbiq edilməsi :

- ☒ idxal və yerli malların qiymətlərinin artmasına gətirib çıxarır
- ☐ bütünlükdə yerli məhsulların istehsalçı və istehlakçılarının itkisinə gətirib çıxarır
- ☐ yerli istehsalçıların qazancına və məhsul istehlakçılarının itkisinə gətirib çıxarır
- ☐ idxal qiymətlərinin artmasına və yerli malların qiymətlərinin aşağı düşməsinə gətirib çıxarır
- ☐ istehlakçı və istehsalçıların rifah səviyyəsinin dəyişməsinə gətirib çıxarır

362 Dünya təcrübəsinə əsasən gömrük rüsumlarının tətbiq edilməsinin əsas məqsədi:

- ☐ xarici iqtisadi əlaqələrin genişlənməsi
- ☐ daxili bazarın daxili rəqabətdən qorunması
- ☒ dövlət büdcəsinin artması
- ☐ daxili bazarda qiymətlərin aşağı düşməsi
- ☐ xarici bazarların zəbt edilməsi

363 Hansı tariflərin tətbiqi idxal və yerli malların qiymətlərinin artmasına gətirib çıxarır?

- ☐ ümumi tariflərin
- ☐ differensial tariflərin
- ☒ gömrük tariflərin
- ☐ akkord tariflərin
- ☐ müstəsna tariflərin

364 Məhsulun gömrük dəyərinin müəyyən olunmasının neçə metodları var?

- ☐ üç
- ☐ on
- ☐ on iki
- ☐ beş
- ☒ altı

365 Hazır məmulatın qiymətlərinin yüksəlməsinə kömək etməyən amil hansıdır?

- ☒ gömrük əlavələrinin tətbiqi
- ☐ əmək haqqı məsrəflərinin artımı
- ☐ xammalın qiymətinin artması
- ☐ yanacaqın qiymətinin artması
- ☐ inflyasiya artımı

366 Verilən tariflərdən hansı su nəqliyyatında səfərin məqsədindən asılı olaraq tariflərin bölünmə

növünə aid edilir?

- ☐ dəniz tarifləri
- ☐ turist və ekskursiya tarifləri
- ☐ məqsədyönlü tariflər
- ☐ su növləri tarifləri
- ☒ cavablar doğru deyildir

367 Hava nəqliyyatı vasitəsilə sərnəşinlərin daşınması tariflərinə aiddir?

- ☐ uçuş məsafəsinə görə müəyyən olunur
- ☐ aerobusun modelinə görə müəyyən olunur
- ☐ yerləşməyə görə müəyyən olunur
- ☒ cavablar doğrudur
- ☐ uçuş zamanı xidmətə görə müəyyən olunur

368 Verilənlərdən hansı gömrük tarifinin tətbiq edilməsinə aiddir?

- ☐ yerli istehsalçıların qazancına və məhsul istehlakçılarının itkisinə
- ☒ idxal və yerli malların qiymətlərinin artmasına
- ☐ idxal qiymətlərinin artmasına və yerli malların qiymətlərinin aşağı düşməsinə
- ☐ istehlakçı və istehsalçıların rifah səviyyəsinin dəyişməsinə
- ☐ bütünlükdə yerli məhsulların istehsalçı və istehlakçıların itkisinə

369 Verilənlərdən hansı idxalçı ölkələr üzrə differensiaslaşır?

- ☐ sadə gömrük tarifləri
- ☒ mürəkkəb gömrük tarifləri
- ☐ kompensasiya rüsumları
- ☐ antidempinq rüsumları
- ☐ bütün cavablar doğrudur

370 Xarici ticarətin tənzimlənməsinin qeyri-tarif tədbirlərinə hansılar aiddir?

- ☐ idxalın lisenziyalasdırılması
- ☐ antidempinq və kompensasiya rüsumları
- ☐ idxal və ixrac norması
- ☒ bütün cavablar doğrudur
- ☐ minimal idxal qiymətləri sistemi

371 Aşağıda verilənlərdən hansı idxal məhsullarına gömrük rüsumlarının qoyulmasının əsas məqsədidir?

- ☐ mənfəətin yüksəldilməsi
- ☐ məhsulun keyfiyyətini yüksəltmək
- ☐ istehsal həcmi artırmaq
- ☐ xərcləri minimuma endirmək
- ☒ xarici məhsulların daxili qiymətlərdən aşağı qiymətlə idxalın məhdudlaşdırılması

372 Hansı üsulla Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyərinin müəyyən edilir?

- ☐ dəyərin çıxılması üsulu ilə;
- ☐ eynicinsli malların sövdələşmə qiyməti ilə;
- ☒ gətirilən malların sövdələşmə qiyməti ilə
- ☐ dəyərin toplanması üsulu ilə;

- ☐ ehtiyat üsulu ilə.

373 Rabitə xidmətləri tarifləri təmin edir:

- ☐ vasitəçi təşkilatın ticarət əlavələrini
☒ xərclərin ödənişini
☐ ticarət əlavələrini
☐ cavablar doğru deyildir
☐ gömrük rüsumlarını

374 Rabitə xidmətlərinə formalaşan tariflərin elementi deyildir:

- ☐ əlavə dəyər vergisi
☐ avadanlıqların amortizasiyası
☐ istismar xərcləri
☐ tədqiqat işlərinə və sınaqlara xərclər
☒ mənfəət vergisi

375 Rabitə xidmətlərinə formalaşan tariflərin elementidir:

- ☐ rabitə şəbəkəsinin rekonstruksiyasına və genişləndirilməsinə xərclər
☐ avadanlıqların amortizasiyası
☐ istismar xərcləri
☒ cavablar doğrudur
☐ kapitalın istifadəsinə faizlər

376 Rabitə xidmətlərinə formalaşan tariflərin elementidir:

- ☐ ticarət güzəştləri
☐ ticarət əlavələri
☐ mənfəət vergisi
☐ gömrük rüsumları
☒ kapitalın istifadəsinə görə faizlər

377 Şəhərlərarası və şəhərdaxili beynəlxalq telefon rabitə xidmətlərinə tariflər differensiallaşdırılır:

- ☐ şənbə və bazar günlərinə görə
☒ sutkanın saatlarına görə
☐ bayram günlərinə görə
☐ danışığın müddətinə görə
☐ istirahət günlərinə görə

378 Rabitə xidmətlərinə qüvvədə olan tariflərin indeksləşdirilməsi əmsalı nədir?

- ☐ bu tariflərin dövlət tənzimlənməsidir
☒ rabitə xidmətlərinə tariflərin dövlət tənzimlənməsi üçün qüvvədə olan tariflərin indeksləşdirilməsi əmsalı tətbiq olunur
☐ bu tariflərin dövlət vergilərinə görə müəyyənləşdirilməsidir
☐ bu tariflərin son həddinin müəyyən olunmasıdır
☐ bu tariflərin mənfəət həddi əsasında müəyyənləşdirilməsidir

379 Rabitə xidmətlərinə tariflərin dövlət tənzimlənməsi üçün qüvvədə olan tariflərin indeksləşdirilməsi əmsalının tətbiq olunması üçün:

- ☐ tariflər baza tarifləri əsasında müəyyənləşdirilir
☐ tənzimlənən rabitə xidmətləri tarifləri zərərlə başa gəlir

- ☐ artıq tarif səviyyəsi formalaşır
- ☐ cavablar doğru deyildir
- ☒ tariflər xidmətlərin növlərinə və istehlakçı kateqoriyalarına görə differensiallaşdırılır

380 Tariflərin indeksləşdirilməsi əmsalı hesablanılır:

- ☐ mənfəətin həcminə görə hesablanılır
- ☐ xidmətlərin maya dəyərinin dəyişməsi fərqinə əsasən hesablanılır
- ☐ xərclərə görə
- ☐ cavablar doğru deyildir
- ☒ tariflərin indeksləşdirilməsi əmsalı fəaliyyətdə olan (baza) tarifləri və hesablanmış xərclərin (uyğun xidmətlərin göstərilməsi üçün) nisbətinə görə hesablanılır

381 Rabitə xidmətləri göstərilən zaman büdcə və qeyri-büdcə təşkilatları üçün tariflərin səviyyəsində nəzərə alınmalıdır:

- ☐ həyat səviyyəsi indeksi
- ☒ baza tariflərinin yeni sənaye məhsullarının qiymətlərinin artım indeksi
- ☐ istehlak mallarının qiymət dinamikası
- ☐ cavablar doğru deyildir
- ☐ kənd təsərrüfatı məhsullarının qiymətlərinin artım indeksi

382 Rabitə xidmətlərinə tariflərin dəyişdirilməsi məqsədilə tənzimləyici orqanlara müraciətin əsasını aşağıdakı səbəblərdən biri təşkil etmir:

- ☒ cavablar doğru deyildir
- ☐ rabitə xidmətinin təqdimi zamanı servis səviyyəsinin yüksəldilməsi
- ☐ əənəvi rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi
- ☐ rabitə xidmətlərinin inkişafı və yeni xidmət növlərinin təqdim olunması
- ☐ büdcəyə aparılan ödənişlərin və məcburi hesablamaların həcmi müəyyən edən yerli hakimiyyət orqanlarının hüquqi axınlarının qüvvəyə minməsi

383 Tariflərin dəyişdirilməsi ilə bağlı tənzimləyici orqanlara müraciətin səbəbi deyildir:

- ☐ büdcəyə aparılan ödənişlərin həcmi müəyyən edilməsi
- ☐ əənəvi rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi
- ☒ inhisarçılığın yaradılması
- ☐ məcburi hesablamaların həcmi müəyyən edilməsi
- ☐ rabitə xidmətinin təqdimində servis səviyyəsinin yüksəldilməsi

384 Rabitə xidmətlərinə tariflərin düzülüş prinsipinə aid deyildir:

- ☐ bu tariflərin müəyyən olunması ilə pul gəlirləri əsaslandırılmamış şəkildə yüksək olmamalıdır
- ☐ mövcud rabitə təşkilatlarında güzəştli tariflərin tətbiqi ilə itirilən pul məbləğləri digər tariflərin artırılması yolu ilə ödənilməlidir
- ☐ tariflərin səviyyəsi xidmətlərin göstərilməsi ilə bağlı bütün pul məbləğləri mədaxillərini bütövlükdə ödəməlidir
- ☒ cavablar doğru deyildir
- ☐ bu və ya digər rabitə təşkilatları tərəfindən müəyyən olunan tariflər digər rabitə növləri ilə rəqabət yaratmamalıdır

385 Rabitə xidmətlərinə tariflərin düzülüş prinsipi deyildir:

- ☐ tariflər sistemi çevik olmaqla, yeni istehlakçıların meydana gəlməsi və tariflərin təkmilləşdirilməsinə şərait yaratmalıdır
- ☐ tariflərin səviyyəsi mövcud rabitə təşkilatının rentabelli işinin və səmərəli işinin təşkili üçün zəruri olan məbləği qabaqlamamalıdır

- ☐ tariflərin formalaşması ilə pul gəlirləri yüksək olmamalıdır
- ☒ rabitə xidməti tarifləri bölüşdürücü xarakterli olmalıdır
- ☐ tariflərin müəyyən olunması ilə pul gəlirləri bu rabitə şəbəkəsinin inkişafını sürətləndirməlidir

386 Poçt rabitəsi sahəsində fəaliyyətin prinsiplərinə aid deyildir:

- ☐ poçt rabitəsi sahəsində məxfiliyin qorunması
- ☐ ümumi istifadədə olan poçt rabitəsi xidmətlərindən azad istifadə
- ☒ poçt rabitəsi obyektlərinə indekslərin təyini
- ☐ haqsız rəqabətə və inhisarçılığa yol verilməməsi
- ☐ istifadəçilərin hüquqlarının qorunması

387 Avtomobil nəqliyyatı ilə verilən fikirlərdən biri doğrudur:

- ☐ anbar xidmətlərinə görə yığımlar alınmır
- ☐ boşaltma işlərinə görə yığımlar alınmır
- ☒ yüklərin ekspeditorlaşmasına görə yığımlar alınmır
- ☐ yükləmə işlərinə görə yığımlar alınmır

388 Beynəlxalq təcrübədə sərbəst gəminin göyərtəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növlərinə aid edilir:

- ☐ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «C» qrupu su nəqliyyatı
- ☒ «F» qrupu su nəqliyyatı
- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «E» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü

389 Beynəlxalq təcrübədə sərbəst gəminin göyərtəsi boyunca (şərtləndirilmiş yüklənmə limanında) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növünə aid edilmir:

- ☐ avtomobil nəqliyyatı
- ☒ «F» qrupu su nəqliyyatı istisna olmaqla digər nəqliyyat növlərinə
- ☐ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla dəmir yolu nəqliyyatına
- ☐ yuxarıda göstərilən cavabların heç biri doğru deyildir
- ☐ hava nəqliyyatı

390 Beynəlxalq təcrübədə sərbəst gəminin göyərtəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə alqı-satqı kontraktının əsas bazis şərtinin qəbul olunmuş adı:

- ☒ FAS
- ☐ EXW
- ☐ KAF
- ☐ CIF
- ☐ FCA

391 Beynəlxalq təcrübədə Free on board (... named port of shipment) sərbəst gəminin göyərtəsinə (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növlərinə aid edilir:

- ☒ «F» qrupu su nəqliyyatı
- ☐ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «E» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «C» qrupu su nəqliyyatı

392 Beynəlxalq təcrübədə sərbəst gəminin göyertəsinə (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növünə aid edilmir:

- ☒ «F» qrupu su nəqliyyatından başqa digər nəqliyyat növlərinə
- ☐ «F» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növünə
- ☐ «E» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növünə
- ☐ «D» qrupu dəniz nəqliyyatına
- ☐ «C» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növünə

393 Beynəlxalq təcrübədə sərbəst gəminin göyertəsinə (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə alqı-satqı kontraktının əsas bazis şərtinin qəbul olunmuş adı:

- ☐ KAF
- ☐ FCA
- ☐ EXW
- ☒ FOB
- ☐ FAS

394 Beynəlxalq kommersiya termini olan fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növlərinə aid edilir:

- ☐ «C» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növünə
- ☐ «F» qrupu su nəqliyyatına
- ☐ «E» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növünə
- ☒ «C» qrupu su nəqliyyatı
- ☐ «F» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növünə

395 Beynəlxalq təcrübədə fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi) şərti ilə məhsulların göndərişi hansı nəqliyyat növü ilə aparılır:

- ☐ çay nəqliyyatı
- ☐ «F» qrupu su nəqliyyatı
- ☒ «C» qrupu su nəqliyyatından başqa digərləri ilə
- ☐ «F» qrupu Intermodel daşımlar da daxil olmaqla hava nəqliyyatı ilə
- ☐ dəniz nəqliyyatı

396 Beynəlxalq təcrübədə fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi) şərti ilə alqı-satqı kontraktının əsas bazis şərtinin qəbul olunmuş adı:

- ☐ FCA
- ☒ CFR (KAF)
- ☐ EXW
- ☐ FOB
- ☐ FAS

397 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərti olan dəyəri, sığortalanma və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi) şərti ilə məhsulların idxal-ixracı hansı nəqliyyat növü ilə aparılır?

- ☐ avtomobil nəqliyyatı ilə
- ☒ «C» qrupu, su nəqliyyatı ilə
- ☐ «E» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növü ilə
- ☐ hava nəqliyyatı ilə
- ☐ «C» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növü ilə

398 Inkoterms-2000 alqı-satqı kontraktının əsas bazis şərti olan dəyəri, sığortalanma və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi) adı:

- ☐ KAF
- ☐ FCA
- ☐ EXW
- ☒ CIF
- ☐ FOB

399 Çay nəqliyyatında yüklərin daşınması tarifləri yüklərin növünə və göndərmə növlərinə görə differensiallaşdırılır:

- ☐ kiçik yüklərin göndərilməsinə görə
- ☐ konteyner ilə göndərmələrə görə
- ☐ gəmi ilə göndərmələrə görə
- ☒ yola salma vaxtına görə
- ☐ yığma yüklərin göndərilməsinə görə

400 Suqarışdıran gəmilərin nəqliyyat xətlərində sərnəşinlərin daşıma tarifləri bölünür:

- ☐ bərələrə xidmət göstərən gəmilər üçün tariflər
- ☐ adi suvarma gəmilərin uzaqməsafəli xətləri üçün tariflər
- ☐ yüksək komfortabelli gəmilər üçün tariflər
- ☒ cavablar doğrudur
- ☐ belə gəmilərin şəhərdaxili və şəhərlərarası xətləri üçün tariflər

401 Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi metodikasından istifadə hansı hallarda nəzərdə tutulmur?

- ☒ Bütün cavablar səhvdir
- ☐ Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinin hazırlanması və yenidən hazırlanması zamanı;
- ☐ gömrük məqsədilə avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi zamanı
- ☐ gömrük məqsədilə avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi zamanı; Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinin hazırlanması və yenidən hazırlanması zamanı;
- ☐ gömrük orqanlarının avtonəqliyyat vasitələrinin gömrük dəyərinə nəzarəti zamanı;

402 Verilən nəqliyyat tariflərindən hansı məhsulların idxal-ixracı zamanı daşınma haqqı və sığortalanma... (... sərbəstləşdirilmiş təyinat yerinə)...dək ödənilmişdir şərti formalaşır?

- ☐ ancaq boru-kəməri nəqlətmə tarifləri
- ☒ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növləri tarifləri
- ☐ ancaq dəmiryolu nəqliyyatı tarifləri
- ☐ ancaq su nəqliyyatı tarifləri
- ☐ ancaq hava nəqliyyatı tarifləri

403 Aşağıdakı nəqliyyat tariflərindən hansı məhsulların idxal-ixracı zamanı sərhəddə kimi ... (... şərtləndirilmiş məntəqəyə qədər) çatdırılmışdır şərti ilə formalaşır?

- ☐ ancaq dəmiryol nəqliyyatı tarifləri
- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü tarifləri
- ☒ «D» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü tarifləri
- ☐ ancaq hava nəqliyyatı tarifləri
- ☐ ancaq avtomobil nəqliyyatı tarifləri

404 Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi metodikasından hansı halda istifadə etmək mümkün deyil?

- ☒ Bütün cavablar səhvdir
- ☐ Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinin hazırlanması və yenidən hazırlanması zamanı;
- ☐ gömrük məqsədilə avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi zamanı;
- ☐ gömrük məqsədilə avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi zamanı; Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinin hazırlanması və yenidən hazırlanması zamanı;
- ☐ gömrük orqanlarının avtonəqliyyat vasitələrinin gömrük dəyərinə nəzarəti zamanı;

405 Dünya təcrübəsinə görə avtomobil nəqliyyatında yükdaşıma üzrə tarifdən güzəştlər:

- ☐ mövcud nəqliyyatdan uzun müddət istifadə məqsədilə tətbiq olunur
- ☐ avtomobilin sürətindən istifadə əmsalının artırılması məqsədilə tətbiq olunur?
- ☐ mənfəətliliyin təmin olunması məqsədilə tətbiq olunur
- ☒ avtomobilin yükötürməsindən istifadə əmsalının artırılması məqsədilə tətbiq olunur

406 SİF idxal qiymətləri haqqında qeyd olunanlardan hansı doğrudur?

- ☐ yüklərin ixracatçı ölkələrin sərhədlərinə qədər daşınması xərclərini özündə birləşdirir
- ☐ FOB qiymətlərindən başqa sığorta xərclərini özündə birləşdirir
- ☒ bütün cavablar doğrudur
- ☐ yüklərin idxalçı ölkələrin sərhədlərinə qədər daşınması xərclərini özündə birləşdirir

407 Verilən qiymətlərdən hansı özündə FOB qiymətlərindən başqa sığorta və yüklərin idxalçı və ya ixracatçı ölkələrin sərhədlərinə qədər daşınması xərclərini birləşdirir?

- ☐ DDU idxal qiymətləri
- ☐ EXW ixrac qiymətləri
- ☐ FAC ixrac qiymətləri
- ☐ DDP ixrac qiymətləri
- ☒ SİF idxal qiymətləri

408 Müttəfiq, birbaşa və tranzit aşağıdakılardan hansının formalarıdır?

- ☐ Xətt gəmiçiliyi çərçivəsində beynəlxalq su daşımalarının
- ☐ Beynəlxalq avtomobil daşımalarının
- ☐ Beynəlxalq fraxt bazarlarının
- ☐ Beynəlxalq hava nəqliyyatı daşımaları formaları
- ☒ Beynəlxalq dəmiryol tariflərinin

409 Verilənlərdən hansı nəqliyyat tariflərinə aid edilir?

- ☐ sənişin və avtomobil nəqliyyatı ilə yükdaşımalar
- ☐ sənişin və dəmiryolu nəqliyyatında yükdaşımalar
- ☒ sənişin və yükdaşımalarını
- ☐ sənişin və yerli aviaxətlə yükdaşımalar
- ☐ sənişin və ictimai nəqliyyatın bütün növlərində yükdaşımalar

410 Bu qiymətlər özündə FOB qiymətlərindən başqa sığorta və yüklərin idxalçı və ya ixracatçı ölkələrin sərhədlərinə qədər daşınması xərclərini birləşdirir:

- ☐ DDU idxal qiymətləri
- ☐ EXW ixrac qiymətləri
- ☐ FAC ixrac qiymətləri
- ☐ DDP ixrac qiymətləri
- ☒ SİF idxal qiymətləri

411 Bu qiymətlər üzrə, ixracatçı firma idxalçıya əmtəəni ya qiymətə gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə, ya da gəmiyə yükləmə xərclərini daxil etməklə satır

- ☐ EXW və ya DDU ixrac qiymətləri
- ☒ FAC və ya FOB ixrac qiymətləri
- ☐ SIF və ya FOB ixrac qiymətləri
- ☐ CİF və ya SIF ixrac qiymətləri
- ☐ FAC və ya SIF ixrac qiymətləri

412 Nəqliyyat xərclərinin differensiallaşdırılması daha yüksəkdir?

- ☒ çay və avtomobil nəqliyyatında;
- ☐ boru-kəmərlər;
- ☐ dəniz nəqliyyatında;
- ☐ hava və dəniz
- ☐ hava nəqliyyatında;

413 FOB və SIF şərtlərində qiymətlər fərqləndirilir:

- ☐ gömrük rüsumu ödənişinin kəmiyyəti qədər
- ☒ nəqlətmə xərclərinin kəmiyyəti qədər
- ☐ ticarət əlavəsinin kəmiyyəti qədər
- ☐ bazar şərtləri ilə
- ☐ ödəniş şərtləri ilə

414 Beynəlxalq tarif və fraxtlar nəyi ifadə edir?

- ☐ nəqliyyat məhsulunun istehsalına olan əməyin ictimai zəruri xərcləri əsasında cəmlənən dəyəri
- ☐ nəqliyyat məhsulunun bazar qiyməti
- ☒ nəqliyyat məhsullarının milli dəyərini
- ☐ daşınma qiymətləri
- ☐ nəqliyyat məhsulunun beynəlxalq dəyərini

415 Bunlar nəyin formalarıdır: müttəfiq, birbaşa və tranzit.

- ☐ xətt gəmiçiliyi çərçivəsində beynəlxalq su daşımaları formalarıdır
- ☐ beynəlxalq avtomobil daşımaları formaları
- ☐ beynəlxalq fraxt bazarlarının formaları
- ☐ beynəlxalq hava nəqliyyatı daşınmaları formaları
- ☒ beynəlxalq dəmiryol tarifləri formalarıdır

416 Aşağıdakıların hansı nəqliyyat xidmətləri tariflərinin növləri deyildir:

- ☐ xarici gəmilərin daxili su yollarında keçidi yığımları
- ☐ yüklərin daşınması, dəmiryol nəqliyyatında boşaltma və yükləmə işləmə
- ☒ daxili bazarda tələbə uyğun olaraq məişət tullantılarının daşınması xidmətləri
- ☐ avtomobil nəqliyyatında (taksi və daxil olmaqla) sənişinlərin və yüklərin daşınması
- ☐ dəmiryol nəqliyyatında sənişinlərin, baqaj, yük baqajlarının və poçtların daşınması

417 Məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində nəqliyyat xidmətləri strategiyası hansı əsasdan işlənə bilər?

- ☒ nəqliyyat yükdaşımaları ilə məşğul olan şəxslərin və müəssisələrin sərəncamında olan nəqliyyat vasitələrinin təhlilinə əsaslanmaq zəruridir
- ☐ nəqliyyat yükdaşımaları xidmətlərini həyata keçirən şəxslərin bu istiqamətdə yükdaşıma axınını aparması zəruridir

- ☐ nəqliyyat yükdaşımaları xidmətlərini reallaşdıran şəxslərin mənfəətlərini maksimumlaşdırılması zəruridir
- ☐ nəqliyyat yükdaşımaları ilə məşğul olan şəxslərin yeni yükdaşıma qurğularını alması zəruridir
- ☐ nəqliyyat xidməti göstərən müəssisələrin istehsal-məişət fəaliyyətinin iqtisadi səmərəliliyi yüksəldilməlidir

418 Yükdaşıma nəqliyyat tarifləri hansı ticarət sferasına aid olunur?

- ☒ bu tariflər topdansaş ticarəti sferasına aid olunur
- ☐ nəqliyyat tarifləri istehsalçının qiymətidir
- ☐ nəqliyyat tarifləri vasitəçilərin qiymətidir
- ☐ bu tariflər bazar tarazlığı vəziyyətinə aid edilir
- ☐ bu tariflər pərakəndə ticarətə aid edilir

419 Yükdaşıma tariflərinin indeksi əsasında nə durur?

- ☐ bu indeks təklifin qiymətini müəyyən edir
- ☒ yükdaşımalarına tariflər indeksi yükdaşımalarına tariflərin dinamikasını verir
- ☐ bu əsasdan istehlak qiymətləri indeksi hesablanır
- ☐ bu indeks tələbin qiymətini müəyyən edir
- ☐ bu indeksin köməyi ilə bazar tarazlığı hesablanır

420 Dəmir yolu nəqliyyatında yükdaşıma göstəricilərini xarakterizə etmir:

- ☐ daşımaların sürətinin yüksək olması
- ☒ daşımaların uzaqlığının qeyri məhdudluğu
- ☐ buraxılış qabiliyyətinin yüksək olması
- ☐ daşımaların müntəzəmliyinin sabilliyi
- ☐ daşımaların maya dəyərinin aşağı olması

421 Avtomobil nəqliyyatında daxili yükdaşıma tarifləri müəyyənləşdirilir:

- ☒ avtonəqliyyat müəssisələri tərəfindən sərbəst şəkildə
- ☐ Gömrük Komitəsi tərəfindən
- ☐ Nazirliklər tərəfindən
- ☐ Qiymət (Tarif) Şurası tərəfindən
- ☐ sifarişçi tərəfindən

422 Avtomobil nəqliyyatında daşımaların maya dəyərinə birbaşa təsir göstərmir:

- ☐ regional qiymətlərin müxtəlif səviyyələri
- ☐ avtobenzinin qiyməti
- ☐ əmək haqqının səviyyəsi
- ☒ sürücünün yaşı
- ☐ dizel yanacaqının qiyməti

423 Nəqliyyat vasitəsi ilə yükdaşımanı xarakterizə edən göstəricilərə aid deyildir:

- ☐ daşımaların uzaqlığı
- ☐ daşımaların sürəti
- ☐ daşımaların maya dəyəri
- ☒ daşımaların təhlükəsizliyi
- ☐ daşımaların müntəzəmliyi

424 Nəqliyyatda tariflərin tərkib elementlərinə daxildir:

- ☐ yüklərin nəql olunması dərəcələri
- ☐ nəqliyyat müəssisələrinin mənfəətləri

- ☐ ilkin-son əməliyyatlara dərəcələr
- ☒ əvvəlkilərin hamısı daxildir
- ☐ əlavə dəyər vergisi

425 Nəqliyyat xidmətlərinə görə tariflər aid edilir:

- ☒ yükdaşıma və sərnişindaşıma tarifləri
- ☐ sərnişin daşıma tarifləri
- ☐ yükdaşıma tarifləri
- ☐ fraxt tarifləri
- ☐ franko nəqletmə tarifləri

426 Hansı beynəlxalq kommersiya termininə görə bütün nəqliyyat xərclərini məhsulun alıcısı ödəyir?

- ☒ franko-təchizatçının anbarı
- ☐ franko-təyinat stansiyası
- ☐ franko-anbar istehlakçı
- ☐ franko-liman terminalı
- ☐ franko-göndərmə stansiyası

427 Malgöndərmənin bazis şərtlərində alıcının (istehlakçının) aşağıdakı öhdəliklərindən biri ona aid edilir:

- ☒ müqavilədə nəzərdə tutulmuş vaxtda və yerdə təhvil aldığı məhsulu qəbul etməyi
- ☐ alıcının xahişi ilə onun hesabına və riskinə məhsulun aparılması üçün zəruri olan sənədlərin alınmasında ona kömək göstərilməsini
- ☐ franko-zavod məhsulgöndərmə şərti istisna olmaqla, ixrac lisenziyasının alınmasını
- ☐ məhsulgöndərmə müqaviləsinə (kontraktına) uyğun olaraq məhsulun göndərilməsini
- ☐ bağlanmış müqaviləyə uyğun olaraq göndərilmiş göndərilmiş məhsulun dəyərinin ödənilməsi üzrə hesablaşma sənədlərinin və invoysun hazırlanması və alıcıya təqdim edilməsi

428 Avtomobil nəqliyyatında yük tarifləri növlərinə aid deyildir:

- ☒ cavablar doğru deyildir
- ☐ şəhərarası yüklərin daşınması tarifləri
- ☐ vaxtamuzd tariflər
- ☐ işəmuzd tariflər
- ☐ beynəlxalq yollarla yüklərin daşınması tarifləri

429 Vaxtamuzd tariflər hansı halda tətbiq olunmur:

- ☐ avtomobilin yük göturməsindən asılı olaraq hər gediş kilometrə görə
- ☐ daşınma yolunu müəyyən etmək çətin olarsa
- ☒ daşınan yüklərin miqdarını müəyyən etmək çətinlik törədən zaman
- ☐ cavablar doğru deyildir
- ☐ hər saat işə görə

430 Kilometrə görə tariflər differensiallaşdırılır:

- ☐ ölkələrin inkişaf səviyyəsinə görə
- ☒ avtomobilin yük göturməsindən asılı olaraq
- ☐ yolun keyfiyyətindən asılı olaraq
- ☐ cavablar doğru deyildir
- ☐ əmək haqqının səviyyəsinə görə

431 Nəqliyyatın ayrı-ayrı növlərində daşımaların maya dəyəri daha yüksəkdir:

- ☐ çay nəqliyyatında
- ☐ dəniz nəqliyyatında
- ☐ dəmir yol nəqliyyatında
- ☐ cavablar doğru deyildir
- ☒ avtomobil nəqliyyatında

432 Avtomobil nəqliyyatında yükdaşıma üzrə tarifdən güzəştlər hansı məqsədlə tətbiq olunur?

- ☐ cavablar doğru deyildir
- ☐ mənfəətliliyin təmin olunması məqsədilə
- ☐ mövud nəqliyyatdan uzun müddət istifadə məqsədilə
- ☒ avtomobilin yükləməsindən istifadə əmsalının artırılması məqsədilə
- ☐ avtomobilin sürətindən istifadə əmsalının artırılması məqsədilə

433 Avtomobil nəqliyyatında hansı əlavə əməliyyatlara görə yığımlar alınır:

- ☐ boşaltma işlərinə görə
- ☐ anbar xidmətlərinə görə
- ☐ yükləmə işlərinə görə
- ☐ cavablar doğru deyildir
- ☒ yüklərin ekspeditorlaşmasına görə

434 Sərnişinlərin daşınması və baqaqların avtomobil nəqliyyatı ilə regionlar arasındakı daşıma tariflərinə məqsədlə tənzimlənir:

- ☐ daşımanın maya dəyərinin uçotu məqsədilə
- ☒ daşımanın maya dəyərinin uçotu və zəruri mənfəətin alınması məqsədilə
- ☐ daşımalarda zəruri mənfəətin alınması məqsədilə
- ☐ cavablar doğru deyildir
- ☐ istehlakçı tələbinin ödənilməsi məqsədilə

435 Dəmiryol nəqliyyatında tarif dərəcələri hansı amillərə görə hesablanılır:

- ☐ vaqona görə
- ☐ vaqon-kilometrə görə
- ☐ tona görə
- ☒ cavablar doğru deyildir
- ☐ ton-kilometrə görə

436 Dəmiryol nəqliyyatında yükdaşıma tarifləri hansı amillərdən asılı deyildir:

- ☐ vaqonun növü
- ☐ göndərmə növündən
- ☐ vaqonun mənsubluğundan
- ☒ daşımalara görə ödənişlərin əvvəlcədən aparılmasından
- ☐ daşımanın məsafəsindən

437 Konteynerli göndərişlərə görə tariflər nə əsasdan hesablanılır?

- ☐ əlavə xərclərin uçotu zəruriliyi ilə
- ☐ konteynerin saxlanması xərclərinin uçotu ilə
- ☐ vaqonlu tarifləri əsas götürməklə
- ☐ yüklərin sinifliliyini nəzərə almaqla
- ☒ konteynerin yükləməsindən tam istifadənin uçotu ilə hesablanılır

438 Dəmiryolu ilə nəql olunan birinci sinif yüklərə aid edilir:

- ☐ cavablar doğru deyildir
- ☐ nəqliyyat üzrə nəqletmə tərkibi 70% təşkil edərsə
- ☒ nəqliyyat üzrə nəqletmə tərkibi 15% təşkil edərsə
- ☐ nəqliyyat üzrə nəqletmə tərkibi 50% təşkil edərsə
- ☐ nəqliyyat üzrə nəqletmə tərkibi 40% təşkil edərsə

439 Beynəlxalq təcrübəyə əsasən FOB və SIF qiymətləri nə ilə fərqlənir?

- ☐ gömrük rüsumu ödənişinin kəmiyyəti qədər
- ☒ sığorta xərclərinin kəmiyyəti qədər
- ☐ ticarət əlavəsinin kəmiyyəti qədər
- ☐ bazar şərtləri ilə
- ☐ ödəniş şərtləri ilə

440 Aşağıdakılardan hansı fraxtı ifadə edir?

- ☐ Avtomobil nəqliyyatında beynəlxalq tariflərdir.
- ☐ Beynəlxalq dəmiryol tariflərinin daha geniş yayılmış formalarıdır;
- ☐ Hava nəqliyyatında beynəlxalq tarifləri;
- ☒ Əsasən qeyri inhisarçı gəmiçilikdə trampovlu gəmi sahibləri tərəfindən daşınma haqqının forması;

441 Nəqliyyat xərclərinin məhsulun alıcısı tərəfindən ödənilməsi hansı beynəlxalq kommersiya termininə aid edilir?

- ☒ franko-təchizatçının anbarı
- ☐ franko-anbar istehlakçı
- ☐ franko-təyinat stansiyası
- ☐ franko-liman terminalı
- ☐ franko-göndərmə stansiyası

442 Dəmiryol tarifləri:

- ☐ vaqon tiplərinə görə differensiallaşdırılır;
- ☐ göndəriş növlərinə görə differensiallaşdırılır;
- ☐ onların iqtisadi təbiətinə görə differensiallaşdırılır;
- ☒ quru yüklərin və liman qruplarına görə qruplaşma differensiallaşdırılır;
- ☐ vaqonların yükləməsindən istifadə dərəcəsinə görə differensiallaşdırılır;

443 Verilənlərdən hansı daimi xərclərə aid edilir:

- ☐ fəhlələrin əsas əmək haqqı
- ☐ inzibati-təsərrüfat xərcləri
- ☐ materialların və konstruksiyaların dəyəri
- ☐ tikinti və maşın mexanizmlərinin istismar xərcləri
- ☒ telefon abunə haqları

444 Qeyd olunanlardan hansı dəmiryolu tarifləri ilə differensiallaşdırılır:

- ☐ vaqon tiplərinə görə
- ☐ göndəriş növlərinə görə
- ☐ onların iqtisadi təbiətinə görə
- ☒ quru yüklərin və liman qruplarına görə qruplaşma
- ☐ vaqonların yükləməsindən istifadə dərəcəsinə görə

445 Beynəlxalq təcrübəyə əsasən Free on board (... named port of shipment) terimini nəyi bildirir?

- ☐ sərbəst gəminin göyärtəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında)
- ☐ fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi)
- ☒ sərbəst gəminin göyärtəsinə (... şərtləndirilmiş yüklənmə limanında)
- ☐ daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə) ...dək
- ☐ dəyəri, sığortalanma və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi)

446 Cost and Freight (...named port of destination) beynəlxalq teriminin şərti verilənlərdən hansında ifadə edilib?

- ☐ franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə)
- ☐ sərbəst gəminin göyärtəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında)
- ☐ nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə)
- ☒ fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi)
- ☐ sərbəst gəminin göyärtəsinə (... şərtləndirilmiş yüklənmə limanında)

447 Hansı qiymətlər ixrac və ya idxal qiymətlərindən gömrük rüsumları həcmində fərqlənirlər?

- ☐ İri firmaların təklif qiymətləri və faktiki sövdələşmənin qiymətləri
- ☐ ticarət təşkilatları tərəfindən təyin edilən daxili topdansatış qiymətləri
- ☐ bircalarında ticarəti həyata keçirilən əmtəələrin qiymətləri
- ☐ birjalarında ticarəti həyata keçirilən əmtəələrin daxili topdansatış qiymətləri
- ☒ beynəlxalq sövdələşmələrdə iştirak edən ölkələrin daxili topdansatış qiymətləri

448 Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyəri:

- ☐ gətirilən malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə müəyyən edilir
- ☐ dəyərin çıxılması üsulu ilə; ehtiyat üsulu ilə müəyyən edilir
- ☐ eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin toplanması üsulu ilə müəyyən edilir
- ☒ Bütün cavablar doğrudur
- ☐ eynicinsli malların sövdələşmə qiyməti ilə; gətirilən malların sövdələşmə qiyməti ilə müəyyən edilir

449 Verilənlərdən hansı mürəkkəb gömrük tariflərinə aid edilir?

- ☐ ixracatçı ölkələr üzrə differensiallaşır
- ☐ bütün ölkələr üçün eyni ölçüdə müəyyən olunur
- ☒ idxalçı ölkələr üzrə differensiallaşır
- ☐ konkret əmtəə növü üzrə differensiallaşır
- ☐ yüksək bazar payına malik ölkələr üçün müəyyən olunur

450 Verilənlərdən hansı sadə gömrük tariflərinə aid edilir?

- ☐ zəif iqtisadi inkişafa malik ölkələr üçün müəyyən olunur
- ☐ bütün ölkələr üçün minimal ölçüdə müəyyən olunur
- ☒ bütün ölkələr üçün eyni ölçüdə müəyyən olunur
- ☐ aşağı rəqabət qabiliyyətliliyə malik əmtələr üçün müəyyən olunur
- ☐ konkret əmtəə növünə görə müəyyən olunur

451 İdxalın lisenziyalaşdırılması, idxal və ixrac norması, antidempinq və kompensasiya rüsumları, məhdudlaşdırılması, minimal idxal qiymətləri sistemi aşağıdakılardan hansına aid edilir?

- ☐ daxili ticarətin tənzimlənməsinin tarif tədbirləri
- ☐ xarici iqtisadi əlaqələrin tənzimlənməsinin inzibati üsulları
- ☐ xarici ticarətin tənzimlənməsinin statik metodları

- ☒ xarici ticarətin tənzimlənməsinin qeyri-tarif tədbirləri
- ☐ xarici ticarətin tənzimlənməsinin tarif tədbirləri

452 əgər ixrac ölkələrin ilkin bazarında avtonəqliyyat vasitələrinin bazar dəyəri haqqında məlumatlar verilməzsə, lakin digər ölkələrin ilkin bazarında oxşar avtonəqliyyat vasitələrinin bazar dəyəri haqqında məlumatlar olarsa avtonəqliyyat vasitələrinin bazar dəyəri hansı metodla müəyyən edilir?

- ☐ Dolayı, Birbaşa
- ☐ Hesablama
- ☐ Birbaşa
- ☒ yalnız dolayı metodla
- ☐ həm birbaşa həm də hesablama metodu ilə

453 Qeyd olunanlardan hansı idxal kvotasına aid deyildir?

- ☐ ayrı-ayrı ölkələr və firmaların inhisarçı sazişləri nəticəsində müəyyən edilir
- ☒ məhsulların qiymətində müəyyən edilmiş faiz kimi öz əksini tapır
- ☐ dünya bazarında hər bir iştirakçının öz məhsulunun satışında xüsusi çəkisini xarakterizə edir
- ☐ ölkədən xarici bazara çıxarılan müəyyən məhsulun miqdarına görə qoyulan məhdudiyyət kimi çıxış edir
- ☐ ölkədən xarici bazara çıxarılan müəyyən məhsulun çeşidinə görə qoyulan məhdudiyyət kimi çıxış edir

454 Aşağıdakılardan hansı gömrük rüsumlarına aid edilmir?

- ☐ məhsulların qiymətində müəyyən edilmiş faiz kimi öz əksini tapır
- ☐ öz ölkəsinin əmtəələrinə nisbətən digər ölkə əmtəələrinin rəqabət qabiliyyətinin qalxmasına və ya enməsinə təsir edir
- ☐ konkret əmtəə vahidinə görə möhkəm vergi norması şəklində müəyyən olunur
- ☐ gömrük tariflərinə gətirilməklər hər bir ölkədə işlənib hazırlanır
- ☒ ölkədən xarici bazara çıxarılan müəyyən məhsulun çeşidinə, miqdarına görə qoyulan məhdudiyyət kimi çıxış edir

455 Qeyd olunanlardan hansı neftin qiymətinin hesablanması formuluna aiddir?

- ☒ Bazarda qeyri-sabit vəziyyət şərtləri daxilində minimal riskin mənfəətin "səmərəli" norması ilə uyğunlaşmasını təmin edir
- ☐ İxracatçı və idxalçılar arasında uzunmüddətli münasibətlərin bərpa olunmasına yardım edir
- ☐ Yuxarıda qeyd olunan 3 amilin hamısını birləşdirməyə imkan verir
- ☐ OPEK-in üzv-ölkələrinə qiymətlərə təzyiq göstərərək ixracı genişləndirməyə imkan verir

456 Hansı qiymətlər Net-bek qiymətlərinin hesablanması bazasıdır?

- ☐ OPEK-in rəsmi satış qiymətləri;
- ☒ "azad" bazarda birdəfəlik sövdələşmə qiymətləri
- ☐ OPEK-ə daxil olmayan ixracatçıların rəsmi sorğu qiymətləri
- ☐ neft birjalarında sövdələşmə qiymətləri
- ☐ neft məhsullarının qiymətləri

457 Hansı növ xərclər ixrac qiymətlərinin tərkibinə aid deyil?

- ☐ nəqliyyat xərcləri
- ☐ sığorta xərcləri
- ☐ vasitəçilərin mükafatlandırılması üçün komissiyon yığımlar
- ☒ satıcının ölkəsində idxal gömrük xərcləri
- ☐ risklərin örtülməsi üçün ehtiyatlar

458 Cost, Insurance and Freight (... named port of destination) beynəlxalq termininin şərti

verilənlərdən hansında əks edilmişdir?

- ☐ sərbəst gəminin göyertəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında)
- ☒ göndərilən məhsulun dəyəri, sığortalanması və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi) qiymətdə əks olunmuşdur.
- ☐ fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi)
- ☐ daşınma haqqı və sığortalanma (... sərbəstləndirilmiş təyinat yerinə) dək ödənilmişdir
- ☐ daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə) dək

459 Hansı tarif (qiymət) növü ilə rüsumlar ödənilməklə körpüyə çatdırılmışdır (... şərtləndirilmiş təyinat məntəqəsinə) şərti ödənilir?

- ☒ DEQ qiymətləri
- ☐ DDU qiymətləri
- ☐ DE qiymətləri
- ☐ EXC qiymətləri
- ☐ DDP qiymətləri

460 İdxal-ixrac əməliyyatlarında hansı tarif (qiymət) növü cəmi ilə (... şərtləndirilmiş təyinat yerinə) çatdırılmışdır şərtini formalaşdırır?

- ☐ FCA qiymətləri
- ☐ FAS qiymətləri
- ☐ FOB qiymətləri
- ☒ DE qiymətləri
- ☐ DDU qiymətləri

461 Verilən nəqliyyat növlərindən hansı ilə məhsulların göndərişinə franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə) şərti aid edilir:

- ☐ dəniz nəqliyyatı
- ☐ çay nəqliyyatı
- ☐ dəmir yolu nəqliyyatı
- ☐ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☒ «E» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü

462 Sual: Verilən beynəlxalq terminlərdən hansı alqı-satqı kontraktlarının franko-zavod və yaxud zavoddan (... şərtləndirilmiş məntəqədə) şərtini ifadə edir?

- ☒ EXW
- ☐ FAS
- ☐ FCA
- ☐ CFR (KAF)
- ☐ FOB

463 Nəqliyyatçının sərbəstliyi və məhsulların göndərişi şərti hansı nəqliyyat növünə aiddir?

- ☐ «F» qrupu su nəqliyyatı
- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «C» qrupu su nəqliyyatı
- ☒ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «E» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü

464 Hansı nəqliyyat növündə məhsulların göndərişi sərbəst gəminin göyertəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə həyata keçirilir?

- ☐ «F» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «E» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «C» qrupu su nəqliyyatı
- ☒ «F» qrupu su nəqliyyatı
- ☐ «C» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növü

465 Verilən nəqliyyat növlərinin hansında məhsulların göndərişi sərbəst gəminin göyərtəsi boyunca (şərtləndirilmiş yüklənmə limanında) şərti ilə həyata keçirilir?

- ☒ «F» qrupu su nəqliyyatı istisna olmaqla digər nəqliyyat növləri
- ☐ hava nəqliyyatı
- ☐ avtomobil nəqliyyatı
- ☐ «F» qrupu Intermodel daşımlar da daxil olmaqla dəmir yolu nəqliyyatı

466 Beynəlxalq təcrübədə sərbəst gəminin göyərtəsi boyunca (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə alqı-satqı kontraktının əsas bazis şərtinin qəbul olunmuş adı:

- ☒ FAS
- ☐ EXW
- ☐ KAF
- ☐ FCA
- ☐ CIF

467 Məhsulların Free on board (... named port of shipment) sərbəst gəminin göyərtəsinə (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə göndərişi aşağıdakı nəqliyyat növlərindən hansına aid edilir:

- ☐ «C» qrupu su nəqliyyatı
- ☐ «E» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☐ «F» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növü
- ☒ «F» qrupu su nəqliyyatı
- ☐ «C» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növü

468 Sual: Məhsulların sərbəst gəminin göyərtəsinə (... şərtləndirilmiş yüklənmə limanında) şərti ilə göndərişi verilən nəqliyyat növlərindən hansına aid deyil?

- ☐ «E» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növünə
- ☐ «D» qrupu dəniz nəqliyyatına
- ☒ «F» qrupu su nəqliyyatından başqa digər nəqliyyat növlərinə
- ☐ «C» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növünə
- ☐ «F» qrupu Intermodel daşımlar da daxil olmaqla istənilən nəqliyyat növünə

469 Verilənlərdən hansı alqı-satqı kontraktının sərbəst gəminin göyərtəsinə (... şərtləndirilmiş yüklənmə limanında) şərtinə aiddir:

- ☐ FOB
- ☐ EXW
- ☐ FCA
- ☒ FAS
- ☐ KAF

470 Aşağıdakılardan hansı doğrudur

- ☒ hansı hərəkət əməliyyatları dərəcələri yüklərin növünə görə differensiallaşdırılır
- ☐ hansı hərəkət əməliyyatları dərəcələri maya dəyərinə görə differensiallaşdırılır

- ☐ hansı hərəkət əməliyyatları dərəcələri istismar xərclərinin qeyri-bərabərliyinə görə differensiallaşdırılır
- ☐ hansı hərəkət əməliyyatları dərəcələri hərəkətin sürətliliyinə görə differensiallaşdırılır
- ☐ hansı hərəkət əməliyyatları dərəcələri əmək haqqına görə differensiallaşdırılır

471 Məhsulların sığortalanma və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi) şərti ilə idxal-ixracı verilən nəqliyyat növlərindən hansı ilə aparılır?

- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü ilə
- ☐ «E» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü ilə
- ☐ hava nəqliyyatı ilə
- ☐ avtomobil nəqliyyatı ilə
- ☒ «C» qrupu, su nəqliyyatı ilə

472 Məhsulların fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi) şərti ilə göndərişi verilən nəqliyyat növlərindən hansına aid deyil?:

- ☒ «C» qrupu su nəqliyyatından başqa digərlərinə
- ☐ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla hava nəqliyyatına
- ☐ çay nəqliyyatına
- ☐ «F» qrupu su nəqliyyatına
- ☐ dəniz nəqliyyatına

473 Əmtəələrin daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə)...dək şərti ilə idxal-ixracı əməliyyatında hansı nəqliyyat tariflərindən istifadə edilir?

- ☒ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü ilə
- ☐ ancaq avtomobil nəqliyyatı
- ☐ ancaq dəmiryolu nəqliyyatı
- ☐ ancaq boru-kəməri ilə nəql etməsi
- ☐ ancaq hava nəqliyyatı tarifləri

474 Verilənlərdən hansı Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyərinin müəyyən edilməsində əsas usulu hesab edilir?

- ☐ dəyərin çıxılması üsulu ilə;
- ☐ eynicinsli malların sövdələşmə qiyməti ilə;
- ☐ dəyərin toplanması üsulu ilə;
- ☒ gətirilən malların sövdələşmə qiyməti ilə
- ☐ ehtiyat üsulu ilə.

475 İxracatçı firmanın idxalçıya əmtəəni ya gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə, ya da gəmiyə yükləmə xərclərini daxil etməklə satdığı qiymətlər hansılardır?

- ☐ CİF və ya SİF ixrac qiymətləri
- ☐ EXW və ya DDU ixrac qiymətləri
- ☐ SİF və ya FOB ixrac qiymətləri
- ☒ FAC və ya FOB ixrac qiymətləri
- ☐ FAC və ya SİF ixrac qiymətləri

476 Respublikamıza gətirilən malların gömrük dəyəri müəyyən edilir:?

- ☐ eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin toplanması üsulu ilə;
- ☐ dəyərin çıxılması üsulu ilə; ehtiyat üsulu ilə.
- ☐ gətirilən malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə;
- ☐ eynicinsli malların sövdələşmə qiyməti ilə; gətirilən malların sövdələşmə qiyməti ilə

☒ Bütün cavablar doğrudur

477 Məhsulların fraxt və dəyəri (... şərtləndirilmiş təyinat limanına kimi) şərti ilə göndərişi verilən nəqliyyat növlərindən hansına aiddir:

- ☐ «F» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növünə
- ☒ «C» qrupu su nəqliyyatı
- ☐ «E» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növünə
- ☐ «F» qrupu su nəqliyyatına
- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növünə

478 Verilən nəqliyyat tariflərindən hansı dəyəri, sığortalanma və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi) şərti ilə məhsulların göndərişi zamanı yaranmır?

- ☐ çay nəqliyyatı tarifləri
- ☐ dəniz və çay nəqliyyatı tarifləri
- ☒ avtomobil nəqliyyatı tarifləri
- ☐ «C» qrupu üzrə su nəqliyyatı tarifləri
- ☐ dəniz nəqliyyatı tarifləri

479 Məhsulların idxal-ixracı zamanı verilən nəqliyyat tariflərdən hansı daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə)...dək şərti ilə formalaşır?

- ☒ bütün nəqliyyat növləri tarifləri
- ☐ ancaq dəniz nəqliyyatı tarifləri
- ☐ ancaq çay nəqliyyatı tarifləri
- ☐ ancaq hava nəqliyyatı tarifləri
- ☐ ancaq dəmiryolu nəqliyyatı tarifləri

480 Aşağıdakılardan hansı neft və neft məhsullarının tariflərinin tərkibinə aiddir:

- ☐ mədən vergisi
- ☐ əmlak vergisi
- ☐ torpaq vergisi
- ☒ aksiz və əlavə dəyər vergisi
- ☐ mənfəət vergisi

481 Azərbaycan Respublikasında Avtomobil benzini (A-80) pərakəndə satış qiymətidir:

- ☐ 0,65 manat
- ☒ 0,55 manat
- ☐ 0,50 manat
- ☐ cavablar doğru deyildir
- ☐ 0,60 manat

482 Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası haqqında əsasnamə ni hansı tarixdə təsdiq etmişdir:

- ☐ 2009-cu il 12 aprel tarixdə
- ☒ 2005-ci il 26 dekabr tarixdə
- ☐ 2001-ci il 05 may tarixdə
- ☐ 2010-cu il 10 aprel tarixdə
- ☐ 2008-ci il 16 yanvar tarixdə

483 Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası haqqında

əsasnamə ni hansı tarixli, hansı saylı Fərmanı ilə təsdiq etmişdir:

- ☐ 2007-ci il 13 iyun tarixli 132№-li Fərmanı ilə
- ☒ 2004-ci il 12 dekabr tarixli 310№-li Fərmanı ilə
- ☐ 2000-ci il 16 sentyabr tarixli 250№-li Fərmanı ilə
- ☐ 2009-cu il 21 may tarixli 195№-li Fərmanı ilə
- ☐ 2005-ci il 26 dekabr tarixli 341№-li Fərmanı ilə

484 Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası Azərbaycan Respublikasının ərazisində elektrik enerjisinin tranzit ötürülmə tariflərini hansı tarixdə tənzimləmişdir:

- ☐ 2009-cu il 23 mart tarixli 02 nömrəli qərarı ilə
- ☐ 2008-ci il 10 oktyabr tarixli 13 nömrəli qərarı ilə
- ☐ 2007-ci il 02 yanvar tarixli 12 nömrəli qərarı ilə
- ☒ 2007-ci il 06 yanvar tarixli 03 nömrəli qərarı ilə
- ☐ 2008-ci il 12 mart tarixli 17 nömrəli qərarı ilə

485 Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısına aid edilmir:

- ☒ xam neft və neftdən emal olunan əsas məhsullar
- ☐ neft məhsullarının magistral boru kəmərləri ilə nəqli xidmətləri
- ☐ neftin magistral boru kəmərləri ilə nəqli xidmətləri
- ☐ təbii qazın saxlanması və paylanması xidmətləri
- ☐ təbii qazın boru kəmərləri ilə nəqli xidmətləri

486 Azərbaycan Respublikası Nazirlər Kabineti təbii qazın və maye qazın tariflərini hansı tarixli və nömrəli qərarı ilə təsdiq etmişdir?

- ☐ 2007-ci il 19 avqust tarixli 216 nömrəli Qərarı ilə
- ☐ 2004-cü ilə 28 may tarixli 112 nömrəli Qərarı ilə
- ☐ 2003-cü il 09 may tarixli 124 nömrəli Qərarı ilə
- ☐ 2008-ci il 02 aprel tarixli 311 nömrəli Qərarı ilə
- ☒ 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə

487 Azərbaycan Respublikasında Avtomobil benzini (AI-95) pərakəndə satış qiyməti:

- ☐ 0,30 manatdır
- ☒ 0,60 manatdır
- ☐ 0,55 manatdır
- ☐ cavablar doğru deyildir
- ☐ 0,70 manatdır

488 Azərbaycan Respublikasında Avtomobil benzini (AI-92) pərakəndə satış qiymətidir:

- ☐ 0,60 manat
- ☐ 0,45 manat
- ☐ 0,30 manat
- ☐ 1,10 manat
- ☒ 0,55 manat

489 Azərbaycan Respublikasında dizel yanacağının pərakəndə satış qiymətidir:

- ☐ 0,60 manat
- ☐ 0,50 manat
- ☒ 0,45 manat

- ☐ 0,80 manat
- ☐ 0,55 manat

490 Azərbaycan Respublikasında məişət soba yanacağıının pərakəndə satış qiymətidir:

- ☒ 0,45 manat
- ☐ 0,50 manat
- ☐ 0,30 manat
- ☐ 0,80 manat
- ☐ 0,55 manat

491 Azərbaycan Respublikasında aşağıdakı neft məhsuluna pərakəndə satış qiyməti 0,60 manatdır:

- ☐ dizel yanacağı
- ☐ avtomobil benzini A-80
- ☐ avtomobil benzini AI-92
- ☐ ağ neft (KO-20)
- ☒ avtomobil benzini AI-95

492 Azərbaycan Respublikasında aşağıdakı neft məhsuluna pərakəndə satış qiyməti 0,55 manatdır:

- ☐ məişət soba yanacağı
- ☒ avtomobil benzini AI-92,80
- ☐ avtomobil benzini AI-95
- ☐ ağ neft (KO-20)
- ☐ dizel yanacağı

493 Bu tariflər neft məhsullarına pərakəndə satış tariflər deyildir:

- ☒ cavablar doğru deyildir
- ☐ ümumi koks tarifləri
- ☐ qaz benzini üzrə tariflər
- ☐ ağ neftin pərakəndə satış tarifləri
- ☐ transformator yağı tarifləri

494 Neft və neft məhsullarının tariflərinin tərkib elementidir:

- ☐ əmlak vergisi
- ☒ aksiz və əlavə dəyər vergisi
- ☐ mənfəət vergisi
- ☐ torpaq vergisi
- ☐ mədən vergisi

495 Verilənlərdən hansı hava nəqliyyatı tariflərinə aid deyil?

- ☐ hava nəqliyyatında yüklərin daşınma tarifləri
- ☐ hava nəqliyyatı ilə poçtların daşınma tarifləri
- ☐ hava limanları rayonlarında hava gəmilərinə xidmətə görə aeronaviqasiya xidməti tarifləri
- ☐ hava gəmilərinə xidmət tarifləri
- ☒ hava limanlarında səmnişinlərə xidmət tarifləri

496 Aşağıda qeyd olunanlardan hansı hava nəqliyyatının yükdaşıma göstəricilərinə aid deyil?

- ☐ daşımaların uzaqlığının qeyri-məhdudluğu
- ☐ daşımaların maya dəyərinin yüksək olması
- ☐ buraxılış qabiliyyətinin aşağı olması

- ☒ daşımaların müntəzəmliyinə nəzarət olunması
- ☐ daşımaların çox yüksək sürətliliyi

497 Abunə xidməti; iş yerinə xidmət; kompleks xidmətlərin təqdim olunması; mərasim xidmətləri; kirayəyə vermə; uşaqların yeni il təbriki.

- ☐ qarşılıqlı inam prinsipi üzrə xidmət forması
- ☐ sifarişin təcili yerinə yetirilməsi
- ☒ xüsusi şəraiti yaradılması vasitəsilə xidmət
- ☐ sifarişçiyə evdə xidmət
- ☐ hissə-hissə özünə xidmət etmə

498 Pullu tibbi xidmət tariflərinin səviyyəsi asılıdır:

- ☐ göstərilən xidmətlərin komfortluluq şərtləri səviyyəsindən
- ☐ həkimlərin peşəkarlığından
- ☐ göstərilən xidmətin keyfiyyətindən
- ☒ bütün variantlar düzdür
- ☐ avadanlıqların parametr keyfiyyətindən

499 Sosial mədəni təyinatlı xidmət növlərinə xarakterikdir:

- ☐ baza informasiyaları
- ☐ son informasiyalar
- ☐ ilkin informasiyalar
- ☐ cavablar doğru deyildir
- ☒ informasiyaların simmetrikliyi

500 Turistik-ekskursiya xidmətləri zamanı tariflər formalaşır:

- ☐ gəzinti xərcləri əsasında
- ☒ turun qiymətləri əsasında
- ☐ bir turistin ekskursiya qiyməti əsasında
- ☐ cavablar doğrudur
- ☐ bir turistin xərcləri əsasında

501 Stasionar şəraitdə müalicə qiymətləri aid edilir:

- ☒ səhiyyədə qarşılıqlı tamamlayan xidmətlərə
- ☐ səhiyyədə pullu xidmət növünə
- ☐ səhiyyədə pulsuz xidmət növünə
- ☐ cavablar doğru deyildir
- ☐ səhiyyədə kommersiya fəaliyyətinə

502 Səhiyyə xidmətlərində istifadə edilir:

- ☐ regional tariflərdən
- ☐ mövsümi tariflərdən
- ☒ tənzimlənən tariflərdən
- ☐ cavablar doğru deyil
- ☐ pilləli tariflərdən

503 Hava nəqliyyatı ilə sərnəşinlərin daşınması tarifləri hansı əsaslarla müəyyən olunur?

- ☐ uçuş zamanı xidmətə görə müəyyən olunur
- ☐ aerobusun modelinə görə müəyyən olunur

- ☐ uçuş məsafəsinə görə müəyyən olunur
- ☒ cavablar doğrudur
- ☐ yerləşməyə görə müəyyən olunur

504 Dəmir yolu nəqliyyatında yükdaşıma göstəricilərini xarakterizə etmir:

- ☐ daşımaların sürətinin yüksək olması
- ☒ daşımaların uzaqlığının qeyri məhdudluğu
- ☐ buraxılış qabiliyyətinin yüksək olması
- ☐ daşımaların müntəzəmliyinin stabilliyi
- ☐ daşımaların maya dəyərinin aşağı olması

505 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərti olan dəyəri, sığortalanma və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi) şərti ilə məhsulların göndərişi zamanı hansı nəqliyyat tarifləri əmələ gəlmir:

- ☐ dəniz və çay nəqliyyatı tarifləri
- ☐ dəniz nəqliyyatı tarifləri
- ☐ «C» qrupu üzrə su nəqliyyatı tarifləri
- ☒ avtomobil nəqliyyatı tarifləri
- ☐ çay nəqliyyatı tarifləri

506 Dəmiryol nəqliyyatında yükdaşımalarda normativ mənfəət normasının hesablanması prinsipi:

- ☒ normativ mənfəət bir hərəkət edən tərkib üzrə vaqon sutkaya görə vahid mənfəəti təmin etmə prinsipi əsasında hesablanılır
- ☐ normativ mənfəət tam maya dəyərinə əsaslanmaqla hesablanılır
- ☐ normativ mənfəət bir hərəkət edən tərkib üzrə vaqon saata görə vahid mənfəəti təmin prinsipi əsasında hesablanılır
- ☐ müxtəlif məsafələrə fərqli mənfəəti təmin etmə prinsipi əsasında hesablanılır
- ☐ düzgün cavab yoxdur

507 Avtomobil nəqliyyatının səmərəliliyi amilləri:

- ☐ azaldılmış enerji xərcləri
- ☐ yol şəbəkəsinin xüsusi vəziyyəti
- ☐ daşınan yüklərin növünün nəzərə alınmaması
- ☒ cavablar doğru deyil
- ☐ yüksək yükləmə qabiliyyəti

508 Avtomobil nəqliyyatında maya dəyərinə təsir göstərmir:

- ☐ hərəkət tərkibinin tipii
- ☐ yüklərin növləri
- ☐ yol-iqlim şəraiti
- ☒ cavablar doğru deyil
- ☐ yük hərəkətlərinin xarakteri

509 Avtomobil nəqliyyatında yük tarifləri növlərinə aid deyildir:

- ☐ beynəlxalq yollarla yüklərin daşınması tarifləri
- ☐ vaxtamuzd tariflər
- ☒ işəmuzd tariflər
- ☐ cavablar doğru deyildir
- ☐ şəhərlərarası yüklərin daşınması tarifləri

510 Vaxtamuzd tariflər hansı halda tətbiq olunmur:

- ☐ daşınma yolunu müəyyən etmək çətin olarsa
- ☒ cavablar doğru deyildir
- ☐ avtomobilin yük götürməsindən asılı olaraq hər gediş kilometrə görə
- ☐ hər saat işə görə
- ☐ daşınan yüklərin miqdarını müəyyən etmək çətinlik törədən zaman

511 Kilometrə görə tariflər differensiallaşdırılır:

- ☐ ölkələrin inkişaf səviyyəsinə görə
- ☒ avtomobilin yük götürməsindən asılı olaraq
- ☐ yolun keyfiyyətindən asılı olaraq
- ☐ cavablar doğru deyildir
- ☐ əmək haqqının səviyyəsinə görə

512 Sərnişinlərin daşınması və baqajların avtomobil nəqliyyatı ilə regionlararası daşıma tariflərinə məqsədlə tənzimlənir:

- ☐ istehlakçı tələbinin ödənilməsi məqsədilə
- ☐ daşımalarda zəruri mənfəətin alınması məqsədilə
- ☐ daşımaların maya dəyərinin uçotu məqsədilə
- ☐ cavablar doğru deyildir
- ☒ daşımaların maya dəyərinin uçotu və zəruri mənfəətin alınması məqsədilə

513 Inkoterms-2000 alqı-satqı kontraktının əsas bazis şərti olan dəyəri, sığortalanma və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi) adı:

- ☐ KAF
- ☐ FCA
- ☐ EXW
- ☒ CIF
- ☐ FOB

514 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərti olan dəyəri, sığortalanma və fraxt (... şərtləndirilmiş təyinat limanına kimi) şərti ilə məhsulların göndərişi zamanı hansı nəqliyyat tarifləri əmələ gəlmir:

- ☐ dəniz və çay nəqliyyatı tarifləri
- ☐ dəniz nəqliyyatı tarifləri
- ☐ «C» qrupu üzrə su nəqliyyatı tarifləri
- ☒ avtomobil nəqliyyatı tarifləri
- ☐ çay nəqliyyatı tarifləri

515 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərti olan daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə)...dək şərti ilə əmtəələrin idxal-ixracı zamanı hansı nəqliyyat tarifləri vasitələri ilə aparılır?

- ☐ ancaq dəmiryolu nəqliyyatı ilə
- ☒ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü ilə
- ☐ ancaq hava nəqliyyatı tarifləri
- ☐ ancaq boru-kəməri ilə nəql etməsi
- ☐ ancaq avtomobil nəqliyyatı ilə

516 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərti olan daşınma haqqı ödənilmişdir (...)

şərtləndirilmiş təyinat yerinə)...dək şərti ilə məhsulların idxal-ixracı zamanı hansı nəqliyyat tarifləri formalaşır?

- ☐ ancaq dəmiryolu nəqliyyatı tarifləri
- ☐ ancaq dəniz nəqliyyatı tarifləri
- ☒ bütün nəqliyyat növləri tarifləri
- ☐ ancaq hava nəqliyyatı tarifləri
- ☐ ancaq çay nəqliyyatı tarifləri

517 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərtlərindən olan daşınma haqqı və sığortalama... (... sərbəstləşdirilmiş təyinat yerinə)...dək ödənilmişdir beynəlxalq kommersiya termini ilə məhsulların idxal-ixracı zamanı hansı nəqliyyat tarifləri formalaşır?

- ☐ ancaq hava nəqliyyatı tarifləri
- ☐ ancaq dəmiryolu nəqliyyatı tarifləri
- ☐ ancaq su nəqliyyatı tarifləri
- ☐ ancaq boru-kəməri nəql etmə tariflər
- ☒ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növləri tarifləri

518 Inkoterms-2000 alqı-satqı kontraktlarının əsas bazis şərtlərindən olan sərhəddə kimi ... (... şərtləndirilmiş məntəqəyə qədər) çatdırılmışdır beynəlxalq kommersiya termini ilə məhsulların idxal-ixracı zamanı hansı nəqliyyat tarifləri formalaşır?

- ☐ ancaq dəmiryol nəqliyyatı tarifləri
- ☐ «C» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü tarifləri
- ☒ «D» qrupu Intermodel daşımalar da daxil olmaqla istənilən nəqliyyat növü tarifləri
- ☐ ancaq hava nəqliyyatı tarifləri
- ☐ ancaq avtomobil nəqliyyatı tarifləri

519 Inkoterms-2000 Beynəlxalq Kommersiya termini olan daşınma haqqı ödənilmişdir (... şərtləndirilmiş təyinat yerinə)...dək şərtinin adı hansıdır?

- ☐ CIP
- ☐ DAF
- ☐ FAS
- ☒ CPT
- ☐ FOB

520 Verilən nəqliyyat növlərindən hansında daşımaların maya dəyəri digərləri ilə müqayisədə yüksəkdir?

- ☒ avtomobil nəqliyyatında
- ☐ dəmir yol nəqliyyatında
- ☐ çay nəqliyyatında
- ☐ dəniz nəqliyyatında

521 Konteynerlə daşımalarda:

- ☐ tariflər gəminin modelinə görə müəyyən olunur
- ☐ tariflər daşınan yükə görə müəyyən olunur
- ☐ tariflər göndərmənin maliyyə imkanlarına görə müəyyən olunur
- ☒ tariflər konteyner hesabına görə müəyyən olunur

522 Avtomobil nəqliyyatı üzrə yük tariflərinin differensiasiyası aşağıdakı növlərdən biri üzrə aparılır:

- ☐ vaxtamuzd
- ☐ yüklərin xırda göndərişlərlə daşınması üzrə
- ☐ işəmuzd
- ☒ fraxt üzrə
- ☐ müstəsna tariflər üzrə

523 Ambulator-poliklinika xidməti halında məcburi tibbi sığorta sistemində tariflərin müəyyən edilməsi zamanı aşağıdakı düstur tətbiq olunur (Z-tibbi heyətin əmək haqqı; M-tibbi ləvazimatların dəyəri; N-yumşaq inventar xərcləri; R-inzibati-idaətmə heyətinin əmək haqqı xərcləri; P- dəftərxana, təsərrüfat məsrəfləri; B – köməkçi müalicə-diaqnostika xidməti məsrəfləri):

- ☐ $T = Z+R+P$
- ☐ $T=M+N+R+P$
- ☒ $T=Z+M+N+R+P+B$
- ☐ $T= Z+M+P$
- ☐ $T=Z+M+N+R=P$

524 Tariflər nəqliyyat xidmətlərindən hansını tənzimləmir:

- ☐ yerli nəqliyyat müəssisələri tərəfindən göstərilən xidmətlər
- ☐ sərnəşinlərin, baqajın, yük baqajının və dəmiryol nəqliyyatlarında poçt daşınmaları
- ☐ yüklərin daşınması, dəmiryol nəqliyyatında yükləmə-boşaltma işləri
- ☒ bütün cavablar düzgün deyil
- ☐ limanlarda yükləmə-boşaltma işləri

525 Aşağıdakılardan hansı doğru deyil:

- ☐ poçt xidmətinin keyfiyyəti müxbir daşınması sürətindən və onların öz vaxtında çatdırılmasından asılıdır
- ☐ mənzilə görə tariflər olnun rahatlığını nəzərə alır
- ☐ bütün xidmət növlərinə görə tariflər xidmətin keyfiyyətindən asılı olaraq differensiallaşır
- ☒ başlanğıc-yekun əməliyyat xərcləri daşınma məsafəsindən asılıdır
- ☐ nəqliyyat xidmətinin keyfiyyəti gedişin rahatlığı və sürətliliyi ilə müəyyən edilir

526 Kontrakt qiymətlər haqqında deyilən fikirlərdən hansı doğrudur?

- ☐ bu qiymətlər ticarət müqavilələri əsasında müəyyən edilir
- ☐ bu qiymətlər tərəflərin razılığına görə müəyyən edilir
- ☒ bütün cavablar doğrudur
- ☐ bu qiymətlər müxtəlif ölkələrin hökumətlərarası razılaşmalar əsasında müəyyən edilir

527 Qiymət (tarif) haqqında qeyd olunan fikirlərdən hansı yanlışdır

- ☐ tarif əmtəə və xidmətlərin qiymətlərinin istənilən siyahısıdır
- ☐ qiymət alıcının satıcıya ödəməli olduğu pulun miqdarıdır
- ☐ qiymət əmtəənin dəyərinin pulla ifadəsidir.
- ☒ qiymət (tarif) əmtəənin (xidmətin) istehsalı və tədavülü xərclərinin məcmusudur
- ☐ tarif pullu xidmətlərin qiymətidir

528 Aşağıdakılardan hansı inzibati təsərrüfat xərcləridir:

- ☐ təşkilatın sığortalanması
- ☐ obyektlərin verilməsinə maliyyə xərcləri
- ☐ fəhlələrə verilən əlavə əmək haqqı
- ☒ cavablar doğrudur
- ☐ reklamlara çəkilən xərclər

529 Tarifləri tənzimləyən orqan hansıdır?

- ☒ Tarif Şurası
- ☐ Gömrük Komitəsi
- ☐ Vergilər Nazirliyi
- ☐ İctimai Təşkilatlar
- ☐ Dövlət Sosial Müdafiə Fondu

530 Tariflər aşağıda verilənlərdən tənzimləmir?

- ☐ yerli nəqliyyat müəssisələri tərəfindən göstərilən xidmətlər
- ☐ sərnəşinlərin, baqajın, yük baqajının və dəmiryol nəqliyyatlarında poçt daşınmaları
- ☐ yüklərin daşınması, dəmiryol nəqliyyatında yükləmə-boşaltma işləri
- ☒ bütün cavablar düzgün deyil
- ☐ limanlarda yükləmə-boşaltma işləri

531 Verilənlərdən hansı xarici ticarətin idarəetmə və tənzimlənməsinin iqtisadi alətləridir?

- ☐ Bərabərləşmiş sərhəd vergi tutulması;
- ☐ İdxal və ixracın qadağan olunması və məhdudlaşdırılması;
- ☒ Gömrük rüsumları və yığımları;
- ☐ Daxili istehsalçılara subsidiyaların verilməsi
- ☐ İdxal və ixracın liseziyalaşdırılması;

532 Xidmət sferasında son hədd xərcləri aşağıdakı nisbət kimi müəyyən edilə bilər:

- ☐ $MC=dVC/Q$
- ☒ $MC=dTC/dQ$
- ☐ $MC=dMU/dP$
- ☐ $MC=dTR/dQ$
- ☐ $MC=dFC/Q$

533 İnhisar şəraitində xidmət göstərən müəssisələr üçün aşağıdakı şərtlər doğrudur:

☐ $R > P$

☒ $MR \neq P$

☐ $MR = P$

☐ $C < P$

☐ $MR = P = MC$

534 Xidmət sferasında tarif ayrışdırılışının məqsədi nədir?

- ☐ istehsalçı mənfəətinin maksimumlaşdırılması
- ☐ istehlakçının rifah səviyyəsinin aşağı salınması
- ☐ mənfəət həcmi maksimumlaşdırılması
- ☒ hər bir istehlakçı üçün maksimal tarif müəyyən edilməsi
- ☐ istehlakçı miqdarının azaldılması

535 Qiymətlərin (və tariflərin) əmələ gəlməsində əsas olan obyektiv marjinalizm (və ya neoklassik sintez) nəzəriyyəsinin prinsipi deyildir:

- ☐ qiymətlərin bazar tarazlığı əsasında müəyyən olunması

- ☐ son hədd kateqoriyaları prizmasından tələb və təklifin, bazar dəyişmələrinin təhlili
- ☐ tələb və təklif eyni əhəmiyyətə malik qiymət (tarif) əmələ gətirən amildir
- ☒ tariflərin beynəlxalq tarif dərəcələri əsasında müəyyən olunması
- ☐ bazarda tarazlığın əldə olunması

536 Aşağıdakılardan hansı tikinti maşın və mexanizmlərin istismarı xərcləridir?

- ☒ amortizasiya ayırmaları
- ☐ əsaslı təmir xərcləri
- ☐ maşınların və avadanlıqların daşınması xərcləri
- ☐ cari təmir xərcləri
- ☐ tikinti maşınlarının idarə olunması ilə əlaqədar əmək haqqı xərcləri

537 Qiymətlərin (və tariflərin) formalaşmasının xərc modelinin mahiyyətini izah etmir:

- ☐ tarif xidmətin göstərilməsinə ictimai və zəruri əmək xərclərini əks etdirməlidir
- ☐ tarifiin səviyyəsi xidmətin göstərilməsinə tələb olunan əməyin miqdarı ilə müəyyən olunur
- ☐ qiymət (tarif) xidmətin göstərilməsinə xərcləri əks etdirməlidir
- ☒ tariflər xidmətin göstərilməsi üzrə bazar tarazlıq səviyyəsində müəyyən olunur
- ☐ tariflər xidmətin göstərilməsinə tələb olunan iş vaxtı ilə ölçülür

538 Qiymət (tarif) dinamikasının proqnozu bağlıdır:

- ☐ bazara çıxarılan məhsulun dinamikasının proqnozu ilə
- ☐ ümumi qiymət indekslərinin təhlili ilə
- ☐ tələb və təklifin nisbəti ilə
- ☐ dünya üzrə inflyasiya proseslərinin təhlili ilə
- ☒ bazar konyukturunun proqnozu ilə

539 Qiymət (tarif) proqnozunun vəzifəsini aşağıdakı kimi ifadə etmək olar:

- ☐ proqnozlaşdırılan dövr üçün, verilmiş hərbi-siyasi və dövlət tənzimlənməsi xarakterli müxtəlif amillərin təsirini əks etdirən bir sıra digər göstəricilərin nəzərdə tutulan dəyişiklikliyi əsasında qiymətlərin hərəkətinin qiymətləndirilməsi
- ☐ proqnozlaşdırılan dövr üçün, verilmiş bazara tələb və təklif xarakterli müxtəlif amillərin təsirini əks etdirən bir sıra digər göstəricilərin nəzərdə tutulan dəyişiklikliyi əsasında qiymətlərin hərəkətinin qiymətləndirilməsi
- ☒ proqnozlaşdırılan dövr üçün, verilmiş bazara tsiklik və qeyri-tsiklik xarakterli müxtəlif amillərin təsirini əks etdirən bir sıra digər göstəricilərin nəzərdə tutulan dəyişiklikliyi əsasında qiymətlərin hərəkətinin qiymətləndirilməsi
- ☐ proqnozlaşdırılan dövr üçün, verilmiş əmtəənin rəqabət qabiliyyətli təsirini əks etdirən bir sıra digər göstəricilərin nəzərdə tutulan dəyişiklikliyi əsasında qiymətlərin hərəkətinin qiymətləndirilməsi
- ☐ proqnozlaşdırılan dövr üçün, verilmiş bazara dəyər və konyuktura xarakterli müxtəlif amillərin təsirini əks etdirən bir sıra digər göstəricilərin nəzərdə tutulan dəyişiklikliyi əsasında qiymətlərin hərəkətinin qiymətləndirilməsi

540 Qiymətlərin (tariflərin)proqnozunun hazırlanmasını mürəkkəbləşdirən və çətinləşdirən xüsusiyyətlərə aiddir:

- ☐ dünya bazarının konyukturu haqqında məlumatlar həmişə kifayət qədər tam və dəqiq olmur
- ☐ Əmtəənin istehsalı-reallaşması haqqında məlumatlar həmişə kifayət qədər tam və dəqiq olmur
- ☐ Əmtəənin istehsalı haqqında kəmiyyət və dəyər məlumatları həmişə kifayət qədər tam və dəqiq olmur
- ☐ Əmtəənin reallaşması haqqında kəmiyyət və dəyər məlumatları həmişə kifayət qədər tam və dolğun olur
- ☒ Əmtəənin reallaşması haqqında kəmiyyət və dəyər məlumatları həmişə kifayət qədər tam və dəqiq olmur

541 Qiymətlərin (tariflərin)proqnozunun hazırlanmasını mürəkkəbləşdirən və çətinləşdirən xüsusiyyətlərə aiddir:

- ☐ ayrı-ayrı məhsulların istehsalın üzrə istifadə olunan məlumatlar çox vaxt ümumi qiyməti formalaşdırma bilmir
- ☒ Proqnozun tərtib edilməsi zamanı istifadə olunan müxtəlif iqtisadi amillər həmişə lazımı dərəcədə böyük bir dəqiqliklə təsvir edilmir və gecikdirilməklə nəşr olunur
- ☐ proqnozların hazırlanmasında yalnız birinci dərəcəli amillərin qiymətə təsiri nəzərə alınır
- ☐ ayrı-ayrı sahələr üzrə məlumatlar çox vaxt firmalar tərəfindən kommersiya sirri kimi saxlanılır
- ☐ proqnozların hazırlanmasında bütün amillərin qiymətə təsiri nəzərə alınmır

542 Xidmət sferasında buraxılmış imkanların xərcləri:

- ☐ sabit və dəyişən xərclərin cəmi
- ☐ xidmət həcmindən asılı olmayan xərclər
- ☒ resurslardan istifadənin bütün mümkün üsulların daha səmərəlisindən pul gəlirləri
- ☐ son hədd kimi müəyyən edilən xərclər
- ☐ istehsalın mənimlənməsindən başlayaraq bütün xərclərin cəmi

543 Verilənlərdən hansı xidmətlərə görə kompensasiya edilir:

- ☐ istifadə olunmuş kapitalla görə faizlər
- ☐ istismar xərcləri
- ☐ fiskal vergilər
- ☐ avadanlıqların amortizasiyası
- ☒ bütün variantlar doğrudur

544 Verilən tariflərdən hansı dövlət tərəfindən tənzimlənir?

- ☐ sənişin nəqliyyatı
- ☐ kommunal xidmətlər
- ☐ rabitə
- ☒ məişət xidməti tarifləri

545 Tarif qurşağı nədir?

- ☒ orta daşıma uzunluğu
- ☐ yüklərin daşınması tarifi
- ☐ yükləmə boşaltma işləri
- ☐ daşınma məsafəsi

546 Qiymət tarif strategiyasının iqtisadi məzmununun riyazi ifadəsi hansıdır?

- ☐ qiymət və ya tarif strategiyası = məqsədlər+ilkin qiymətlərin dinamikası
- ☐ qiymət və ya tarifstrategiyası = məqsədlər+ilkin qiymətlərin müəyyən edilməsi metodları
- ☐ qiymət strategiyası = məqsədlər+qiymət taktikası+ qiymətlərin bazar sığortalıması
- ☒ qiymət strategiyası = məqsədlər+ilkin qiymətlərin müəyyən edilməsi metodları + ilkin qiymətlərin dinamikası
- ☐ qiymət və ya tarif strategiyası = məqsədlər+qiymət taktikası

547 Tarif taktikası hansı qərarları əks etdirir?

- ☐ tariflərin formalaşma bazasının seçilməsi
- ☐ optimal tarif səviyyəsinin seçilməsi
- ☐ tarifi xidmətin təyinatına istiqamətləndirilməsi
- ☒ tarifi psixoloji həddinin seçilməsi
- ☐ tariflərin təhlili və proqnozlaşdırılması

548 İstehlakçının nominal gəlirlərinin sabit qalması şəraitində istehlakçı tələbinin digər xidmətlərə keçməsi baş verir. Qiymətin və yatələbin həcminə belə təsiri necə adlanır?

- ☒ əvəzetmə effekti
- ☐ mənfəət effekti
- ☐ miqyas effekti
- ☐ faydalılıq effekti
- ☐ gəlir effekti

549 Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Tarif Şurası haqqında əsasnamə sinin təsdiq edilməsi haqqında fərmanın tarixi və nömrəsi:

- ☐ 6 mart 1999-cu il, 15 sayılı fərman
- ☐ 4 fevral 1995-ci il, 17 sayılı fərman
- ☐ 2 yanvar 1992-ci il, 542 sayılı fərman
- ☐ 3 yanvar 2000-ci il, 12 sayılı fərman
- ☒ 26 oktyabr 2005-ci il, 341 sayılı fərman

550 Tariflərin formalaşmasının məqsədlərinə aid deyildir?

- ☐ sosial məsələlərin həlli üzrə sosial siyasətin aparılması
- ☐ ekoloji siyasətin həyata keçirilməsi məsələləri
- ☐ xarici iqtisadi siyasət məsələlərinin həlli
- ☐ xidmətlərə sərf olunan xərclərin ödənilməsi və xidmət göstərən mənfəət normasının təmin olunması
- ☒ dövlətin investisiya firmalarının stimullaşdırma xərclərinin artırılması

551 Qiymətmələgəlmənin (tariflərin formalaşmasının) marjinalizm (son hədd) nəzəriyyəsi mahiyyətini izah edir:

- ☐ tarif təklif edilən xidmət dəstindən istehlakçı tərəfindən konkret xidmətə üstünlük vermə kimi qiymətləndirilir
- ☐ xidmət vahidi artımını əks etdirən istehlakçı tələbi tarifi əsasıdır
- ☐ tariflər son hədd faydalılığı zəminində durmaqla, metodolojiyanın əsası faydalılıq kateqoriyası sayılır
- ☐ təklif edilən əmtəə dəstindən istehsalçı tərəfindən konkret əmtəəyə üstünlük vermə dərəcəsi kimi qiymətləndirilir
- ☒ məhsul vahidi (və ya xidmət vahidi) artımını göstərən mənfəət qiymətin (tarifi) əsası kimi çıxış edir

552 Tariflərin formalaşmasının əsas vəzifələrinə aid deyildir:

- ☐ xidmətlərin göstərilməsinə sərf olunan xərclərin ödənilməsi
- ☒ ekoloji siyasətin həyata keçirilməsi məsələləri
- ☐ sosial məsələlərin həlli üzrə sosial siyasətin aparılması
- ☐ tariflərin formalaşmasında xidmətin qarşılıqlı əvəz olunan olduğunun nəzərə alınması
- ☐ xidmət göstərən müəssisənin (subyektin) mənfəət normasının təmin olunması

553 Xidmət sferasında aşağıda sadalanan xərclərdən biri gizli xərclərə aiddir:

- ☐ bütün cavablar doğrudur
- ☒ fəaliyyətsiz avadanlığın təmirinə görə haqq
- ☐ avadanlığın amortizasiyası
- ☐ firmanın kassasında nağd pula görə faiz
- ☐ fəhlələrin əmək haqqı

554 Aşağıdakılardan hansı səhvdir?

- ☐ maksimum tarif səviyyəsi xidmətin nadir xassələri əsasında müəyyən edilir
- ☐ orta tarif səviyyəsi digər tariflərin əsasında müəyyən edilir
- ☐ orta tarif səviyyəsi rəqib xidmətlərin tarifləri əsasında müəyyən edilir
- ☒ minimum tarif səviyyəsi xidmətin maya dəyəri ilə müəyyən edilir
- ☐ minimum tarif səviyyəsi istehsal xərci ilə müəyyən edilir

555 Aşağıdakılardan hansı tariflərin formalaşmasının alternativ metodu deyil?

- ☐ tariflərin tələbə meylliliklə müəyyən edilməsi
- ☒ korrelyasiya-reqressiya təhlili metodu müəyyən edilməsi
- ☐ tariflərin istehlak xərclərinə əsasən müəyyən edilməsi
- ☐ qiymətin və ya tarifi istehsal xərcləri və bazar vəziyyəti arasındakı tarazlığa görə müəyyən edilməsi
- ☐ tariflərin rəqabətə meylliliklə müəyyən edilməsi

556 Qiymətlərin və tariflərin tənzimlənməsinin hüquqi əsaslarına nə daxildir?

- ☐ məhsulların (işlərin və xidmətlərin) maya dəyərinin tərkibinə daxil olan xərclərin tərkibi haqqında
- ☐ əmtəənin gömrük dəyəri haqqında qanun
- ☒ dövlət tərəfindən tənzimlənən qiymətlərin və tariflərin formalaşmasına və tədqiqat dövlət nəzarətinin təmin olunması qaydası
- ☐ haqsız haqqında qanun
- ☐ qiymətləndirmə fəaliyyəti haqqında qanun

557 Tariflərin formalaşması amillərinə daxil deyildir:

- ☐ dövlətin daxili iqtisadi siyasəti ilə bağlı olan tənzimləyici amillər
- ☐ qeyri-konyuktur amilləri
- ☐ baza amilləri
- ☒ dövlətin xarici iqtisadi siyasəti ilə əlaqədar tənzimləyici amillər
- ☐ konyuktur amilləri

558 Tariflərin formalaşması məqsədlərinə aid edilmir?

- ☐ rəqiblərin sıxışdırılması
- ☐ bazar payının artırılması
- ☐ mənfəətin maksimumlaşdırılması
- ☐ xidmətdə hər hansı keyfiyyət göstəricisi üzrə liderliyin əldə saxlanılması
- ☒ xidmət fəaliyyətinin lisenziyalasdırılması

559 Qiymət (tarif) konyunkturunu proqnozlaşdırmaq üçün hansı metodlardan istifadə olunur? (səhv cavabı seçin)

- ☐ başlıca komponentlər metodlarından
- ☐ çoxaddımlı reqressiya təhlili metodundan
- ☐ çoxamilli statistik metodlardan
- ☒ xüsusi parametrik metodlardan
- ☐ seqmentli reqressiya metodundan

560 Tarif bu amillərdən asılı deyildir:

- ☐ keyfiyyətin fərqləri
- ☐ bazarın seqmentləşdirilməsi imkanı
- ☐ firmanın məqsədləri
- ☒ firmanın istehsal gücü
- ☐ rəqabətin olması ehtimalı

561 Tarif əmələ gətirən əsas amillərə aiddir: (səhv cavabı seçin)

- ☐ qiymətlərin birbaşa tənzimlənməsi
- ☒ siyasi mühit
- ☐ ictimai istehsal qiyməti

- ☐ pul sferasının vəziyyəti
- ☐ tələb və təklifin nisbəti

562 Su nəqliyyatı ilə bağlı qeyd olunanlardan hansı doğrudur?

- ☐ sənişindəşma tarifləri nəqliyyatın növünə görə sinifləşdirilir
- ☐ sənişindəşma tarifləri sənişinlərin sayına görə sinifləşdirilir
- ☐ sənişindəşma tarifləri mövsümlüyə görə sinifləşdirilir
- ☒ sənişindəşma tarifləri gəmiçiliyə görə sinifləşdirilir

563 CFR qiymətləri haqqında qeyd olunanlardan hansı doğrudur?

- ☐ gəminin yük yerinə əmtəə yükləndikdən sonra əmtəənin zədələnməsi və ya zay olması ilə bağlı olan risklər alıcının üzərinə düşür
- ☐ gəminin yük yerinə əmtəə yükləndikdən sonra istənilən məsrəfin artması ilə bağlı risklər satıcıdan alıcıya keçir
- ☒ bütün cavablar doğrudur
- ☐ gəminin yük yerinə əmtəənin daşınması üçün gömrük rüsumlarının ödənilməsi satıcının öhdəsinə düşür

564 Dünya təcrübəsinə görə su nəqliyyatında:

- ☐ sənişinlərin daşınması üzrə tariflər yola salma növlərinə görə fərqləndirilmir
- ☐ sənişinlərin daşınması üzrə tariflər şəhərlərarası xətlərə fərqləndirilmir
- ☐ sənişinlərin daşınması üzrə tariflər uzaq məsafəyə görə fərqləndirilmir
- ☐ sənişinlərin daşınması üzrə tariflər bərələrə görə fərqləndirilmir
- ☒ sənişinlərin daşınması üzrə tariflər dəniz limanlarına görə fərqləndirilmir

565 Verilənlər göstəricilərdən hansı çay nəqliyyatında yükdaşımını ifadə etmir?

- ☐ buraxılış qabiliyyətinin yüksək olması
- ☐ daşımaların sürətinin aşağı olması
- ☐ daşımaların maya dəyərinin aşağı olması
- ☐ liman terminalının tələb olunmaması
- ☒ daşımaların həcmnin böyük olmaması

566 Verilənlərdən hansı dəniz və çay nəqliyyatında tariflərə təsir etmir?

- ☐ üzən dəniz və çay nəqliyyatının kənara çıxardığı suyun həcmi
- ☐ dedveyt – tam yük qaldıra bilmə
- ☐ gəminin yükdaşıma qabiliyyəti
- ☒ yüklənmənin texniki-istismar keyfiyyət norması
- ☐ yükün yerləşdirilməsi

567 Aşağıda göstərilənlərdən hansı franko gəminin göyərtəsi boyunca (FAS) göndərmə şərtində məhsulun qiymətinə aid edilmir:

- ☐ məhsulun dəyəri
- ☒ məhsulun göndəriş limanına çatdırılması xərcləri
- ☐ məhsulun ticarət əlavələri (və ya güzəştləri)
- ☐ ixrac və gömrük rəsmiləşdirilməsi xərcləri, rüsumları və vergiləri
- ☐ məhsulun göndəriş limanına boşaldılması xərcləri

568 Verilənlərdən hansı su nəqliyyatına aid deyil?

- ☐ məhdudlaşdırılmış yollarla həyata keçirilir
- ☐ iş şəraitinin fərqliliyi
- ☐ vahid nəqliyyat sistemi yaratmır

- ☒ yol şəbəkə sisteminin mövcudluğu
- ☐ xərclərin səviyyəsinin fərqliliyi

569 Aşağıdakılardan hansı çay nəqliyyatına aid edilmir?

- ☐ böyük buraxılış qabiliyyəti
- ☐ az kapital qoyuluşu
- ☐ daşımaların maya dəyərinin aşağı olması
- ☒ qiymətli yüklərin sürətli daşınması
- ☐ yüklərin daşınma preyskurantlarının olması

570 Hansı nəqliyyat növündə tariflər dövlər tənzimlənməsi ilə dəyişdirilir?

- ☐ avtomobil nəqliyyatı
- ☐ hava nəqliyyatı
- ☒ çay nəqliyyatı
- ☐ bütün cavablar doğrudur
- ☐ dəmiryol nəqliyyatı

571 Kabotac üzmə tarifləri dəniz nəqliyyatında necə müəyyən olunur?

- ☐ vahid əsaslarla
- ☐ dəyişkən əsaslarla
- ☒ iki dərəcəli əsaslarla
- ☐ çox dərəcələrlə

572 Verilənlərdən hansı çay nəqliyyatının üstünlüyünə aiddir?

- ☒ böyük buraxılış qabiliyyəti
- ☐ böyük kapital qoyuluşu
- ☐ daşımaların
- ☐ daşımaların maya dəyərinin yüksək səviyyəsi
- ☐ yol şəbəkə sisteminin mövcudluğu

573 Hansı nəqliyyat növü ilə sürətli daşımalara görə yüklərin daşınması tarifləri bölünməsi aparılır?

- ☐ avtomobil nəqliyyatı
- ☐ hava nəqliyyatı
- ☒ çay nəqliyyatı
- ☐ bütün cavablar doğrudur
- ☐ dəmiryol nəqliyyatı

574 Çay nəqliyyatında tariflər tənzimlənilir:

- ☐ ictimai formada
- ☒ dövlət tərəfindən
- ☐ Nazirlər Kabineti tərəfindən
- ☐ Nəqliyyat Nazirliyi tərəfindən

575 Çay nəqliyyatı ilə:

- ☐ yüklərin növlərinə görə yüklərin daşınması tarifləri bölünməsi aparılır
- ☐ konteynerlərlə daşıma görə yüklərin daşınması tarifləri bölünməsi aparılır
- ☐ göndərmə növlərinə görə yüklərin daşınması tarifləri bölünməsi aparılır
- ☒ sürətli daşımalara görə yüklərin daşınması tarifləri bölünməsi aparılır
- ☐ yığma və kiçik həcmli daşımalara görə yüklərin daşınması tarifləri bölünməsi aparılır

576 Dünya təcrübəsinə görə su nəqliyyatında:

- ☐ sənişindəşımə tarıfləri sənişinlərin sayına görə sinifləşdirilir
- ☒ sənişindəşımə tarıfləri gəmiçiliyə görə sinifləşdirilir
- ☐ sənişindəşımə tarıfləri mövsümlüyə görə sinifləşdirilir
- ☐ sənişindəşımə tarıfləri nəqliyyatın növünə görə sinifləşdirilir

577 Hansı nəqliyyat növündə hərəkətin fasiləsizliyi tarıfləri məqsədindən asılı olaraq tarıflərin bölünməsinə aid deyildir?

- ☐ avtomobil nəqliyyatı
- ☐ hava nəqliyyatı
- ☒ su nəqliyyatı
- ☐ bütün cavablar doğrudur
- ☐ dəmiryol nəqliyyatı

578 Verilən tarıflərdən hansı su nəqliyyatında səfərin məqsədindən asılı olaraq tarıflərin bölünmə növü hesab edilir?

- ☒ cavablar doğru deyildir
- ☐ məqsədyönlü tarıflər
- ☐ dəniz tarıfləri
- ☐ turist və ekskursiya tarıfləri
- ☐ su növləri tarıfləri

579 Verilənlərdən hansı elektrik enerjisinin tranzit ötürülmə tarıfləridir?

- ☐ 0,6 qəpik
- ☒ 0,2 qəpik
- ☐ 0,7 qəpik
- ☐ 1,0 qəpik
- ☐ 0,4 qəpik

580 Aşağıdakılardan hansı elektrik enerjisinin topdansaşış qiymətləridir? (1 kv/saat üçün (əDV ilə)

- ☒ 4,1; 2,5; 4,5 qəpik
- ☐ 4,0; 2,3; 4,2 qəpik
- ☐ 4,0; 2,8; 4,7 qəpik
- ☐ 3,9; 2,6; 4,4 qəpik
- ☐ 3,8; 2,7; 4,0 qəpik

581 Yüklərin daşınma göndəriş növlərinə görə dəmir yol tarıfləri hansı tarif növlərinə bölünür:

- ☐ yerli, konteyner və aztonajlı
- ☐ ümumi, yerli və müstəsna
- ☐ vaqonlar üzrə, ümumi, yerli və müstəsna
- ☒ vaqonlar, konteyner, aztonajlı və xırda göndəriş tarıfləri

582 Verilən sxemlərdən hansı tarıflə dərəcələrin qurşaqlar üzrə məcmusunu özündə əks etdirir?

- ☒ tarif sxemini
- ☐ dəmiryol sxemini
- ☐ nəqliyyat sxemini
- ☐ yük sxemini
- ☐ sənişin sxemini

583 Müttəfiq, birbaşa və tranzit hansı növ tariflərin formalardır?

- ☐ Xətt gəmiçiliyi çərçivəsində beynəlxalq su daşımalarının
- ☐ Beynəlxalq hava nəqliyyatı daşınmaları formaları
- ☐ Beynəlxalq fraxt bazarlarının
- ☒ Beynəlxalq dəmiryol tariflərinin
- ☐ Beynəlxalq avtomobil daşımalarının

584 Verilənlərdən hansı nəqliyyat tarifinə aid edilmir?

- ☐ tranzit
- ☐ akkord
- ☐ proporsional
- ☐ differensial
- ☒ xüsusi

585 Aşağıdakılardan hansı orta daşınma uzunluğunu ifadə edir?

- ☐ tarif dərəcəsinə
- ☒ tarif qurşağı
- ☐ iki dərəcəli tariflər
- ☐ orta tarif dərəcəsinə

586 Hansı növ tariflər yüklərin daşınma göndəriş növünə görə vaqonlar, konteyner, aztonajlı və xırda göndəriş tarifləri kimi qruplaşdırılır?

- ☒ dəmir yol tarifləri
- ☐ çay nəqliyyatı
- ☐ beynəlxalq avtomobil daşımaları
- ☐ beynəlxalq hava nəqliyyatı

587 Aşağıdakılardan hansı elektrik enerjisinin pərakəndə satış qiymətləridir?

- ☐ 7,0 qəpik
- ☐ 5,8 qəpik
- ☒ 6,0 qəpik
- ☐ 7,5 qəpik
- ☐ 7,7 qəpik

588 Birbaşa tariflər hansı növ tariflərin formasıdır?

- ☐ Beynəlxalq fraxt bazarlarının
- ☐ Xətt gəmiçiliyi çərçivəsində beynəlxalq su daşımalarının
- ☐ Beynəlxalq avtomobil daşımalarının
- ☒ Beynəlxalq dəmiryol tariflərinin
- ☐ Beynəlxalq hava nəqliyyatı daşınmaları formaları

589 Verilən tariflərdən hansı nəqliyyat tariflərini əks etdirir

- ☐ sənişin və ictimai nəqliyyatın bütün növlərində yükdaşımalar
- ☐ sənişin və dəmiryolu nəqliyyatında yükdaşımalar
- ☒ sənişin və yükdaşımalarını
- ☐ sənişin və avtomobil nəqliyyatı ilə yükdaşımalar
- ☐ sənişin və yerli aviaxətlə yükdaşımalar

590 Aşağıdakı hökmlərdən biri doğru deyil:

- ☐ bütün xidmət növlərinə görə tariflər, xidmətin keyfiyyətindən asılı olaraq differensiallaşır
- ☐ nəqliyyat xidmətinin keyfiyyəti gedişin rahatlığı və sürətliliyi ilə müəyyən edilir
- ☐ mənzilə görə tariflər olnun rahatlığını nəzərə alır
- ☒ başlanğıc-yekunlaşdırma əməliyyatlarına məsrəflər daşınmalarının uzaqlığı ilə əlaqədardır
- ☐ poçt xidmətinin keyfiyyəti müxbir daşınması sürətindən və onların öz vaxtında çatdırılmasından asılıdır

591 Rabitə xidmətlərinə formalaşan tariflərə aid deyildir:

- ☐ əsas tariflər
- ☐ əlavəli tariflər
- ☐ güzəştli tariflər
- ☒ cavablar doğru deyildir
- ☐ əsas və əlavəli tariflər

592 Rabitə xidmətlərinə formalaşan tariflərə aid edilir:

- ☒ əsas tariflər
- ☐ mövsümi tariflər
- ☐ müvəqqəti tariflər
- ☐ daimi tariflər
- ☐ birbaşa tariflər

593 Rabitə xidmətlərinə əsas tariflər tətbiq olunur:

- ☒ rabitə xidmətlərinin bütün növlərinə
- ☐ nadirlik xüsusiyyətinə malik xidmət növünə
- ☐ imkanlı istehlakçılara
- ☐ əhalinin sosial təzyiqə məruz qalan hissəsinə
- ☐ cavablar doğru deyildir

594 Tariflərin təyin olunması:

- ☐ rabitənin xidmət sferasını genişləndirməyə şərait yaratmır
- ☐ mənfəətləri maksimumlaşdırır
- ☐ rəqabətə şərait yaradır
- ☐ cavablar doğrudur
- ☒ rabitə müəssisələrinin böyük xidmət həcmi stimullaşdırır

595 Rabitə xidmətlərinə tariflərin formalaşması:

- ☐ bütün istehlakçı qruplarının tələblərini ödəyir
- ☐ rabitə müəssisələrinin rəqabətini yaradır
- ☒ rabitə müəssisələrinin gəlirliliyini təmin edir
- ☐ cavablar doğru deyildir
- ☐ tələbin tam ödənməsinə şərait yaradır

596 Rabitə xidmətlərinə tariflərin dövlət tənzimlənməsi üçün tətbiq olunur:

- ☐ xərclərin həddi
- ☐ rentabellik səviyyəsi
- ☒ tariflərin indeksləşdirilməsi əmsali
- ☐ maya dəyəri
- ☐ mənfəət

597 Respublika səviyyəsində tənzimlənməyən rabitə xidmətlərinə aid olunur:

- ☐ beynəlxalq telefon danışıqları
- ☐ pensiyalar üzrə vəsaitlərin çatdırılması
- ☐ poçt kartoçkalarının göndərilməsi, məktub, bağlama
- ☒ cavablar doğru deyildir
- ☐ teleqramların göndərilməsi

598 Respublika səviyyəsində tənzimlənən rabitə xidmətlərinə aid olunur:

- ☐ respublika dövlət radio təşkilatlarına görə yayımlanma rabitə xidməti
- ☐ teleqramların ötürülməsi
- ☐ pensiyaların, kompensasiyaların (ödənişlərin) və vəsaitlərin çatdırılması
- ☒ cavablar doğrudur
- ☐ beynəlxalq telefon danışıqları

599 Rabitədə təbii inhisar subyektinə aid edilir:

- ☐ pul köçürmələri
- ☐ məktub göndərmə xidməti
- ☐ poçt xidməti
- ☐ cavablar doğru deyildir
- ☒ poçt və elektrik rabitə xidməti

600 Rabitə xidmətlərinə tariflər formalaşması xüsusiyyətidir:

- ☐ mənfəətin təmin olunması
- ☐ differensiaslaşdırılma
- ☐ çoxcəhətlilik
- ☒ cavablar doğrudur
- ☐ məsrəflərin ödənilməsi

601 Bir telefon nömrəsindən istifadəyə görə aylıq 2 man abunə haqqı müəyyən edilmişdir (əDV ilə birlikdə):

- ☐ başqa idarə və müəssisələrin balansında olan ATS-dən ümumistifadəli telefon şəbəkəsinə çıxışı olan hər telefona görə aylıq abunə haqqı
- ☐ digər abunəçilər üçün
- ☐ büdcə təşkilatları üçün
- ☒ əhali üçün
- ☐ cütləşdirilmiş telefonlara görə aylıq abunə haqqı üçün

602 Bir telefon nömrəsindən istifadəyə görə aylıq 3,0 manat abunə haqqı müəyyən edilmişdir (əDV ilə birlikdə):

- ☐ çıxış rabitəli
- ☐ cütləşdirilmiş telefonlara görə aylıq abunə haqqı üçün
- ☐ digər abunəçilər üçün
- ☒ büdcə təşkilatları üçün
- ☐ əhali üçün

603 Bir telefon nömrəsindən istifadəyə görə əhali üçün aylıq abunə haqqı müəyyən olunur:

- ☐ 1,5 manat
- ☒ 2,0 manat
- ☐ 5,0 manat

- ☐ 3,0 manat
☐ 1,0 manat

604 əhali və büdcə təşkilatları üçün müvəqqəti telefonların aylıq abunə haqqı nə qədərdir?

- ☐ 11,0 manat
☐ 12,0 manat
☐ 10,0 manat
☐ cavablar doğru deyildir
☒ 7,0 manat

605 Rəsmi bayram günlərində maliyyə imkanları daxilində tariflərə müəyyən güzəştlər tətbiq oluna bilər:

- ☐ idarə və müəssisələr üçün
☐ müəssisə və təşkilatları üçün
☐ büdcə təşkilatları üçün
☐ cavablar doğru deyildir
☒ şəhər və kənd telefon rabitəsi üçün

606 Təbii qazın pərakəndə satış tarifləri (1000m³ üçün, (əDV ilə) manatla):

- ☐ 50
☒ 100
☐ 80
☐ 60
☐ 110

607 107 xidmət sahəsi vasitəsilə aparılan hər bir şəhərlərarası və beynəlxalq telefon danışığı üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, Naxçıvan Muxtar Respublikası ərazisində və rayon mərkəzlərində nə qədər xidmət haqqı hesablanır:

- ☐ 35 qəpik
☒ 20 qəpik
☐ 15 qəpik
☐ 37 qəpik
☐ 30 qəpik

608 107 xidmət sahəsi vasitəsilə aparılan hər bir şəhərlərarası və beynəlxalq telefon danışığı üçün kənd yerlərində nə qədər əlavə xidmət haqqı hesablanır:

- ☐ 20 qəpik
☐ 10 qəpik
☒ 5 qəpik
☐ 25 qəpik
☐ 15 qəpik

609 Birləşdirici xətt vasitəsi ilə digər ATS ərazisində işləyən telefonun əhali üçün aylıq abunə haqqı (manatla):

- ☐ cavablar doğru deyildir
☐ 7,0
☐ 6,5
☒ 6,0
☐ 5,0

610 Birləşdirici xətt vasitəsi ilə digər ATS ərazisində işləyən telefonun büdcə təşkilatları üçün aylıq abunə haqqı (manatla):

- ☐ 6,0
- ☐ 4,0
- ☒ 3,0
- ☐ 7,0
- ☐ 5,0

611 Rabitə tarifləri şamil olunur:

- ☐ büdcə təşkilatlarına və digər idarə-müəssisələrə
- ☐ şəhərdə yerləşən abunəçilərə və eyni zamanda şəhərin telefon stansiyasına qoşulmasına görə
- ☐ kənd telefon rabitəsi operatorlarına
- ☐ cavablar doğru deyildir
- ☒ mülkiyyət formasından asılı olmayaraq rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarına

612 Xidmətlərə tələbin aşağı düşməsi dövründə fəaliyyətdə olan tariflərə müəyyən olunur:

- ☒ güzəştlər
- ☐ ticarət əlavələri
- ☐ əlavələr
- ☐ cavablar doğru deyil
- ☐ vasitəçilərin mənfəətləri

613 Kütləvi tələb xarakterli adi xidmət növlərinə tariflər formalaşır:

- ☐ bazar vəziyyəti nəzərə alınmadan
- ☐ baş idarələrin sərəncamı ilə
- ☐ tənzimləyici orqanların təsiri ilə
- ☐ bazarda konyukturanı hesaba almadan
- ☒ xalis bazar amillərinin təsiri altında

614 Xüsusi sosial əhəmiyyətliyinə görə xidmətlərə tarif siyasəti:

- ☐ bazar payının artırılması istiqamətinə yönəldilir
- ☒ xidmətlərin kiçik həcminə bütün əhali qruplarının tələblərinin təmin olunması mümkünlüyünün yaradılması istiqamətinə yönəldilir
- ☐ mənfəətin maksimumlaşdırılması istiqamətlərinə yönəldilir
- ☐ cavablar doğru deyil
- ☐ rəqiblərin sıxışdırılması istiqamətinə yönəldilir

615 Hansı xidmətlər istehlak dəyəri və istehsal ilə əlaqədar fərdi tələbatı təmin edir:

- ☐ hamam və bərbər xidmətləri
- ☐ teatr xidmətləri
- ☒ fərdi sifarişlər əsasında paltarların tikişi və yaxud məişət texnikasının təmiri
- ☐ sərnəşin nəqliyyatı xidmətləri
- ☐ poçt xidmətləri

616 Hansı xidmətlər istehlak dəyəri yaratmadan edilir?

- ☐ məişət texnikasının təmiri
- ☐ fərdi sifarişlər əsasında paltarların təmiri

- ☐ fərdi sifarişlər əsasında paltarların tikişi
- ☐ avtomobillərin təmiri
- ☒ hamam və bərbər xidmətləri

617 Kommunal xidmətləri sisteminə aid deyildir:

- ☐ ərazinin yığılması və tənzimlənməsi
- ☐ enerji, istilik təchizatı
- ☐ su kəməri və kanalizasiya işlərinin təmiri
- ☐ qaz təchizatı
- ☒ rabitə və poçt xidmətləri

618 Kommunal xidmətlərə tariflər müəyyən olunur?

- ☐ tələbin qiymətə görə birbaşa elastikliyi əsasında
- ☒ istehlakçı kateqoriyalarına görə
- ☐ son hədd xərcləri əsasında
- ☐ maliyyə problemlərinin həllinə görə
- ☐ təklifin qiyməti əsasında

619 Kommunal-məişət xidmətlərinin istehlakçıları deyildir:

- ☐ büdcə sferasının təşkilatları
- ☒ imtiyazlı əhali dairələri
- ☐ geniş əhali dairələri
- ☐ kənd təsərrüfatı istehlakçıları
- ☐ sənaye müəssisələri və onlara bərabər istehlakçılar

620 Kommunal-məişət xidmətləri təmin edir:

- ☐ rəqabəti təmin edirlər
- ☐ zərərsizlik yaradırlar
- ☐ bazar tarazlığını pozurlar
- ☒ əhalinin ömrünü təmin etmək üçün həyati əhəmiyyət kəsb edirlər
- ☐ istehsal dəyəri yaradırlar

621 Kütləvi tələb xarakterli məişət xidmətlərinə tariflər formalaşır:

- ☐ bazarın təsiri ilə
- ☐ xərclərin səviyyəsinə görə
- ☐ rəqabətin səviyyəsi ilə
- ☒ cavablar doğrudur
- ☐ mənfəətin minimum həddi ilə

622 Kommunal xidmətləri tariflərinin tənzimlənməsində nəzərə alınmayan problemlər:

- ☐ iqtisadi problemlər
- ☐ maliyyə problemləri
- ☐ siyasi problemlər
- ☒ cavablar doğru deyildir
- ☐ informasiya problemləri

623 Aşağıdakı hansı xüsusi sosial əhəmiyyətli həyati vacib xidmətlər növünə tariflər formalaşır:

- ☐ məişət zibilinin yığılması və daşınması
- ☐ tibbi xidmətlərə

- ☐ yaşayış sahəsinə
- ☒ cavablar doğrudur
- ☐ həyətlərin və gəzinti hissələrinin saxlanması

624 Hansı kütləvi tələbə malik kommunal-məişət xidmət növünə tariflər tənzimlənir?

- ☐ turist xidmətləri
- ☐ məişət texnikasının təmiri
- ☐ avtoservis
- ☐ kimyəvi təmizləmə
- ☒ şəhər nəqliyyatında gediş

625 Hansı kütləvi tələbə malik kommunal-məişət xidmət növünə tariflər tənzimlənmir?

- ☐ bərbərxana
- ☐ hamam və camaşırxanalar
- ☐ fərdi tikiş və paltarların təmiri
- ☒ cavablar doğrudur
- ☐ kimyəvi təmizləmə

626 Hansı xüsusi sosial əhəmiyyətli həyati vacib xidmət növünə tariflər tənzimlənir?

- ☐ məişət istilik və qaz təchizatı
- ☐ məişət elektrik enerjisi
- ☐ yaşayış sahəsi
- ☒ cavablar doğrudur
- ☐ məişət su təchizatı

627 Hansı xüsusi sosial əhəmiyyətli həyati vacib xidmət növünə tariflər tənzimlənmir?

- ☐ məişət su təchizatı
- ☐ məişət kanalizasiyası xidmətinə
- ☐ yaşayış sahəsindən istismara görə
- ☐ məişət qaz təchizatı
- ☒ tibbi xidmətlərə

628 Reqlionlarda əhali istehlakçı qrupu üçün tullantı suyunun axıdılması xidməti tarifi nə qədərdir? (1 m3 üçün əDV ilə)

- ☐ 5 qəpik;
- ☐ 7 qəpik.
- ☐ 4 qəpik;
- ☐ 2 qəpik;
- ☒ 3 qəpik

629 Qeyri-əhali istehlakçı qrupu üçün tullantı suyunun axıdılması xidməti tarifi nə qədərdir? (1 m3 üçün əDV ilə).

- ☒ 20 qəpik;
- ☐ 16 qəpik;
- ☐ 18 qəpik;
- ☐ 17 qəpik.
- ☐ 14 qəpik;

630 Mənzil kommunal xidmətlərinə görə əhaliyə müəyyən edilən haqqı hesablamaq üçün aşağıdakı

göstəricini bilmək vacib deyil:

- ☐ yaşayış sahəsinin sosial norması
- ☐ müvafiq dövr ərzində bir nəfərə görə mənzil-kommunal xidmətlərinin istehsalına müəssisənin mövcud xərcləri
- ☐ mənzilin saxlanması və təmirinə sərf olunan xərclərin səviyyəsi baxımından mənzil-kommunal xidmətlərinə əhalinin ödədiyi haqqın səviyyəsi
- ☒ telefondan istifadəyə görə abunə haqqı
- ☐ 1 km mənzil – kommunal xidmətlərinin faktiki dəyəri

631 Mənzil-kommunal xidmətləri tariflərində nəzərə alınır:

- ☐ istehsal prosesinin yığcamlılığı
- ☒ nəticə və xidmətin göstərilməsi prosesi
- ☐ istehsalın nadirliyi
- ☐ servis işinin təşkili
- ☐ əmtənin həyat dövrü

632 Kommunal-məişət xidmətlərinə aid deyildir:

- ☐ su və istilik
- ☐ mənzilin təqdim olunması
- ☐ tibbi xidmətlər
- ☒ rabitə xidmətləri
- ☐ məişət elektrik enerjisi

633 Kütləvi tələbat xarakterli xidmətlərə aid deyildir:

- ☐ hamam və camaşırxana
- ☐ məişət texnikasının təmiri
- ☐ avtoservis
- ☒ cavablar doğru deyildir
- ☐ bərbərlik xidmətləri

634 Kütləvi tələbat xarakterli xidmətlərə aid deyildir:

- ☒ mənzilin təqdim olunması
- ☐ turistik xidmətlər
- ☐ şəhərnəqliyyatında gediş
- ☐ kimyəvi təmizləmə xidmətləri
- ☐ paltarların fərdi tikişi və təmiri

635 Tariflə dərəcələrinin qurşaqlar üzrə məcmuusu aşağıdakılardan birini formalaşdırır:

- ☐ yük sxemini
- ☐ dəmiryol sxemini
- ☒ tarif sxemini
- ☐ sənişin sxemini
- ☐ nəqliyyat sxemini

636 Hazırda aşağıdakı tariflərdən biri dövlət tərəfindən tənzimlənir?

- ☒ məişət xidməti tarifləri
- ☐ sənişin nəqliyyatı
- ☐ kommunal xidmətlər
- ☐ bütün cavablar düzgün deyil
- ☐ rabitə

637 Xidmətlərə görə tariflər aşağıdakılardan birini kompensasiya etməlidir:

- ☐ avadanlıqların amortizasiyası
- ☐ istifadə olunmuş kapitala görə faizlər
- ☐ istismar xərcləri
- ☒ bütün variantlar doğrudur
- ☐ fiskal vergilər

638 Məişət xidmətlərinə tariflərin formalaşmasının əsas metodoloji prinsipi-

- ☐ xüsusi şərait yaradılması əsasında tariflərin müəyyən edilməsi
- ☒ əmək məsrəfləri əsasında tariflərin müəyyən olunması
- ☐ material xərcləri əsasında tariflərin müəyyən olunması
- ☐ material resurslarının məsrəf norması əsasında tariflərin müəyyən olunması
- ☐ işlərin yerinə yetirilməsi zamanı sərf olunan elektrik enerjisi xərcləri əsasında tariflərin müəyyən olunması

639 Məişət xidməti tariflərinə daxil deyildir:

- ☐ xidmətlərin keyfiyyətində nəzərə alınan əlavələr (güzəştlər)
- ☒ işlərin yerinə yetirilməsi zamanı xərclənən əsas materialların, hissələrin, ehtiyat hissələrinin dəyəri
- ☐ işlərin yerinə yetirilməsinə vaxt məsrəfləri
- ☐ işlərin təcili yerinə yetirilməsində nəzərə alınan əlavələr (güzəştlər)
- ☐ işlərin yerinə yetirilməsinin xüsusi şərtlə

640 Məişət xidmətləri tarifləri olmalıdır:

- ☐ mövsümi
- ☒ dəyişkən
- ☐ təsbit olunan
- ☐ sürüşkən
- ☐ ayrı-seçkili

641 Gömrük tarifləri aşağıdakı funksiyaları yerinə yetirir:

- ☐ proteksionist
- ☐ stimullaşdırıcı
- ☐ fiskal
- ☒ a və d bəndləri
- ☐ bölüşdürücü

642 Aşağıdakı məişət xidmətlərinə tariflər formalaşmır:

- ☐ içməli su ilə təchizat xidmətləri
- ☐ elektrik enerjisi ilə təchizat xidməti
- ☐ istilik təchizatı xidməti
- ☐ təbii qazla təchizat üzrə xidmətlər
- ☒ səhiyyə xidmətləri

643 Məişət xidmətlərinə tariflərin formalaşmasında hansı xərclər nəzərə alınmır?

- ☐ cavablardan heç biri doğru deyildir
- ☐ əmək məsrəfləri
- ☒ material məsrəfləri
- ☐ vaxt məsrəfləri
- ☐ avadanlıqların amortizasiyası

644 Azərbaycanın iri şəhərlərində əhali istehlakçı qrupu üzrə sudan istifadə tarifi nə qədərdir? (1 m3 üçün əDV ilə)

- ☐ 34 qəpik;
- ☐ 23 qəpik;
- ☐ 20 qəpik;
- ☐ 35 qəpik.
- ☒ 30 qəpik ;

645 Regionlarda əhali istehlakçı qrupu üzrə sudan istifadə tarifi nə qədərdir? (1 m3 üçün əDV ilə) ?

- ☐ 22 qəpik;
- ☒ 14 qəpik;
- ☐ 17 qəpik;
- ☐ 13 qəpik
- ☐ 19 qəpik;

646 Azərbaycan iri şəhərlərində qeyri-əhali istehlakçı qrupu üzrə sudan istifadə tarifi nə qədərdir? (1 m3 üçün əDV ilə)

- ☐ 58 qəpik.
- ☐ 62 qəpik;
- ☐ 54 qəpik;
- ☐ 67 qəpik;
- ☒ 70 qəpik;

647 Gömrük rüsumu - bu

- ☐ gömrük orqanının onun xidmətlərinə görə qiymət mükafatıdır;
- ☒ dolayı vergidir;
- ☐ dövlətə pul mükafatıdır.
- ☐ əmtəənin daşınmasına görə vergidir;
- ☐ birbaşa vergidir;

648 Dünya təcrübəsində tətbiq olunan məhsulun gömrük dəyərinin müəyyən olunması metodlarının sayı nə qədərdir?

- ☒ altı
- ☐ üç
- ☐ on
- ☐ on iki
- ☐ beş

649 Məişət xidmətlərinin mütərəqqi formaları aşağıdakılardan biridir:

- ☒ sifarişçinin evində xidmət
- ☐ çamaşırxana xidmətləri
- ☐ paltarların fərdi tikişi
- ☐ məişət texnikasının təmiri
- ☐ mərasim xidmətləri

650 əhali üçün xidmətə qiymət indekslərinin əhəmiyyəti və mahiyyəti nədir?

- ☐ bu istehlak xidmətlərini tələb və təklifinin bazar tarazlığının müəyyən olunmasına imkan verir
- ☐ istehlak xidmətləri sferasında inflyasiyanın səviyyəsi qiymətləndirilir

- ☐ yerli və regional təşkilatlar tərəfindən xidmət sferası tənzimlənir
- ☒ yuxarıda göstərilənlərin hər biri doğrudur
- ☐ bu indeks əsasında xidmət sferası tənzimlənir

651 Ödənişli tibbi xidmət tarifləri aşağıdakı düsturla hesablanır (Z- vaxt normasına görə(bir xəstənin qəbulu) tibbi heyətə əsaslanan orta əmək haqqı; O- sosial xidmətlərə ayırmalar; M – material xərcləri (bir xəstə qəbuluna məsrəf normalarına görə); A – əsas fondlarının amortizasiyası xərclərinə görə; N – dolayı məsrəflərin (qaimə) xərcləri; R – sair xərclər; P – mənfəət)

- ☐ $T = M - A + N + P$
- ☒ $T = Z + O + M + A + N + R + P$
- ☐ $T = Z + M + N + P$
- ☐ $T = Z + M + A + N + R + P$
- ☐ $T = M + A + N + P$

652 Təhsil xidmətləri tariflərinin yuxarı həddləri aşağıdakı kimi hesablanılır: (Y və Z – müəssisələrin-istehlakçıların vaxt vahidinə görə mütəxəssislərin təhsilə cəlb olunması və təkrar hazırlanmasının nəticəsinə görə uduşları və yaxud itgiləridir; B – biliklərin köhnəlməsi dövrüdür; M - təhsilin müddətidir)

- ☐ $T = B * (B - M) + ZY$
- ☐ $T = ZY * (B - M)$
- ☐ $T = Z * (B - M) - Y * M$
- ☐ $T = (B + M) * (Z + Y)$
- ☒ $T = Y * (B - M) - ZM$

653 Təhsil xidmətləri tariflərinin aşağı həddləri aşağıdakı kimi hesablanılır: (M – təhsil müddətidir; K-rentabellik səviyyəsinin mümkün minimumudur; A,B – professor müəllim heyətinin quruluşuna görə hesablaşmada əmək haqqının orta dərəcəsidir, m , n müəllimlərin və köməkçi heyətin sayı, F – şərti daimi xərclərin səviyyəsi)

- ☒ $T = (1 + K) * (A \frac{m}{n} + B \frac{1}{n} + \frac{F}{n}) * M$
- ☐ $T = (A * B + F) * K$
- ☐ $T = F + A * B$
- ☐ $T = K * (A \frac{m}{n} + B \frac{1}{n} + \frac{F}{n})$
- ☐ $T = (F + A * B) + M$

654 Təhsil xidməti istehlakçısı üçün tədrisin əhəmiyyət kəsb etməsi üçün aşağıdakı şərt yerinə yetirilməlidir: (M – tədrisin uzunluğu; B – biliklərin köhnəlməsi dövrü; Z və Y – müəssisənin istehlakçıları udma və ya itirmə göstəricisi; K – rentabelliğin minimal mümkün səviyyəsi):

- ☐ $T = ZM + (1 - K)$
- ☐ $T = (Y * (1 - K) + B * M) * Z$
- ☐ $T = K * ZM + (B - M)$
- ☐ $T = Y * (B - M) - ZM$
- ☒ $T = (Y * (B - M) - ZM) * (1 - K)$

655 Verilənlərdən hansı hava nəqliyyatı na aiddir?

- ☐ sərnişinlərin daşınması tarifləri uçuş zamanı xidmətə görə müəyyən olunur
- ☐ sərnişinlərin daşınması tarifləri aerobusun modelinə görə müəyyən olunur

- ☐ sərnişinlərin daşınması tarifləri uçuş məsafəsinə görə müəyyən olunur
- ☒ bütün cavablar doğrudur
- ☐ sərnişinlərin daşınması tarifləri yerləşməyə görə müəyyən olunur

656 Hansı qiymətlərə görə satıcı limanda əmtəə daşıyan gəmini boşaltmaya təhvil verdiyi andan özünün öhdəliyini bitmiş hesab edir?

- ☐ CIF
- ☒ FOB
- ☐ FAS
- ☐ DEQ
- ☐ CFR

657 Hansı növ qiymətlərdə əmtəənin zədələnməsi və ya zay olması ilə bağlı bütün risklər və məsrəflər alıcının üzərinə düşür?

- ☐ CIF
- ☒ FOB
- ☐ FAS
- ☐ DEQ
- ☐ CFR

658 Hansı beynəlxalq kommersiya termini alqı-satqı kontraktlarında nəqliyyatçının sərbəstliyi (... şərtləndirilmiş məntəqədə) şərtini ifadə edir:

- ☐ FOB
- ☐ FAS
- ☐ EXW
- ☐ KAF
- ☒ FCA

659 Bu şərtə görə satıcı öz müəssisəsində (zavodunda, fabrikdə, anbarında və s.) əmtəəni alıcıya təhvil verərək özünün qarşısında duran öhdəliyini yerinə yetirmiş olur.

- ☐ FOB
- ☐ FAS
- ☐ FCA
- ☐ CFR
- ☒ EXW

660 Sərnişin daşıma tariflərinin əsasında nə durur?

- ☐ bu tariflər bazar tarazlığını yaradır
- ☐ bu tariflər yükdaşıma tariflərinin dinamikasını verir
- ☐ bu tariflər topdansa satış ticarətə aid edilir
- ☒ bu tariflər pərakəndə ticarətə aid edilir
- ☐ bu tariflər inflyasiya vəziyyətini müəyyən edir

661 Nəql olunma xərcləri qiymət tərkibi elementi deyildir:

- ☐ çatdırılması ilə bağlı xərcləri özünə qəbul etməklə müəyyən olunan qiymətlər
- ☐ əmtəənin çatdırılması xərcləri daxil edilməklə qiymət
- ☒ əmtəənin istehsalı yerində qiymət
- ☐ əmtəənin daşınması xərcləri daxil edilməklə qiymətlər
- ☐ zona qiymətlər

662 Yüklərin daşınma xərcələri:

- ☐ nəqliyyat vasitələrinin cari təmir xərcələridir
- ☐ nəqliyyat vasitələrinin əmək və ödənişləri xərcələridir
- ☐ nəqliyyat vasitələrinin amortizasiya ayırmalarıdır
- ☐ nəqliyyat vasitələrinin əsaslı təmiri ilə bağlı xərcələrdir
- ☒ yükün bilavasitə nəql olunma xərcələrindən ibarətdir

663 İlkin – son əməliyyat xərcələri özündə əks etdirir:

- ☐ əlaqə vasitələrinin xərcələrini
- ☐ nəqliyyat yollarının saxlanması xərcələrini
- ☐ yük partiyaları üzrə formalaşan tərkiblərlə əlaqədar xərcələri
- ☒ yuxarıdakıların hamısı doğrudur
- ☐ energetik təsərrüfatı xərcələrini

664 Hansı beynəlxalq kommərsiya termininə görə bütün nəqliyyat xərcələrini məhsulun alıcısı ödəyir?

- ☒ franko-təchizatçının anbarı
- ☐ franko-təyinat stansiyası
- ☐ franko-anbar istehlakçı
- ☐ franko-liman terminalı
- ☐ franko-göndərmə stansiyası

665 Dünya təcrübəsində kontraktlarda hansı qiymət növündən istifadə edilərək rüsumlar ödənilməklə (... şərtləndirilmiş təyinat məntəqəsinə) çatdırılmışdır beynəlxalq terminin şərti ödənilir?

- ☐ DE qiymətləri
- ☐ FAS qiymətləri
- ☐ FOB qiymətləri
- ☒ DDP qiymətləri
- ☐ DDU qiymətləri

666 İdxal-ixrac əməliyyatlarında hansı qiymət növündən istifadə edilərək rüsumlar ödənilməklə (... şərtləndirilmiş təyinat məntəqəsinə) çatdırılmışdır beynəlxalq kommərsiya termininin şərti ödənilir?

- ☐ FAS qiymətləri
- ☒ DDU qiymətləri
- ☐ FCA qiymətləri
- ☐ SIF qiymətləri
- ☐ FOB qiymətləri

667 Bu şərtə görə satıcı əmtəəni daşıma üçün gömrük rüsumlarını ödədikdən sonra razılaşdırılan məntəqədə yük daşıyana təhvil verir və özünün öhdəliyini yerinə yetirmiş olur.

- ☐ EXW
- ☒ FCA
- ☐ FAS
- ☐ CIF
- ☐ CFR

668 Fraxt nədir?

- ☐ heç biri;
- ☒ su nəqliyyatı xidmətlərinin tarifləri;

- ☐ avtomobil nəqliyyatı tarifləri;
- ☐ hava nəqliyyatı tarifləri
- ☐ dəmiryolu nəqliyyatı tarifləri;

669 Hərəkət məsrəfləri asılıdır:

- ☐ su nəqliyyatı ilə baqajın sənişinlərin və yüklərin daşınmasından.
- ☒ daşıma məsafəsindən
- ☐ sənişinlərin və dəmiryolu nəqliyyatı baqajının daşınmasından;
- ☐ yerli avia xətlərdə baqajın və sənişinlərin daşınmasından ;
- ☐ avtomobil nəqliyyatı baqajı və sənişinlərin daşınmasından ;

670 Nəqliyyat xidmətinin maya dəyərinin hesablanması zamanı aşağıdakı göstəricini uçota almaq lazım deyil:

- ☐ bütün cavablar düzgün deyil.
- ☐ 1 ton yükün 1 km məsafəyə daşınmasına çəkilən xərclər;
- ☐ 1 ton yükə düşən başlanğıc son əməliyyatlara çəkilən məsrəflər;
- ☒ mənfəətin kütləsi;
- ☐ məsafə;

671 Orta daşınma uzunluğu adlanır:

- ☐ tarif dərəcəsinə;
- ☐ bütün cavablar düzgün deyil.
- ☐ orta tarif dərəcəsinə;
- ☒ tarif qurşağı;
- ☐ iki dərəcəli tariflər;

672 Nəqliyyat xidmətlərinin aşağıdakı növlərindən birinə tariflər tənzimlənmişdir:

- ☒ bütün cavablar düzgün deyil.
- ☐ yerli nəqliyyat müəssisələri tərəfindən göstərilən xidmətlər;
- ☐ limanlarda yükləmə-boşaltma işləri;
- ☐ sənişinlərin, baqajın, yük baqajının və dəmiryol nəqliyyatlarında poçt daşınmaları;
- ☐ yüklərin daşınması, dəmiryol nəqliyyatında yükləmə-boşaltma işləri;

673 Milli iqtisadiyyatda nəqliyyat xidməti sferası üzrə tarif sisteminə hansı tarif daxil edilmir:

- ☐ su nəqliyyatı tarifləri
- ☒ sosial mədəni təyinatlı xidmət növlərinə tənzimlənən tarifləri
- ☐ dəmiryol nəqliyyatında yük daşımaları tarifləri
- ☐ sənişin avia-daşımalarına tariflər
- ☐ avtomobil nəqliyyatında differensiallaşan yük tarifləri

674 Qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinin həyata keçirən əsas-birbaşa dövlət orqanları hansılardır?

- ☐ Azərbaycan Respublikasının Mərkəzi Bankı
- ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Vergilər Departamenti
- ☒ Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası
- ☐ Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

675 Nəqliyyat tariflərinin təsnifləşdirilməsi aparılır:

- ☐ dövlət tənzimlənməsi dərəcəsinə görə
- ☐ iqtisadi təbiətinə görə
- ☒ güzəştlərə və əlavələrə görə
- ☐ növlərinə görə
- ☐ düzülüş formasına görə

676 Aşağıdakıların hansı nəqliyyat proseslərinin təsnifatına aid deyildir:

- ☒ rabitə-kommunikasiya nəqliyyatı
- ☐ dəniz nəqliyyatı
- ☐ dəmir yolu nəqliyyatı
- ☐ avtomobil nəqliyyatı
- ☐ hava nəqliyyatı

677 Nəqliyyat tarifləri:

- ☒ bu obyektin məkanda yerləşdirilməsi qiymətləridir
- ☐ bu nəqliyyatın istismar-texniki göstəricisidir
- ☐ bu nəqliyyatın hərəkət heyətinin seçilməsidir
- ☐ bu yüklənmənin texniki normasıdır
- ☐ bu tam yük qaldıra bilmənin qiymətidir

678 Yüklərin daşınma xərcləri bölünür:

- ☐ birbaşa və dolaylı xərclərə
- ☐ daimi və dəyişən xərclərə
- ☒ ilkin-son əməliyyat xərclərinə
- ☐ doğru cavab yoxdur
- ☐ əsas və əlavə xərclərə

679 Sərnişindaşıma nəqliyyatı xidməti tariflərinin formalaşma xüsusiyyətidir:

- ☐ əmtəənin istehsalı yerində qiymətlərin formalaşmasıdır
- ☐ əmtəələrin daşınma dəyərini müəyyən edərək pul ifadəsində nəqliyyat tarifləridir
- ☐ nəqliyyat xərclərinin uçota alınmasına uyğun olaraq satıcı tərəfindən müəyyən olunan qiymətdir
- ☒ sərnişindaşıma nəqliyyatı xidmət göstərərək, sərnişin tariflərinin formalaşma sxeminə uyğun bu sferada xidmət göstərilir
- ☐ məhsulların çatdırılması xərcləri daxil edilməklə formalaşan qiymətlərdir

680 Nəqliyyat tariflərinin mahiyyətini izah etmir:

- ☐ bu material obyektin məkanda yerləşdirilməsi qiymətidir
- ☐ nəqliyyat tarifləri sərnişindaşıma tariflərini özündə birləşdirir
- ☒ istehlakçıların məhsul alışı üçün ödəmək istədiyi pulun miqdarıdır
- ☐ nəqliyyat tarifləri yükdaşıma tarifləri yükdaşıma tarifləridir
- ☐ yükdaşıma tariflərinin əsasında yüklərin çatdırılması ilə əlaqədar olaraq ictimai zəruri əmək xərclərini özündə əks etdirir

681 Franko gəminin göyərtəsi boyunca (FAS) göndərmə şərtində məhsulun qiymətinin tərkibinə aid deyildir:

- ☐ məhsulun göndəriş limanına boşaldılması xərcləri
- ☒ məhsulun ticarət əlavələri (və ya güzəştləri)
- ☐ məhsulun dəyəri
- ☐ ixrac və gömrük rəsmiləşdirilməsi xərcləri, rüsumları və vergiləri
- ☐ məhsulun göndəriş limanına çatdırılması xərcləri

682 Məhsulgöndərmənin franko-zavod bazis şərtləri qrupuna daxil olan bazis şərti deyildir:

- ☐ sərhədə çatdırılmışdır (şərtləndirilmiş yerdə)
- ☐ dəyər, sığorta və fraxt (şərtləndirilmiş yer)
- ☐ dəyər və fraxt (şərtləndirilmiş təyinat limanı)
- ☒ məhsulun vaxtında qəbul edilməməsi ilə əlaqədar olan bütün xərcləri və cərimələri ödəməyi
- ☐ franko-daşıyıcı (şərtləndirilmiş yer)

683 Bu şərtə görə satıcı əmtəəni limana gəmi boyunca (yanında) yerləşdirməlidir. Həmin andan satıcının öhdəlikləri bitmiş hesab olunur.

- ☐ EXW
- ☐ DEQ
- ☐ DES
- ☐ CIF
- ☒ FAS

684 Nəqliyyat xidmətləri bazarında tariflərə təsir edən yüklərin daşınmasının əsas xüsusiyyətlərinə aid edilmir:

- ☐ xüsusi terminalların zəruriliyi
- ☐ yüklərin daşınmasının maya dəyəri
- ☐ yüklərin daşıma sürətliliyi xüsusiyyəti
- ☒ nəqliyyat texnologiyasının mənimsənilməsi sürətliliyi
- ☐ xüsusi yol şəbəkəsinin zəruriliyi

685 Verilən qiymətlərdən hansında gəminin yük yerinə əmtəə yükləndikdən sonra əmtəənin zədələnməsi və ya zay olması ilə bağlı olan risklər, həmçinin istənilən məsrəfin artması ilə bağlı risklər satıcıdan alıcıya keçir, əmtəənin daşınması üçün gömrük rüsumlarının ödənilməsi satıcının öhdəsinə düşür?

- ☒ CFR
- ☐ EXW
- ☐ FOB
- ☐ CIF
- ☐ FCA

686 Util dəyəridən nə zaman istifadə edilir?

- ☐ avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi zamanı
- ☐ avtonəqliyyat vasitələrinin silinməsi zamanı
- ☒ bütün cavablar doğrudur
- ☐ avtonəqliyyat vasitələrinin istismardan çıxarılması zamanı

687 Beynəlxalq kommertiya terminləri (inkoterms) şərtlərinə hansı ildən tətbiq olunmağa başlamışdır?

- ☒ 1936-cı ildən
- ☐ 1965-ci ildən
- ☐ 1940-cı ildən
- ☐ 2000-ci ildən
- ☐ 1990-cı ildən

688 Azərbaycanın iri şəhərlərində əhali istehlakçı qrupu üçün tullantı suyunun axıdılması xidməti tarifi nə qədərdir? (1 m3 üçün əDV ilə)

- ☐ 2 qəpik
- ☐ 3 qəpik
- ☒ 4 qəpik
- ☐ 6 qəpik
- ☐ 7 qəpik

689 Aşağıdakılardan hansı tariflərin tənzimlənməsinin hüquqi əsaslarına daxildir?

- ☒ “Tənzimlənen qiymətlər haqqında” qanun
- ☐ Qiymətləndirmə fəaliyyəti haqqında qanun
- ☐ gömrük rüsumu haqqında qanun
- ☐ rəqabət məəcəlləsi
- ☐ məhsulların (işlərin və xidmətlərin) maya dəyərinin tərkibinə daxil olan xərclərin tərkibi haqqında Əsasnamə

690 Hökumətin qərarlarına görə hansı nəqliyyat tarifləri tənzimlənmir:

- ☐ dəmiryol nəqliyyatında sənişinlərin daşınması tarifləri
- ☐ daxili avia xətlərlə sənişinlərin və yüklərin daşınması
- ☐ dəmiryol nəqliyyatı tarifləri
- ☐ dəniz nəqliyyatı tarifləri
- ☒ taksilərlə sənişinlərin daşınması tarifləri

691 Qeyri-əhali istehlakçı qrupu üçün tullantı suyunun axıdılması xidməti tarifi nə qədərdir? (1 m3 üçün əDV ilə).

- ☐ 18 qəpik
- ☐ 14 qəpik
- ☐ 16 qəpik
- ☐ 17 qəpik
- ☒ 20 qəpik

692 Reqlionlarda əhali istehlakçı qrupu üçün tullantı suyunun axıdılması xidməti tarifi nə qədərdir? (1 m3 üçün əDV ilə)

- ☐ 4 qəpik
- ☒ 3 qəpik
- ☐ 5 qəpik
- ☐ 2 qəpik
- ☐ 7 qəpik

693 Aşağıdakılardan hansı tarifi ifadə edir?

- ☐ tikinti məhsullarının qiyməti
- ☒ pullu xidmətlərin qiyməti
- ☐ istehsal amillərinin qiyməti
- ☐ istehsal – texniki təyinatlı məhsulların qiyməti
- ☐ istehlak mallarının güzəştli qiyməti

694 Verilənlərdən biri hava nəqliyyatı tariflərinə aid deyildir?:

- ☒ hava limanlarında sənişinlərə xidmət tarifləri
- ☐ hava nəqliyyatı ilə poçtların daşınma tarifləri
- ☐ hava gəmilərinə xidmət tarifləri
- ☐ hava nəqliyyatında yüklərin daşınma tarifləri
- ☐ hava limanları rayonlarında hava gəmilərinə xidmətə görə aeronaviqasiya xidməti tarifləri

695 Nəqliyyat məsrəflərinin differensiallaşdırılması hansı nəqliyyat vasitəsində özünü biruzə verir:

- ☐ dəmiryol nəqliyyatında
- ☐ hava və dəniz nəqliyyatında
- ☒ su və avtomobil nəqliyyatında
- ☐ avtomobil nəqliyyatında

696 Sudan xammal kimi istifadə edənlər üçün sudan istifadə tarifi nə qədərdir?(1 m³ üçün əDV ilə)

- ☐ 9 manat
- ☐ 8 manat
- ☒ 12 manat
- ☐ 11 manat
- ☐ 14 manat

697 Respublikamızda iri şəhərlərdə verilənlərdən hansı sudan istifadə tarifi ifadə edir? (əhali istehlakçı qrupu üzrə 1 m³ üçün əDV ilə)

- ☐ 35 qəpik
- ☐ 23 qəpik
- ☐ 20 qəpik
- ☒ 18 qəpik
- ☐ 34 qəpik

698 əhali istehlakçı qrupu üzrə regionlarda suyun istifadə tarifi nə qədərdir? (1 m³ üçün əDV ilə) ?

- ☐ 17 qəpik
- ☐ 13 qəpik
- ☐ 22 qəpik
- ☒ 14 qəpik
- ☐ 19 qəpik

699 İri şəhərlərdə sudan istifadə tarifi nə qədərdir? (qeyri-əhali istehlakçı qrupu üzrə 1 m³ üçün əDV ilə)

- ☐ 54 qəpik
- ☐ 58 qəpik
- ☐ 67 qəpik
- ☒ 70 qəpik
- ☐ 62 qəpik

700 Beynəlxalq tarif və fraxtlar verilənlərdən hansını ifadə edir?

- ☐ Nəqliyyat məhsulunun istehsalına sərf olunan ictimai zəruri xərcləri
- ☐ Daşıma qiymətlərini
- ☒ Nəqliyyat məhsulunun beynəlxalq dəyərini
- ☐ Nəqliyyat məhsullarının milli dəyərini
- ☐ Nəqliyyat məhsulunun bazar qiymətini